

TEST: 050405#01#Y15_MÜƏSSISƏNİN İQTISADIIYYATI

Test	050405#01#Y15_Müəssisənin iqtisadiyyatı
Fənn	050405-Sənayenin iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	600
Keçid balı	312 (52 %)
Suallardan	600
Bölmələr	5
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: İSTEHSALIN TESKILISON

Ad	İstehsalın teskilison
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	6 %

Sual: "İstehsalın təşkili" fənni aşağıdakı məsələlərdən hansını öyrənir? (Çəki: 1)

- müəssisənin quruluşu və onun daha da təkmilləşdirilməsi istiqamətlərini;
- mili iqtisadiyyatın quruluşu və onun daha da təkmilləşdirilməsi istiqamətlərini;
- müəssisədə satışını səmərəli təşkili formalarını;
- müəssisədə idarəetmə aparatının optimallaşdırılmasını;
- əmək haqqının forma və sistemlərinin optimallaşdırılmasını.

Sual: "İstehsalın təşkili" fənninin obyektinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ölkə iqtisadiyyatı;
- müəssisənin idarəedilməsi metodları;

- müəssisənin qeyri-istehsal bölmələri;
 - müəssisə və onun istehsalla əlaqədar bölmələri;
 - müəssisənin satışla əlaqədar bölmələri
-

Sual: Müəssisənin quruluşunun hansı növü var? (Çəki: 1)

- ümumi və xüsusi
 - istehsaldaxili və istehsaldankənar
 - ümumi və istehsal
 - texniki və texnoloji
 - cari və hazırlıq
-

Sual: Aşağıdakılardan hansı bənd müəssisənin ümumi strukturunu tam şəkildə əhatə edir? (Çəki: 1)

- xidmətedici təsərrüfat, əsas, köməkçi və əlaltı sexlər, idarəetmə orqanları, yeməxana, kitabxana, tibb məntəqəsi
 - əsas, köməkçi, xidmətedici və əlaltı sexlər, idarəetmə orqanları;
 - xidmətedici və əlaltı sexlər, idarəetmə orqanları, yeməxana
 - xidmətedici təsərrüfat, idarəetmə orqanları, yeməxana, kitabxana, tibb məntəqəsi
 - əsas, köməkçi, və əlaltı sexlər, xidmətedici təsərrüfat;
-

Sual: Hansı sex əlaltı sexdir? (Çəki: 1)

- naxış vurma sexi;
 - tullantıların emalı sexi;
 - alət sexi;
 - mexaniki-emal sexi;
 - yığıma sexi.
-

Sual: Düzxətlik prinsipi: (Çəki: 1)

- müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
 - müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini nəzərdə tutur;
 - müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
 - xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;
 - əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur.
-

Sual: İstehsalın təşkilinin hansı prinsipi müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını nəzərdə tutur? (Çəki: 1)

- Düzxətlik prinsipi;
- Mütanasiblik prinsipi;
- Paralellik prinsipi;
- Ahəngdarlıq prinsipi;
- İxtisaslaşma prinsipi.

Sual: Müəssisədə aşağıdakılardan hansı əmək proseslərinə aid deyil? (Çəki: 1)

- əl əməyinin tətbiqinə əsaslanan proseslər;
 - əl-mexanikləşdirilmiş proseslər;
 - maşın-əl prosesləri;
 - maşınlı proseslər;
 - rənglənmiş maşınların boyasının quruması prosesi.
-

Sual: Maşınlı proseslər: (Çəki: 1)

- mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə fəhlənin (işçinin) bilavasitə yerinə yetirdiyi proseslərdən ibarətdir;
 - icrası mexanizm və maşınlar tərəfindən in həyata keçirilən proseslərin fəhlə tərəfindən istiqamətləndirilməsidir;
 - məmulat və detalların emalının fəhlənin idarə etdiyi maşın tərəfindən, köməkçi işlər isə əl ilə fəhlə tərəfindən həyata keçirildiyi proseslərdir;
 - fəhlə tərəfindən sazlanmasına, onun vaxtli-vaxtında xammal və materiala yüklənməsinə və hazır məhsulun boşaldılmasına nəzarət etməklə əməliyyatların tamamilə maşın və avadanlıqlar tərəfindən həyata keçirildiyi proseslərdir;
 - xüsusi aqreqlərdə (məsələn, marten peçlərində, elektrik vannalarda və s.) əmək cisimlərinə istilik, elektrik və ya kimyəvi enerjinin təsiri ilə yerinə yetirilən proseslərdir.
-

Sual: Aşağıdakılardan əmək proseslərinin səmərələşdirilməsinin istiqamətlərinə aid deyil? (Çəki: 1)

- müəyyən iş yerinə texnoloji proseslərin təhkim olunması məqsəduyğunluğunun müəyyən edilməsi;
 - texnoloji avadanlığın, alət və qurğuların işinin səmərəliliyini və qənaətçilliyini təmin edən tədbirlərin işlənilib hazırlanması.;
 - istehsal proseslərində əmək cisimlərinin paralel hərəkət formalarının tətbiqi;
 - müəyyən əməliyyatların yerinə yetirilməsində daha səmərəli əmək proseslərinin tətbiqi;
 - müəssisənin fəaliyyətinin maliyyə təminatının yaxşılaşdırılması .
-

Sual: İstehsal prosesi ibarətdir: (Çəki: 1)

- əmək və təbii proseslərdən;
 - nəqliyyat və maddi-təminat proseslərindən;
 - əmək və idarəetmə proseslərindən;
 - tənzimləmə və koordinasiya proseslərindən;
 - istehsal və satış proseslərindən;
-

Sual: Aşağıdakı sənaye sahələrində iri müəssisələr tam üstünlüyə malikdir: (Çəki: 1)

- yeyinti sənayesi; yüngül sənaye, gön-dəri və ayaq-qabı sənayesi, metal emalı sənayesi, kombinəlaşdırılmış yem istehsalı;
- bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması, oyuncaq istehsalı, kimyəvi təmizləmə və boya, dəftərxana ləvazimatı istehsalı;
- ağac emalı və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları, toxuculuq, balıq, konserv sənaye sahələri;
- elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və neft-kimya

sənayesi, sement istehsalı, maşınqayırma, şüşə və çini-saxsı sənayesi;

istehlak malları istehsalı, istehsal vasitələrinin istehsalı, tikinti materialları sənayesi, emal sənayesi.

Sual: Əşya formasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
 - müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
 - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;
 - bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsidir;
 - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif müəssisələr arasında bölünməsidir.
-

Sual: Aşağıdakı amillərdən hansı istehsalın ixtisaslaşdırılmasının dərinləşməsinə mənfi təsir göstərir? (Çəki: 1)

- müəssisənin buraxdığı məhsulun nomenklatura və çeşidinin genişlənməsi
 - buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması və satış bazarının genişlənməsi
 - elmi-texniki tərəqqinin yüksək tempi
 - müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın optimal ölçüyədək artması
 - buraxılan məhsulun çeşidinin uzunmüddətli və məqsədəuyğun konstruktiv sabitliyinin yaradılması
-

Sual: Kombinəşdirmə səviyyəsi hansı göstəricilərlə ölçülür? (Çəki: 1)

- sənaye sahələri üzrə göstəricilərlə, ərazi üzrə göstəricilərlə
 - texnoloji mərhələ və sahələrin sayı, kombinatda məhsul istehsalının həcmi və onun ümumi istehsalda xüsusi çəkisi; kombinatların işçi heyətilə ümumi istehsal işçi heyətində xüsusi çəkisi; kombinatların əsas fondlarının dəyəri və ümumi istehsal əsas fondlarında xüsusi çəkisi.
 - əl ilə idarə olunan universal dəzgahlar, xüsusi və ixtisaslaşdırılmış dəzgahlar, universal yarımavtomat və avtomat dəzgahlar, aqreqat dəzgahların dəyəri və bunların dəzgah parkının ümumi dəyərlərində xüsusi çəkisi
 - əməyin mexanikləşmə səviyyəsi, fəhlələrin ümumi sayı, müəssisələrin sayı
 - kombinatların istehsal etdiyi məhsulların sayı, dəyəri, ixracdakı payı, əməyin silahlanma səviyyəsi.
-

Sual: Aşağıdakılardan hansı konstruktor hazırlığının nəticəsinə aid deyildir? (Çəki: 1)

- çertyojlar
 - kimyəvi məhsulların resepti
 - hazır məhsulların nümunələri
 - məhsulların nomenklaturası
 - materialların spesifikasiyası
-

Sual: Aşağıdakılardan hansı layihə tapşırığında əks olunmur? (Çəki: 1)

- məhsulun adı
 - məhsulun təyinatı
 - məhsulun tətbiq sahəsi
 - məhsulun istehsal və istismar prosesində texniki və iqtisadi göstəriciləri
 - məhsulun satış bazarları
-

Sual: Texniki şərtlər: (Çəki: 1)

- layihənin işlənməsi məqsədə uyğunluğunun texniki və texniki-iqtisadi əsaslandırılmasını əks etdirən konstruktör sənədlərinin məcmusudur
 - məmullatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsiplial konstruktiv həllərin və onun xarakteristikasının əks olunduğu ilkin konstruktör sənədlərinin məcmusudur.
 - hazırlanan məmullatın quruluşu haqqında tam təsəvvür verən son texniki işləmələrin və işçi sənədlərin hazırlanması üçün əsas məlumatların əks olunduğu konstruktör sənədlərinin məcmusudur.
 - məhsula, onun hazırlanmasına, istehsalına nəzarətinə, qəbuluna və göndərilməsinə olan bütün tələblərin əks olunduğu sənədlərin məcmusudur
 - məhsulun satış bazarları, istehsal həcmi, maya dəyəri, qiymətinin əks olunduğu sənədlərin məcmusudur
-

Sual: Aşağıdakılardan hansı konstruktör mərhələsinə aid deyildir? (Çəki: 1)

- layihənin işlənməsi məqsədə uyğunluğunun texniki və texniki-iqtisadi əsaslandırılmasını əks etdirən konstruktör sənədlərinin məcmusudur
 - məmullatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsiplial konstruktiv həllərin və onun xarakteristikasının əks olunduğu ilkin konstruktör sənədlərinin məcmusudur.
 - hazırlanan məmullatın quruluşu haqqında tam təsəvvür verən son texniki işləmələrin və işçi sənədlərin hazırlanması üçün əsas məlumatların əks olunduğu konstruktör sənədlərinin məcmusudur.
 - məhsula, onun hazırlanmasına, istehsalına nəzarətinə, qəbuluna və göndərilməsinə olan bütün tələblərin əks olunduğu sənədlərin məcmusudur
 - məhsulun satış bazarları, istehsal həcmi, maya dəyəri, qiymətinin əks olunduğu sənədlərin məcmusudur
-

Sual: Marşrut texnologiyasında aşağıdakılardan hansı əks olunmur? (Çəki: 1)

- müəssisədə əsas əməliyyatların yerinə yetirilməsi ardıcılığı
 - əsas əməliyyatların hansı konkret qrup avadanlıqlarda yerinə yetirilməsi
 - alətlərin seçimi
 - vaxt normalarının hesablanması
 - istehsal ediləcək məmullatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsiplial konstruktiv həllər
-

Sual: Aşağıdakılardan hansı müəssisədə istehsalın texniki hazırlığı planının bölməsinə aid deyildir? (Çəki: 1)

- yeni məhsul növlərinin layihələşdirilməsi, hazırlanması və mənimsənilməsin üzrə elmi-tədqiqat və layihə-konstruktör işləri bölməsi

- yeni məhsul növlərinin tətbiqi və köhnələrin istehsaldan çıxarılması bölməsi
 - yeni hazırlanmış məhsulların sınaqdan və attestasiyadan keçirilməsi bölməsi
 - yeni bazarların mənimsənilməsi və servis xidməti qurumlarının yaradılması bölməsi
 - standartlar, texniki şərtlər və fabrik-zavod normativləri bölməsi
-

Sual: Müəssisədə istehsala texniki xidmətin quruluşuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- istehsalın təşkili forması;
 - istehsalın təşkili tipi;
 - istehsalın miqyası;
 - istehsalın texnologiyası;
 - idarəetmə işçilərinin sayından.
-

Sual: Müəssisədə kütləvi və iriseriyalı istehsal şəraitində əsasən hansı texniki xidmət növündən istifadə edilir? (Çəki: 1)

- standart texniki xidmət;
 - planlı-xəbərdaredici texniki xidmət;
 - çağırışçı texniki xidmət;
 - orta müddətli texniki xidmət;
 - dispeçer xidməti.
-

Sual: Müəssisədə təmir-mexaniki sex adətətən kimə tabe olur? (Çəki: 1)

- baş energetika;
 - baş iqtisadçıya;
 - istehsalat məsələləri üzrə direktor müaviniyə;
 - baş mexanikə;
 - əsas sexin rəisinə.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin təmir təsərrüfatı üçün xarakterik olan işlərə aiddir? (Çəki: 1)

- avadanlıqların pasportlaşdırılması və attestasiyası;
 - avadanlıqların bazar qiymətlərinin müəyyən edilməsi;
 - avadanlıqlara ölan tələbatın təmin edilməsi;
 - avadanlığa tələbatın hesablanması;
 - avadanlıqların amortizasiyasının hesablanması.
-

Sual: Avadanlıqların vəziyyətinə nəzarət edilməsi, onların yağlamanının həyata keçirilməsi, kiçik qüsurların aradan qaldırılması necə adlanır? (Çəki: 1)

- modernləşdirmə;
 - təmirlər arası xidmət;
 - orta təmir;
 - əsaslı təmir
 - cari təmir.
-

Sual: Aşağıdakılardan hansı köməkçi alətlərə aiddir? (Çəki: 1)

- frezerlər;
 - manometrlər;
 - təsərrüfat inventarı;
 - çəkic;
 - saxlayıcılar.
-

Sual: Aşağıdakılardan hansı alət ehtiyatlarının növlərinə aid deyil? (Çəki: 1)

- minimum ehtiyat;
 - maksimum ehtiyat;
 - «sifariş nöqtəsi» ehtiyatı;
 - çağırış ehtiyatı;
 - sığorta ehtiyatı.
-

Sual: Alətlər hansı növlərə bölünür? (Çəki: 1)

- texniki və texnoloji;
 - fərdi və kütləvi;
 - universal və xüsusi;
 - fərdi və qrup;
 - cari və sığorta.
-

Sual: Aşağıdakılardan hansı mexanikləşdirilmiş alətlərə aiddir? (Çəki: 1)

- çəkic;
 - deşicilər;
 - frezerbaşıqları;
 - pnevmatikalətlər;
 - yonucular.
-

Sual: Müəssisənin enerji təsərrüfatının təşkili qarşısında hansı tələb qoyulmur? (Çəki: 1)

- mövcud enerji avadanlıqlarından düzgün istifadə edilməsi;
 - mövcud enerji avadanlıqlarının keyfiyyətlə təmir olunması;
 - enerji təsərrüfatı üçün ixtisaslı işçilərin hazırlanması;
 - enerji növlərindən səmərəli istifadə edilməsi;
 - yanacaq növlərindən səmərəli istifadə edilməsi.
-

Sual: Aşağıdakılardan hansı energetika təsərrüfatının vəzifələrinə aid deyil? (Çəki: 1)

- bütün növ avadanlıqların əsaslı təmiri və avadanlıqlara xidmət;
 - kənardan alınan enerjini istehlak edilməsi mümkün olan parametrlərə çevirmək;
 - alınma mənbələrindən asılı olaraq enerjini ümumizavod şəbəkələri və qurğuları arasında bölüşdürmək;
 - maye və bərk yanacaq növlərini lazımı şəraitdə və keyfiyyətdə saxlanılmasını təmin etmək;
 - enerji ehtiyatlarına qəanət edilməsinə nail olmaq və energetika təsərrüfatının saxlanılmasına çəkilən xərcləri minimuma endirmək üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
-

Sual: Yanacaq-enerji balansları istifadə edilən enerjinin növlərinə görə hansı növlərə bölünürlər? (Çəki: 1)

- elektrik enerji balansları, istilik enerji balansları, duru və bərk yanacaq balansları
 - perspektiv və cari enerji balansları
 - ümumzavod, sex, istehsal sahələri və ayrı-ayrı iş yerləri üzrə olan balanslara
 - xammal, məhsul və enerji balansları
 - sahələrarası və sahədaxili balanslar
-

Sual: Təsərrüfat və məişət işlərin həyata keçirilməsi məqsədilə enerjiden istifadə edilmir: (Çəki: 1)

- binaların qızdırılması üçün
 - yüksək hərarət yaratmaq üçün
 - otaq havasının dəyişdirilməsi üçün
 - binaların işıqlandırılması üçün
 - tozun sorulması üçün
-

Sual: Yanacaq-enerji balansları istifadə edilən enerjinin növlərinə görə hansı qruplara bölünür? (Çəki: 1)

- perspektiv və cari balansları;
 - istilik və elektrik enerji balansları;
 - xarici və daxili yanacaq balansları;
 - ümumzavod və sex enerji balansları;
 - ümumzavod və iş yerləri üzrə olan enerji balansları.
-

Sual: Müəssisədə nəqliyyat vasitələrinin növlərinin seçilməsində hansı amil nəzərə alınmır? (Çəki: 1)

- nəqliyyat vasitələrinin təyinatı;
 - nəqliyyat vasitələrinin iş rejimləri;
 - nəqliyyat vasitələrinin fəaliyyət göstərmə müddəti;
 - nəqliyyat vasitələrinin hərəkətmə istiqamətləri;
 - nəqliyyat vasitələrini idarəedənlərin yaşı.
-

Sual: Sənaye müəssisələrində yükdaşıma sistemlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- fasiləsiz və fasiləli;
 - standart-qrafik və sifarişlər üzrə;
 - daimi və mövsümü;
 - cari və opeativ;
 - cari və perspektiv.
-

Sual: Müəssisədə texniki nəzarət şöbəsinin funksiyasına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- müəssisədə işçilərin mək haqqının vaxtli-vaxtında verilməsinə nəzarət etmək;
- iş qrafikləri və istehsal proqramını yerinə yetirmək üçün müəssisənin ayrı-ayrı bölmələri arasında koordinasiyanın həyata keçirmək;
- müəssisədə iş qrafikləri və istehsal proqramını yerinə yetirmək üçün istehsal

prosesinə operativ nəzarəti həyata keçirilmək

- müəssisəni vaxtılı-vaxtında xammal və materiallarla təmin etmək;
 - məhsulun hazırlanması prosesində fabrik-zavod normativlərdən kənarlaşma halları müşahidə edərsə, onun istehsalını dayandırmaq.
-

Sual: Yaranma mənbələrinə görə qüsurlu məhsullar hansı qruplara bölünür? (Çəki: 1)

- birölçülü və çoxölçülü;
 - texniki və texnoloji;
 - səyyar və stasionar;
 - ucdantutma və seçmə;
 - zavoddaxili və zavodxarici.
-

Sual: Məhsulun keyfiyyətinin attestasiyası: (Çəki: 1)

- məhsulun rəqabət qabiliyyətini müəyyən edən təşilati-texniki və iqtisadi tədbirlər sistemidir;
 - məhsulun keyfiyyətnə nəzarəti təmin edən təşilati-texniki və iqtisadi tədbirlər sistemidir;
 - məhsulun hansı keyfiyyət kateqoriyasına aid edilməsini nəzərdə tutan təşilati-texniki və iqtisadi tədbirlər sistemidir;
 - məhsulun təyinatına müvafiq olaraq müəyyən şəraitdə uzunmüddətli dövrdə qala bilmək qabiliyyətinin müəyyən edilməsidir;
 - məhsulun keyfiyyətnə nəzarəti üsullarının işlənilib hazırlanmasıdır.
-

Sual: Texnologilik göstəricilərinə nələr aiddir? (Çəki: 1)

- maşının yığılmasının mürəkkəbliyi, material-əmək, fondutumluğu göstəriciləri aid edilir;
 - maşının ergonomik və estetik göstəriciləri aid edilir;
 - maşının istismarının mürəkkəbliyi, sürəti və məhsuldarlığı göstəriciləri aid edilir;
 - maşının qabariti, işləmə prinsipləri, qiyməti əməktutumluğu göstəriciləri aid edilir;
 - maşının yığılmasının maya dəyəri, ergonomik və estetik göstəriciləri aid edilir.
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- texnologilik göstəriciləri
 - məhsulun nəql olunma qabiliyyəti
 - məhsulun maya dəyəri
 - məhsulun estetik göstəriciləri
 - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Texniki şərtlər: (Çəki: 1)

- məhsulun keyfiyyətinə, hazırlanması üsuluna, ona nəzarət edilməsi, qəbuluna, saxlanmasına və istismarlarına, tətbiqinə olan əsas tələbləri özündə əks etdirir.
- məhsulun hansı keyfiyyət kateqoriyasına aid edilməsini nəzərdə tutan təşilati-texniki və iqtisadi tədbirlər sistemidir
- texnoloji proseslərin zəruri tələblərə uyğunluğunun yoxlanılması ilə əlaqədar olan əməliyyatları özündə əks etdirir;
- məmumatın xidmət müddəti ərzində istismar qabiliyyətini saxlamaq şərti ilə onun

üçün müəyyən edilmiş funksiyaları icra edə bilmək xassələrini özündə birləşdirir;

- məhsulların satış bazarlarında satışına nəzarəti özündə əks etdirir.
-

Sual: Müəyyən bir məhsulun hazırlanması prosesində onun ayrı-ayrı hissələrinin hazırlanmasına nəzarət hansı texniki nəzarət növünə aiddir? (Çəki: 1)

- ilkin;
 - ucdantutma;
 - seçmə;
 - aralıq;
 - baxış.
-

Sual: Müəssisənin qeyri-ahəngdar işləməsi aşağıdakılardan hansına təsir göstərmir? (Çəki: 1)

- mövcud istehsal güclərindən istifadəni pisləşdirir
 - əmək ehtiyatlarından istifadəni pisləşdirir;
 - məhsulun keyfiyyətinə mənfi təsir göstərir;
 - maddi-enerji ehtiyatlarından istifadəni pisləşdirir;
 - işçilərin ixtisas səviyyələrinin azaldır.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin və onun istehsal bölmələrinin ahəngdar işləməsinin əsas təşkilati-texniki şərtlərinə aid deyil? (Çəki: 1)

- istehsalın və əməyin düzgün təşkili və onun təkmilləşdirilməsi;
 - məhsul buraxılışı üzrə tapşırıqların elmi cəhətdən əsaslandırılması;
 - məhsulun keyfiyyəti üzərində operativ nəzarətin səmərəli təşkili;
 - istehsalın vaxtlı-vaxtında maddi-enerji ehtiyatları ilə təchiz olunması;
 - istehsal avadanlıqlarının amortizasiya normalarının artırılması.
-

Sual: Müəssisədə istehsala operativ nəzarət zamanı aşağıdakılardan hansından istifadə edilmir? (Çəki: 1)

- marşrut xəritələrindən
 - hazır məhsulların qəbul olunması haqqındakı aktlardan;
 - iş vərəqələrindən;
 - növbə-günlük tapşırıqların yerinə yetirilməsi haqqındakı hesabatlardan;
 - işçilərin əmək kitabçalarından.
-

Sual: Texnoloji intizam dedikdə: (Çəki: 1)

- istehsal prosesində məhsul hazırlanması texnologiyasının tələblərinə əməl olunması başa düşülür;
 - müəssisədə hesablanan vergilərin vaxtlı-vaxtında ödənilməsi başa düşülür;
 - müəssisədə kadrların vaxtlı-vaxtında attestasiya olunması başa düşülür;
 - müəssisədə yeni texnologiyaların yaradılmasını nəzərdə tutulur;
 - istehsal prosesində məhsulun keyfiyyətinin yüksəldilməsi başa düşülür.
-

Sual: İstehsal prosesində operativ tənzimlənmənin əsas şərti nədən ibarətdir? (Çəki: 1)

- texnoloji intizama riayət etmək
 - avadanlıqları yerləşdirmək
 - işçiləri yerləşdirmək
 - işin lahiyələşdirilməsi
 - maddi stimullaşdırma
-

Sual: Müəssisədə əməyin normalaşdırılması nəyi təmin etmir? (Çəki: 1)

- peşə və ixtisas üzrə işçilərin zəruri sayını hesablamağı;
 - əmək məhsuldarlığının yüksəldilməsi tapşırığını əsaslandırmağı;
 - istehsal olunan detal, qovşaq və məmulatın plan əmək-tu-tu-mu-ri-nu müəyyən etməyi;
 - əməyin nəticələrini qiymətləndirməyi
 - istehsal olunan məhsulların satış imkanlarını müəyyən etməyi.
-

Sual: Sənaye müəssisələrində əməyin təşkilinin vəzifələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əlverişli iş şəraitini yaradılması;
 - istehsalatda texnoloji və əmək intizamına əməl olunmasını təmin edilməsi;
 - əmək kollektivinin yaradıcılıq təşəbbüsünün stimullaşdırılması;
 - istehsalatda yeni texniki və texnologiyasının tətbiq edilməsi;
 - iş vaxtının dəqiq uçota alınmasının səmərəli üsullarının və qaydalarının tətbiq olunması.
-

Sual: Aşağıdakı əlamətlərdən hansı əməyin elmi təşkilinə daxil deyil? (Çəki: 1)

- işçilərin səmərəli yerləşdirilməsi;
 - müəssisələrdə əmək məhsuldarlığının hesablanması;
 - əmək üsulları və şəraitinin təkmilləşdirilməsi;
 - hər bir işçinin və kollektivinin yüksək son nəticələrə görə maddi və mənəvi stimullaşdırılmasının daha səmərəli metod və formalarının işlənib hazırlanması;
 - yaradıcılıq fəaliyyətini stimullaşdıran şərait yaradılması.
-

Sual: Aşağıdakı əlamətlərdən hansı əməyin elmi təşkilinə daxildir? (Çəki: 1)

- işçilərin səmərəli yerləşdirilməsi;
 - müəssisələrdə əmək məhsuldarlığının hesablanması;
 - istehsalın ərazi üzrə səmərəli yerləşdirilməsi
 - əsas fondların strukturun təkmilləşdirilməsi;
 - müəssisədə istehsala hazırlığın təşkilinin təkmilləşdirilməsi.
-

Sual: Məhsul (iş) vahidi istehsalına sərf olunan iş vaxtının elmi əsaslandırılmış həcmi hansı normanı əks etdirir? (Çəki: 1)

- vaxt norması;
 - məsrəf norması;
 - say norması;
 - hasilat norması;
 - xidmət norması
-

Sual: Aşağıdakı hallardan hansında xidmət normasından istifadə edilmir? (Çəki: 1)

- elektrik montyorlarının tələbatın müəyyən edilməsində;
 - nəzarətçilərə tələbatın müəyyən edilməsində
 - süpürgəsilərə tələbatın müəyyən edilməsində
 - yağlayıcı fəhlələrə tələbatın müəyyən edilməsində;
 - müəyyən detalların emalı ilə məşğul olan əsas fəhlələrə tələbatın müəyyən edilməsində.
-

Sual: Müəssisədə sosial inkişaf üzrə qrupun funksiyalarına aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- buraxılacaq məhsulların keyfiyyətini mütəmadi olaraq yaxşılaşdırmaq;
 - əmək məhsuldarlığının yüksəldilməsinə və fondveriminin artırılmasına nail olmaq;
 - istehlakçıların sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə yerinə yetirilməsini təmin etmək;
 - elmi cəhətdən əsaslandırılmış normativ və normaları işləyib hazırlamaq;
 - əmək kollektivinin iş şəraitini yaxşılaşdırmaq üçün tədbirlər işləyib hazırlamaq.
-

Sual: Aşağıdakı fikirlərdən hansı əmək kollektivlərinin sosial problemlərin həllində rolu baxımından düzgün deyil? (Çəki: 1)

- hər bir müəssisədə əmək münasibətləri sosial proseslərin başlanğıcını, əsasını təşkil edir;
 - əmək kollektivləri cəmiyyətin təşkilində xüsusi yerə malikdirlər;
 - əmək kollektivi hər bir işçinin yaradıcı potensialını həyata keçirdiyi bir yerdir;
 - əmək kollektivləri müəssisənin təsis edilməsində əsas rol oynayır;
 - əmək kollektivlərində işçinin həyat tərzi formalaşır.
-

Sual: Müəssisənin əmək kollektivinə aşağıdakılardan hansı daxil deyildir? (Çəki: 1)

- istehsal sahəsinin əmək kollektivi;
 - sexin əmək kollektivi;
 - müəssisənin təsisçiləri;
 - mühəndis-texniki işçilər;
 - fəhlələr.
-

Sual: Müəssisədə əməyin sanitar-gigienik şəraiti formalaşdıran amillərə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- iş yerlərinin rəng tərtibatı;
 - analizator funksiyalarının gərginliyi;
 - işçinin fiziki yüklənmə səviyyəsi;
 - işıqlandırma səviyyəsi;
 - əsəbi-emosional gərginlik.
-

Sual: İstehsal vasitələrinə tələbatın hesablanması hansı göstəricilərdən daha çox istifadə olunur? (Çəki: 1)

- əmək məhsuldarlığı və qəbul edilmiş sifarişlər portfelindən;

- fondverimi və dövriyyə vəsaitlərinin dövretmə sürətindən;
 - işçilərin sayı və vaxt fondundan;
 - dövriyyə vəsaitlərinin yüklənmə əmsalı və materialın məsrəf normasından;
 - qəbul edilmiş sifarişlər portfeli və materialın məsrəf normasından.
-

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- texnoloji tullantılar
 - texnoloji itkilər
 - xalis məsrəf
 - təchizat itkiləri
 - texniki-təşkilati itkilər
-

Sual: Müəssisədə mövsümi ehtiyat hansı hallarda yaranır? (Çəki: 1)

- müəssisənin xammal və materialla təminatında onun miqdarı, və ya vaxtaşırılığında kənarlaşmalar baş verən zaman istehsalın fasiləsizliyini təmin etmək məqsədilə;
 - gələcəkdə xammal və materiala tələbin artması ehtimalı ilə;
 - istehsal prosesinin fasiləsizliyi ilə əlaqədar;
 - xammal və materialın istehsalı və ya tədarükünün mövsümi olması ilə əlaqədar;
 - iki məhsul-göndərmə (alma) arasındakı vaxt intervalında müəssisənin ahəngdar işləməsini təmin etmək məqsədilə.
-

Sual: Texnologiya nədir? (Çəki: 1)

- mümkün variantların təhlili əsasında və istehsalın məqsəd və şərtlərinə uyğun olaraq ən səmərəli variantın seçilməsidir;
 - xammal və materialları lazımi xassələrə malik məhsula çevirmək üçün onlarla nə etmək lazım olduğu və bunun hansı maşın və avadanlıqların köməyi ilə edilməsi haqqında biliklərin məcmusudur;
 - konkret müəssisədə istehsal prosesinin əmək və maddi ünsürlərinin optimal əlaqələndirilməsini və onun fasiləsiz və ritmik baş verməsi yollarını müəyyən edən kəmiyyət və keyfiyyət asılıqlarını öyrənir;
 - resursların istifadəsi üzrə məhdudiyətləri nəzərə almaqla optimallığın müəyyən meyarı üzrə avadanlıqların yüklənməsinin hesablanmasıdır;
 - texnoloji avadanlığın, ixtisaslı fəhlələrin mövcudluğu şəraitində, istehsalın səmərəliliyinin iqtisadi meyarları əsasında optimal istehsal proqramının müəyyən edilməsidir.
-

Sual: İstehsalın təşkili nədir? (Çəki: 1)

- istehsal prosesinin maddi resurslarla təmin edilməsi prosesindən ibarətdir;
 - canlı əməyin istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə yönəldilmiş kompleks tədbirləri əhatə edir;
 - müəssisənin istehsal vasitələri ilə təmin edilməsi prosesidir;
 - müəssisədə istehsalın əmək resursları ilə təmin edilməsi prosesidir;
 - istehsalı ərazi üzrə səmərəli yerləşdirilməsi prosesini əhatə edir;
-

Sual: Müəssisənin və onun bölmələrinin fəaliyyətinin planlaşdırılması üçün ilkin informasiyaya aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- istehsal prosesinin optimal keyfiyyət asılıqları;
 - istehsal prosesinin optimal kəmiyyət asılıqları;
 - istehsala texniki xidmətin strukturu;
 - məhsul və xidmətlər istehsalının parametrləri;
 - məhsul və xidmətlər istehsalının göstəriciləri.
-

Sual: «İstehsalın təşkili» kursuna nə öyrənilir? (Çəki: 1)

- istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərini öyrənir;
 - məqsədlərin müəyyən edilməsi, alternativ variantların müəyyən olunması, qəbul edilmiş qərarların qiymətləndirilməsi sistemini öyrənir;
 - informasiyanın emalı, təhlili və verilməsi məsələlərini öyrənir;
 - konkret müəssisədə istehsal prosesinin əmək və maddi üsürlərinin optimal əlaqələndirilməsini və onun fasiləsiz və ritmik baş verməsi yollarını müəyyən edən kəmiyyət və keyfiyyət asılıqlarını öyrənir;
 - maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehsalı sahsində qanunauyğunluqları öyrənir.
-

Sual: Tikinti əmsalı necə hesablanır? (Çəki: 1)

- müəssisənin ərazisinin ümumi sahəsinin binaların tikintisi üçün istifadə sahəyə olan nisbəti kimi;
 - müəssisənin ərazisinin binaların tikintisi üçün istifadə sahəsinin ümumi sahəyə olan nisbəti kimi;
 - müəssisənin ərazisinin tikinti məqsədi üçün istifadə edilmiş sahəsinin ümumi sahəyə olan nisbəti kimi;
 - müəssisənin sərəncamında olan ərazinin sahəsi istifadə edilən ərazinin sahəsinə olan nisbəti kimi;
 - müəssisənin ərazisindən istifadə edilən sahənin ümumi sahəyə olan nisbəti kimi.
-

Sual: Texnoloji prinsip üzrə sexlərin yaradılması nəyə əsaslanır? (Çəki: 1)

- müəyyən bir məmulatın və ya onun hansı bir hissəsinin hazırlanmasına;
 - müxtəlif məmulatların hazırlanması zamanı yerinə yetirilən işlərin texnoloji eyniliyinə;
 - sexdə yerləşdirilmiş avadanlıqların sayına əsaslanır;
 - müəssisədə tullantılardan təkrarən istifadəyə əsaslanır;
 - müəssisədə bəzi sexlər yerinə yetirilən işlərin texnoloji eyniliyinə görə yaradılır, bəziləri məmulatların (detalların) istehsalına cəmləşirlər.
-

Sual: Operativ informasiya hansı məlumatları əks etdirir? (Çəki: 1)

- məhsulun reallaşdırılmasına aid məlumatları;
 - məhsulun istehsalı texnologiyası haqqında məlumatları;
 - məhsulun xarakteristikasına aid məlumatları;
 - istehsal xərclərinə aid məlumatları;
 - istehsal prosesinin gedişatına nəzarət prosesində gündəlik əldə edilən məlumatlar.
-

Sual: Müəssisənin quruluşunun hansı növü var? (Çəki: 1)

- ümumi və xüsusi

- istehsaldaxili və istehsaldankənar
 - ümumi və istehsal
 - texniki və texnoloji
 - cari və hazırlıq
-

Sual: Müəssisənin istehsal-texniki vəhdətə malik olması nə deməkdir? (Çəki: 1)

- maşınlar (aqreqatlar) dəsti və material-enerji axınlarının kəmiyyət asılılığı və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığının olması;
 - idarəetmənin, perspektiv, cari və operativ planların, uçot və hesabatın vahid sisteminin;
 - vahid nizamnamənin mövcudluğu
 - müəssisənin qarşısında duran iqtisadi və sosial vəzifələrin ümumiliyi;
 - müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ümumiliyi.
-

Sual: Müəssisənin istehsal quruluşu: (Çəki: 1)

- onun təsərrüfat fəaliyyətinin idarə edilməsi mexanizmidir;
 - onun idarəetmə strukturudur;
 - onun kapitalının strukturunu əks etdirir;
 - onun döviyyə vəsaitlərinin strukturunu əks etdirir.
 - onun daxili bölmələrinin tərkibi və nisbətlerini əks etdirir;
-

Sual: Texnoloji prinsip üzrə qurulmuş sexlər hansı istehsal şəraitində geniş tətbiq edilir? (Çəki: 1)

- kütləvi və iri seriyalı
 - kütləvi və orta seriyalı
 - orta və iri seriyalı
 - fərdi və kiçik seriyalı
 - fərdi və iri seriyalı
-

Sual: Əməyin tətbiq zonasına nə deyilir? (Çəki: 1)

- əsas sex;
 - köməkçi sex;
 - istehsal sahəsi;
 - iş yeri;
 - xidmətedici sex.
-

Sual: Əməl: (Çəki: 1)

- istehsal prosesinin xüsusişdirilmiş tərkib hissəsi olmaqla – bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir;
- müəyyən məqsədli təyinatı olan və fəhlə tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin məcmusudur;
- fəhlənin özünün bir neçə fiziki hərəkətinin (bədən, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə bağlı görülən işdir;
- işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə baş verir;

istehsal prosesinin texnoloji baxımdan həcins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tərkibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyəli.

Sual: İstehsal prosesləri mürəkkəbliyə dərəcəsinə görə necə təsnifləşdirilir? (Çəki: 1)

- əsas, köməkçi və xidmətdəici istehsal prosesləri;
 - sintetik, analitik və birbaşa istehsal prosesləri;
 - mexaniki və fiziki-kimyəvi istehsal prosesləri;
 - dəstəli, fərdi və əsas istehsal prosesləri;
 - əsas, köməkçi və fərdi istehsal prosesləri;
-

Sual: Əl-mexanikləşdirilmiş proseslər: (Çəki: 1)

- mexanikləşdirilmiş əmək vasitələrinin köməyi ilə fəhlənin (işçinin) bilavasitə yerinə yetirdiyi proseslərdən ibarətdir;
 - icrası mexanizm və maşınlar tərəfindən in həyata keçirilən proseslərin fəhlə tərəfindən istiqamətləndirilməsidir;
 - məmulat və detalların emalının fəhlənin idarə etdiyi maşın tərəfindən, köməkçi işlər isə əl ilə fəhlə tərəfindən həyata keçirildiyi proseslərdir;
 - fəhlə tərəfindən sazlanmasına, onun vaxtılı-vaxtında xammal və materiala yüklənməsinə və hazır məhsulun boşaldılmasına nəzarət etməklə əməliyyatların tamamilə maşın və avadanlıqlar tərəfindən həyata keçirildiyi proseslərdir;
 - xüsusi aqreqlərdə (məsələn, marten peçlərində, elektrik vannalarda və s.) əmək cisimlərinə istilik, elektrik və ya kimyəvi enerjinin təsiri ilə yerinə yetirilən proseslərdir
-

Sual: Fənd: (Çəki: 1)

- istehsal prosesinin xüsusişdirilmiş tərkib hissəsi olmaqla – bir iş yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir;
 - müəyyən məqsədli təyinatı olan və fəhlə tərəfindən yerinə yetirilən bitkin, tamamlanmış hərəkətlərin məcmusudur;
 - fəhlənin özünün bir neçə fiziki hərəkətinin (bədəni, əl, barmaq və s.) və ya hərəkətlər kompleksinin hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə bağlı görülən işdir;
 - işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə baş verir;
 - istehsal prosesinin texnoloji baxımdan həcins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı üçün istifadə olunan istehsal komponentlərinin və avadanlıqların tərkibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyəli.
-

Sual: Xətti struktura malik seqlər: (Çəki: 1)

- maşınlar (aqreqlər) dəsti və material-enerji axınlarının kəmiyyət asılılığı və hər bir müəssisə tərkibində nisbətən sabit məkan bağlılığının olması ilə xarakterizə olunurlar;
- avadanlıqlar (iş yerləri) texnoloji proses üzrə yerləşdirilir və detallar partiyası istehsal sahəsində bir iş yerindən digərinə ardıcıl verilərək emal olunması ilə xarakterizə olunurlar;
- avadanlıqların (iş yerlərinin) materialların axınına paralel yerləşdirilməsinə əsaslanan istehsal sahələrinin yaradılması ilə xarakterizə olunurlar;
- bitməmiş istehsalın və istehsal ehtiyatları həcmnin yüksək olması ilə əlaqədar maddi-texniki təminatın təşkilinin mürəkkəbliyi ilə xarakterizə olunurlar;

aqrə-qat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması ilə xarakterizə olunurlar.

Sual: İxtisaslaşma prinsipi: (Çəki: 1)

- müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
 - müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini nəzərdə tutur;
 - müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
 - xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;
 - əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur.
-

Sual: İxtisaslaşmış avadanlıqlardan hansı istehsallarda istifadə edilir? (Çəki: 1)

- fərdi və kütləvi istehsal tiplərində;
 - fərdi və kiçik seriyalı istehsal tiplərində;
 - fərdi və iri seriyalı istehsal tiplərində;
 - kütləvi və kiçik seriyalı istehsal tiplərində;
 - kütləvi və iri seriyalı istehsal tiplərində.
-

Sual: İstehsal prosesi ibarətdir: (Çəki: 1)

- əmək və təbii proseslərdən;
 - nəqliyyat və maddi-təminat proseslərindən;
 - əmək və idarəetmə proseslərindən;
 - tənzimləmə və koordinasiya proseslərindən;
 - istehsal və satış proseslərindən;
-

Sual: İstehsal tsikli necə müəyyən olunur? (Çəki: 1)

- vaxt vahidi ərzində əməliyyata daxil olan (və ya əməliyyatdan çıxan) detalların sayı ilə;
 - materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı vaxtın ölçüsü ilə;
 - nəzarət əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan vaxtın ölçüsü ilə;
 - xammal və materialların istehsal prosesinin ilk əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtının ölçüsü ilə;
 - bir iş yerində əməliyyata sərf olunan vaxtın ölçüsü ilə.
-

Sual: Mütənasiblik prinsipi: (Çəki: 1)

- müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
- müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini nəzərdə tutur;
- müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
- xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;

- əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur.
-

Sual: Mütənasiblik prinsipi: (Çəki: 1)

- müəssisənin ayrı-ayrı bölmələri və iş yerləri arasında əməyin peşələrə görə düzgün bölgüsünü və onların kooperasiyasını əks etdirir;
 - müəyyən məhsulun istehsalı ilə əlaqədar istehsal prosesinin ayrı-ayrı mərhələlərinin eyni zaman kəsiyində həyata keçirilməsini nəzərdə tutur;
 - müəssisənin qarşılıqlı əlaqəli və biri-birindən asılı olan bölmələrinin vaxt vahidi ərzində mümkün olan bərabər məhsuldarlığını nəzərdə tutur;
 - xammal, material və ya yarımfabrikatın istehsala buraxılıb hazır məhsul alınana qədər onların ən qısa yolunun təmin edilməsinə əsaslanır;
 - əməliyyatlararası fasilələrin maksimum ixtisar edilməsini nəzərdə tutur.
-

Sual: Təhkimə əmsalı necə hesablanır? (Çəki: 1)

- iş yerlərinin texnoloji əməliyyatların sayına nisbəti kimi;
 - ahəngdarlıq göstəricisinin birqərarlıq göstəricisinə nisbəti kimi;
 - birqərarlıq göstəricisinin ahəngdarlıq göstəricisinə nisbəti kimi;
 - qurulmuş avadanlıqların işçilərin sayına nisbəti kimi;
 - vaxt vahidi ərzində yerinə yetirilən və ya yetirilməli olan texnologi əməliyyatların iş yerlərinin sayına nisbəti kimi.
-

Sual: Texnoloji avadanlıqların (iş yerlərinin) miqdarından asılı olaraq istehsal sistemlərinə aşağıdakılardan hansı aid deyildir? (Çəki: 1)

- xüsusişmiş iş yerinə malik birhəlqəli istehsal sistemi;
 - sex strukturlu istehsal sistemi;
 - xətti strukturlu istehsal sistemi;
 - qarışıq strukturlu istehsal sistemi;
 - zaman strukturlu istehsal sistemi.
-

Sual: Universal avadanlıqlardan hansı istehsallarda istifadə edilir? (Çəki: 1)

- fərdi və kütləvi istehsal tiplərində;
 - fərdi və kiçik seriyalı istehsal tiplərində;
 - fərdi və iri seriyalı istehsal tiplərində;
 - kütləvi və kiçik seriyalı istehsal tiplərində;
 - kiçik və iri seriyalı istehsal tiplərində.
-

Sual: Universal istehsal prosesləri hansı istehsal tiplərində tətbiq edilir? (Çəki: 1)

- fərdi və kütləvi;
 - fərdi və kiçik seriyalı;
 - fərdi və iri seriyalı;
 - kütləvi və kiçik seriyalı;
 - kütləvi və iri seriyalı.
-

Sual: Vaxtaşırı təkrarlanmaq baxımından istehsal proseslərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- sintez və analizə əsaslanan istehsal prosesləri;
 - mexaniki və kimiyəvi istehsal prosesləri;
 - əmək və təbii istehsal prosesləri;
 - fasilələi və fasiləsiz istehsal prosesləri;
 - fərdi və kütləvi istehsal prosesləri.
-

Sual: İxtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- əşya, hissə və texnoloji mərhələ üzrə
 - əşya və bazar üzrə
 - sahə və texnologiya üzrə
 - istehsal və istehlak malları üzrə
 - daxili, xarici bazar və əşya üzrə
-

Sual: Əşya formasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- istehlakçıya çatan hazır məhsul istehsalının bir neçə müəssisə arasında bölünməsidir;
 - müəssisənin əmək predmetinin emalı mərhələlərindən birinin yerinə yetirilməsinə cəlb edilməsidir;
 - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküzləşdirilməsidir;
 - bilavasitə istehlakçıya çatan hazır məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsidir;
 - sonradan istehsalda istifadə edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı hissələrinin buraxılışının müxtəlif müəssisələr arasında bölünməsidir.
-

Sual: Axın xəttinin uzunluğu nədir? (Çəki: 1)

- nəqliyyat vasitələrinin iş yerləri arasındakı hərəkətinin və ya hissələrin bir iş yerindən digərinə verilməsinin intensivliyini xarakterizə edir;
 - sexdə yerləşdirilmiş avadanlıqların sayını xarakterizə edir;
 - bir-birinin ardınca buraxılan hissələrin emal olunmasına sərf edilən vaxt intervalını hissələrin emal olunmasına sərf edilən vaxt intervalını səciyyələndirir;
 - onda yerləşdirilmiş iki qonşu iş yerləri arasındakı məsafəni səciyyələndirir;
 - onun tempi ilə xarakterizə olunur; təşkilati hazırlıq mərhələsi;
-

Sual: Aqreqat təmərküzləşməsi (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması onlardan hər birinin gücünün artırılması ilə eyni zamanda baş verməsi ilə xarakterizə olunur
 - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə xarakterizə olunur
 - aqreqat və avadanlıqların texnoloji strukturunda dəyişmə güclülərin, məhsuldarlığı yüksək olanların payının artması ilə xarakterizə olunur
 - sahənin ümumi məhsulunda kiçik müəssisələrin payının artması ilə xarakterizə olunur
 - sahədə yeni yaradılmış müəssisələrin payının artması ilə xarakterizə olunur
-

Sual: Texnoloji təmərküzləşdirmə (Çəki: 1)

- qurulmuş avadanlıqların sayca çoxaldılması onlardan hər birinin gücünün artırılması ilə eyni zamanda baş verməsi ilə xarakterizə olunur
 - qurulmuş avadanlıqların sayca çoxaldılması ilə xarakterizə olunur
 - aqreqat və avadanlıqların texnoloji strukturunda dəyişmə güclülərin, məhsuldarlığı yüksək olanların payının artması ilə xarakterizə olunur
 - sahənin ümumi məhsulunda kiçik müəssisələrin payının artması ilə xarakterizə olunur
 - sahədə yeni yaradılmış müəssisələrin payının artması ilə xarakterizə olunur
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- istehsal və satış
 - istehsal, satış, idxal və ixrac
 - aqreqat, istehsal-texniki və texnoloji
 - konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat
 - aşağı, orta və yuxarı səviyyəli
-

Sual: Soyuducu istehsalını həyata keçirən zavod hansı formada ixtisaslaşmış sayılır? (Sürət 17.04.2015 12:49:03) (Çəki: 1)

- istehsal-texniki formada
 - hissə formasında
 - əşya formasında
 - texnoloji mərhələ üzrə
 - avadanlıq formasında
-

Sual: Mütləq təmərküzləşmə nədir? (Sürət 17.04.2015 12:49:25) (Çəki: 1)

- sahənin ümumi istehsalında iri müəssisələrin payının artması
 - sahəyə daxil olan müəssisələrin ölçülərinin artması
 - sahəyə daxil olan müəssisələrin gəlirlərinin artması
 - sahənin ümumi məhsulunda kiçik müəssisələrin payının artması
 - sahənin müəssisələrində əmək məhsuldarlığının artması
-

Sual: Müəssisədaxili ixtisaslaşdırma nədir? (Sürət 17.04.2015 12:49:28) (Çəki: 1)

- müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
 - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir;
 - özünün konstrukciyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir
 - istehsal prosesinin və iş yerlərinin səmərəli və yüksək məhsuldarlıqlı texnika ilə təmin olunmasıdır;
 - özünün konstrukciyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə cəmləşdirilməsidir.
-

Sual: Yeni yaradılacaq məhsulların və istehsal olunanların modernləşdirilməsinin layihələşdirilməsi aşağıdakılardan hansına aiddir? (Sürət 17.04.2015 12:50:41) (Çəki: 1)

- istehsalın konstruktor hazırlığına
 - istehsalın texnoloji hazırlığına
 - istehsalın maddi-texniki hazırlığına
 - istehsalın təşkilati hazırlığına
 - istehsal meydançasının hazırlığına
-

Sual: Yeni avadanlığın alınmasını, montaj edilməsini və sazlanmasını aşağıdakılardan hansına aiddir? (Sürət 17.04.2015 12:50:52) (Çəki: 1)

- istehsalın konstruktor hazırlığına
 - istehsalın texnoloji hazırlığına
 - istehsalın maddi-texniki hazırlığına
 - istehsalın təşkilati hazırlığına
 - istehsal meydançasının hazırlığına
-

Sual: Texnoloji proses dedikdə nə nəzərdə tutulur? (Sürət 17.04.2015 12:51:16) (Çəki: 1)

- ilkin xammal, material və yarımfabrikatların vəziyyət, əlamət, forma və qabaritlərinin dəyişdirilməsi yolu ilə məhsulların hazırlanması əməliyyatlarının məcmusu
 - məmulatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsipial konstruktiv həllərin və onun xarakteristikasının əks olunduğu ilkin konstruktor sənədlərinin məcmusu
 - məhsulun istehsal və istismar prosesində texniki və iqtisadi göstəricilərinin hazırlanması
 - texniki layihə
 - məmulat üçün onun ayrı-ayrı elementlərinin emalı üsullarının müəyyən olunması
-

Sual: Müəssisələrdə məhsulun lahiyələndirilməsinin başlanğıc mərhələsi hansıdır? (Sürət 17.04.2015 12:51:41) (Çəki: 1)

- texnoloji hazırlıq;
 - məhsulun bilavasitə istehsalı;
 - elmi-tədqiqat işlərinin aparılması
 - məhsulların reallaşdırılması
 - texnikanın istismarı
-

Sual: Marşrut texnologiyası: (Sürət 17.04.2015 12:51:48) (Çəki: 1)

- istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsini, onlarla yeni məhsulun, yeni texnika və texnologiyaların hazırlanması şəraitinə uyğunlaşdırılmasını müəyyən edir;
 - yeni məhsul növlərinin layihələndirilməsi və hazırlanmasının ayrı-ayrı mərhələlərinin başlanma və son müddətlərini müəyyən edir;
 - avadanlıqların seçilməsi və sex meydançalarında quraşdırılmasının layihələndirilməsi;
 - müəssisədə əsas və köməkçi sexləri yerləşməsini müəyyən edir;
 - müəssisədə əsas əməliyyatların yerinə yetirilməsi ardıcılığını və hər bir sexdə bu əməliyyatların hansı konkret qrup avadanlıqlarda yerinə yetirilməsini müəyyən edir.
-

Sual: Əməliyyat texnologiyasında aşağıdakılardan hansı əks olunur? (Sürət 17.04.2015 12:52:01) (Çəki: 1)

- müəssisədə əsas əməliyyatların yerinə yetirilməsi ardıcılığı
 - əsas əməliyyatların hansı konkret qrup avadanlıqlarda yerinə yetirilməsi
 - vaxt normalalarının hesablanması
 - əməliyyatının yerinə yetirilməsinə dair göstəriş və parametrlər
 - istehsal ediləcək məmulatın quruluşu və iş prinsipi haqqında ümumi anlayış verən prinsiplial konstruktiv həllər
-

Sual: Aşağıdakılardan hansı konstruktor hazırlığının son mərhələsinə aiddir? (Sürət 17.04.2015 12:52:07) (Çəki: 1)

- texniki təklifin hazırlanması
 - eskiz layihəsinin hazırlanması
 - texniki şərtlərin hazırlanması
 - texniki layihənin hazırlanması
 - layihə tapşırığının hazırlanması
-

Sual: Aşağıdakılardan hansı istehsala texniki xidmətin təşkilinin təşkmilləşdirilməsi yollarına aid deyil? (Sürət 17.04.2015 12:53:26) (Çəki: 1)

- köməkçi və xidmətedici sex və təsərrüfatların ləğv edilməsi;
 - eyni xarakterli texniki xidmət işlərinin mərkəzləşdirilməsi;
 - hissə və qovşaqların xüsusi ixtisaslaşdırılmış zavodlarda hazırlanmasının təşkili;
 - xidmət işlərinin ixtisaslaşdırılması;
 - ixtisaslaşdırılmış anbarların yaradılması və texniki nəzarət işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsi;
-

Sual: Çağırışçı texniki xidmət (Çəki: 1)

- kütləvi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir və əvvəlcədən işlənib hazırlanmış plan-qrafiklər üzrə yerinə yetirilir
 - orta seriyalı istehsal şəraitində daha çox tətbiq edilir və təqvim-plan qrafiklərinə əsaslanır
 - növbə, günlük tapşırıqlar əsasında fəhlələrin özləri tərəfindən kiçik seriyalı fərdi istehsal şəraitində tətbiq edilir
 - layihənin işlənməsi məqsəd-ə uyğunluğunun texniki və texniki-iqtisadi əsaslandırılmasıdır
 - əmək və maddi-eneji ehtiyatları üzrə norma və normativlərin hazırlanmasıdır
-

Sual: Müəssisədə seriyalı istehsal şəraitində istehsala texniki xidmət nəyin əsasında təşkil edilir? (Sürət 17.04.2015 12:53:52) (Çəki: 1)

- operativ-istehsal tapşırıqları;
 - sex və istehsal sahələrinin növbə-günlük tapşırıqları;
 - perspektiv planlar;
 - orta müddətli planlar;
 - əsas fəhlələrin rəyi əsasında.
-

Sual: Müəssisədə istehsala texniki xidmətin vəzifələrinə aid deyil? (Sürət 17.04.2015 12:53:57) (Çəki: 1)

- standart, planlı-xəbərdarlıq və çağırışçı texniki xidmət;

- maşın və avadanlıqları vaxtlı-vaxtında təmir etmək;
 - əsas istehsalları maddi-enerji ehtiyatları ilə təchiz etmək;
 - istehsal prosesinin gedişatında baş verə biləcək boşdayanmaları aradan qaldırmaq;
 - peşəkəar və stabil əmək kollektivi formalaşdırmaq
-

Sual: Müəssisədə kütləvi və iriseriyalı istehsal şəraitində əsasən hansı texniki xidmət növündən istifadə edilir? (Sürət 17.04.2015 12:54:05) (Çəki: 1)

- standart texniki xidmət;
 - planlı-xəbərdaredici texniki xidmət;
 - çağırışçı texniki xidmət;
 - orta müddətli texniki xidmət;
 - dispeçer xidməti.
-

Sual: Müəssisədə istehsala texniki xidmətin qurluşuna hansı amil təsir göstərmir? (Sürət 17.04.2015 12:54:15) (Çəki: 1)

- istehsalın təşkili forması;
 - istehsalın təşkili tipi;
 - istehsalın miqyası;
 - istehsalın texnologiyası;
 - idarəetmə işçilərinin sayından.
-

Sual: Alətə tələbatı müəyyənləşdirərkən hansı göstəricidən istifadə edilir? (Sürət 17.04.2015 13:02:33) (Çəki: 1)

- saydan
 - gücdən
 - normalaşdırmadan
 - alətin görkəmindən
 - alətlərin təsnifatından
-

Sual: Alətlər hansı növlərə bölünür? (Sürət 17.04.2015 13:02:41) (Çəki: 1)

- texniki və texnoloji;
 - fərdi və kütləvi;
 - universal və xüsusi;
 - fərdi və qrup;
 - cari və sığorta.
-

Sual: Alətlər hansı növlərə bölünür? (Sürət 17.04.2015 13:06:14) (Çəki: 1)

- texniki və texnoloji;
 - fərdi və kütləvi;
 - universal və xüsusi;
 - fərdi və qrup;
 - cari və sığorta.
-

Sual: Alətlərə ehtiyatın həcminə hansı amil təsir göstərmir? (Sürət 17.04.2015 13:06:34) (Çəki: 1)

- eyni vaxtda istifadə edilən alətlərin sayı
- iş yerlərinin sayı
- alətin iş yerlərinə gətirilməsi dövrü
- alətdən istifadənin ehtiyat əmsali
- alətlərin indeksləşdirilməsi

Sual: Aşağıdakılardan hansı mexanikləşdirilmiş alətlərə aiddir? (Sürət 17.04.2015 13:06:47) (Çəki: 1)

- çəkiç;
- deşicilər;
- frezerbaşlıqları;
- pnevmatikalətlər;
- yonucular.

Sual: Aşağıdakılardan hansı maşınqayırma zavodlarında istifadə olunan alət növlərinə aid deyil? (Sürət 17.04.2015 13:06:55) (Çəki: 1)

- kəsici alətlərə;
- ölçü alətləri;
- dəmir alətlər;
- emaledici alətlər;
- köməkçi alətlər.

Sual: Yanacaq-enerji balansları istifadə edilən enerjinin növlərinə görə hansı növlərə bölünürlər? (Sürət 17.04.2015 13:35:30) (Çəki: 1)

- elektrik enerji balansları, istilik enerji balansları, duru və bərk yanacaq balansları
- perspektiv və cari enerji balansları
- ümumzavod, sex, istehsal sahələri və ayrı-ayrı iş yerləri üzrə olan balanslara
- xammal, məhsul və enerji balansları
- sahələrarası və sahədaxili balanslar

Sual: Texnoloji məqsədlər üçün enerjiden istifadə edilir: (Sürət 17.04.2015 13:35:50) (Çəki: 1)

- binaların qızdırılması üçün
- yüksək hərarət yaratmaq üçün
- otaq havasının dəyişdirilməsi üçün
- binaların işıqlandırılması üçün
- tozun sorulması üçün

BÖLMƏ: SENAYENİN İQTISADİYYATISON

Ad	Senayenin iqtisadiyyatison
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	7 %

Sual: Sənayeyə necə tərif vermək olar? (Çəki: 1)

- səhmdar cəmiyyətlərinin məcmusudur
 - kənd təsərrüfatının bir sahəsidir
 - kommertiya təşkilatıdır;
 - maddi istehsalın bir sahəsidir;
 - maşınqayırmanın tərkib hissəsidir.
-

Sual: Mövzu nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil (Çəki: 1)

- marketing
 - maliyyə
 - sənayenin iqtisadiyyatı
 - əməyin iqtisadiyyatı
 - menecment
-

Sual: Sənaye istehsalına xas olmayan xüsusiyyət hansıdır? (Çəki: 1)

- bu sahədə əsas istehsal vasitəsi torpaqdır
 - onun xidmət sferasına aid olması
 - onun elmi-texniki tərəqqi əsasında öz istehsal həcmi digər maddi istehsal sahələrinə nisbətən sürətlə artırma bilməsi
 - onun torpağın məhsuldarlığının artırılması, irriqasiya sistemlərinin tətbiqi hesabına öz istehsal həcmi digər maddi istehsal sahələrinə nisbətən sürətlə artırma bilməsi
 - bu sahədə yeni texnika və texnologiyaların tətbiqi hesabına tikinti-quraşdırma işlərinin həcmi artırılması, ölkədə rabitənin keyfiyyətinin yüksəldilməsi imkanlarının mövcud olması
-

Sual: Aşağıdakı əlamətlərdən hansı biri "səmərəlilik" göstəricisinə xasdır? (Çəki: 1)

- nisbi göstəricidir
 - mütləq göstəricidir.
 - həcm göstəricisidir
 - ölçüyə gəlməyən göstəricidir.
 - xərc göstəricisidir
-

Sual: ÜMM-in hesablanması aşağıdakı göstəricilərin hansından istifadə olunmur? (Çəki: 1)

- şəxsi istehlak xərcləri;
 - məcmu xüsusi daxili investisiyalar;
 - dövlətin aldığı əmtəə və xidmətlər;
 - xalis ixracat;
 - milli gəlir.
-

Sual: Gətirilmiş xərclər göstəricisi necə müəyyən edilir? (Ə- əsaslı vəsait qoyuluşu, C- məhsulun maya dəyəri, T- əsaslı vəsait qoyuluşunun geri qaytarılmasının normativ müddəti, En – normativ səmərəlilik əmsalı). (Çəki: 1)

- $\Theta \times E_n + C \rightarrow \min$
 - $\Theta + T \times E_n \rightarrow \min$
 - $\Theta + T/C \rightarrow \min$
 - $\Theta/E_n + C \rightarrow \min$
 - $\Theta/T + C \rightarrow \min$
-

Sual: Gətirilmiş xərclərə görə aşağıdakılardan hansı ən səmərəli variant hesab olunur?

(Çəki: 1)

- əsaslı vəsait qoyuluşu 20 mln. man və məhsulun maya dəyəri 72 mln. man;
 - əsaslı vəsait qoyuluşu 80 mln. man və məhsulun maya dəyəri 62 mln. man;
 - əsaslı vəsait qoyuluşu 26 mln. man və məhsulun maya dəyəri 68 mln. man;
 - əsaslı vəsait qoyuluşu 40 mln. man və məhsulun maya dəyəri 65 mln. man;
 - əsaslı vəsait qoyuluşu 50 mln. man və məhsulun maya dəyəri 64 mln. man;
-

Sual: Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir? (Çəki: 1)

- istehsalın rentabelliği, xalis cari dəyər, əmtəlik məhsul maya dəyəri
 - əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı, məhsul vahidinin maya dəyəri
 - əmək məhsildarlığı, fondverimi, daxili rentabellik norması, satışın rentabelliği
 - əsaslı vəsait qoyuluşunun həcmi, əmtəlik məhsul, reallaşdırılmış məhsul.
 - əmək məhsildarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı.
-

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
 - ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
 - müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
-

Sual: Əmək bölgüsünün hansı növündə xalq təsərrüfatının iri sahələri formalaşır? (Çəki: 1)

- İctimai əmək bölgüsü;
 - Ümumi əmək bölgüsü;
 - Şəxsi əmək bölgüsü;
 - Fərdi əmək bölgüsü;
 - Texniki əmək bölgüsü.
-

Sual: Aşağıdakı hansı amil sənayenin sahə quruluşuna təsir göstərir? (Çəki: 1)

- sənaye müəssisələrində əmək məhsuldarlığının yüksəlməsi;
- sənaye müəssisələrində fondveriminin yüksəlməsi;

- sənaye müəssisələrində fondtutumunun yüksəlməsi;
 - idarəetmənin sosial-mənəvi metodlarının tətbiqinin genişləndirilməsi;
 - cəmiyyət üzvlərinin maddi və mənəvi həyat səviyyələrinin yüksəldilməsi.
-

Sual: Sənaye istehsalının yerləşdirməsinin hansı prinsipinə riayət olunması müəssisələrin ixtisaslaşma səviyyəsini və onların optimal ölmüsünü müəyyən edir? (Çəki: 1)

- istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;
 - iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərüfatlarının kompleks inkişafı.
-

Sual: Nəqliyyat amilinin təsirini nəzərə alaraq aşağıdakı sənaye müəssisələrindən hansı enerji mənbələrinə yaxın rayonlarda yerləşdirilməməlidir? (Çəki: 1)

- pambıqtəmizləmə müəssisələri;
 - elektrometallurqiya müəssisələri;
 - elektrokimya müəssisələri;
 - süni liflər istehsal edən müəssisələr;
 - yüngül metallar (alüminium və.s) istehsalları.
-

Sual: İnkubasiya dövrü nədir? (Çəki: 1)

- elmi ideyanın söylənməsindən sınaqdan keçirilməsinə qədər olan müddətdir;
 - xammal-materialın üzərində texnoloji əməliyyatların həyata keçirilməsi müddətidir;
 - elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - elmi ideyanın söylənməsindən tətbiqinə qədər olan müddətdir;
 - istehsal tsiklinin bir hissəsidir.
-

Sual: Bunlardan hansı ETT-nin istiqaməti deyil (Çəki: 1)

- mexanikləşdirmə
 - mütərəqqi texnologiyanın yaradılması
 - struktur dəyişiklikləri, yeni müəssisələrin yaradılması
 - elektrikləşdirmə, yeni enerji növlərinin tapılması
 - sənayenin kimyalaşdırılması
-

Sual: Yeni texnikanın səmərəliliyi necə hesablanır? (Çəki: 1)

- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin fərqlərinin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
- köhnə texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;

bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına nisbəti kimi;

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- kimya sənaye müəssisələrinin sayı;
 - sənaye məhsulunun istehsalı texnologiyasında kimyəvi metodların xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrində işləyənlərin sayı;
 - kimya sənaye müəssisələrində əsas fondların dəyəri;
 - kimya sənaye müəssisələrində əmək məhsuldarlığının səviyyəsi;
-

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- kimya sənaye müəssisələrində fondveriminin səviyyəsi;
 - kimya sənaye müəssisələrində rentabellik göstəricisinin səviyyəsi;
 - hər hansı məhsulun maya dəyərində istehlak edilmiş süni və sintetik materialların xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrindəki əsas fondların dəyərini ölkə sənayesindəki əsas fondların dəyərində xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrində işləyənlərin sayının ölkə sənayesində işləyənlərin sayındakı xüsusi çəkisi;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisəsində idarəetmə funksiyalarına aid deyil? (Çəki: 1)

- planlaşdırma
 - təşkilətmə
 - operativ tənzimləmə
 - uçot və nəzarət
 - əməyin stimullaşdırılması
-

Sual: Sənaye müəssisədə idarəetmə prosesinin mərhələləri hansıdır? (Çəki: 1)

- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
 - planlaşdırma, planların reallaşdırılması və nəzarət;
 - təşkil, idarəetmə, tənzimləmə;
 - planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
 - təşkil etmə, stimullaşdırma, nəzarət.
-

Sual: Planlaşdırmanın üsulları hansılardır? (Çəki: 1)

- induksiya, deduksiya,
 - analiz, sintez,
 - xətti, funksional,
 - təşkilətmə, nəzarət
 - balans, normativ
-

Sual: Biznes-plan nədir? (Çəki: 1)

- direktiv plandır
- müəssisələrə öz fəaliyyətində nəzərə almalı olduqları məsələlər haqqında dövlət

tərəfindən verilən sənəddir

- konsaltinq firmaları tərəfindən bütün sənaye müəssisələrinə sifarişsiz və ödənişsiz olaraq tərtib olunub verilən sənədlər toplusudur
 - Ədliyyə Nazirliyi, Vergilər və Maliyyə Nazirliyi tərəfindən tələb edilən zəmanət xarakterli sənədlərdir
 - mənfəət əldə etməsinə nail olmaq üçün istehsal sahibkarlığına yerinə yetirməli olduğu tədbirlər sistemidir
-

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - 1 manatlıq əmtəəlik məhsula çəkilən xərc;
 - əsas istehsal fondlarının tərkibi
 - dövriyyə vəsaitlərinin dəyəri
 - məhsulun maya dəyəri.
-

Sual: Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- analitik-hesablama metodu;
 - təcrübi-eksperimental metodu;
 - iqtisadi metodu;
 - balans metodu;
 - inzibati metodu;
-

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - 1 manatlıq əmtəəlik məhsula çəkilən xərc;
 - əsas istehsal fondlarının tərkibi
 - dövriyyə vəsaitlərinin dəyəri
 - məhsulun maya dəyəri.
-

Sual: Sənayenin istehsal proqramının göstəricilər sistemində nələr aiddir? (Çəki: 1)

- rəqiblərin istehsal gücü, bazardakı məhsulların keyfiyyəti, əmək məhsuldarlığı
 - rəqiblərin illik dövriyyəsi, əmək haqqı fondu, işçi heyətinin sayı və əmək məhsuldarlığı
 - ümumi məhsul, əmtəəlik məhsulun həcmi, realizə olunmuş məhsul
 - mövcud və potensial istehsal gücü, faktiki və potensial satış həcmi
 - işçilərin sayı, məhsul nomenklaturası, keyfiyyəti, qiyməti və maya dəyəri
-

Sual: İstehsal proqramında: (Çəki: 1)

- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;

- müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir
-

Sual: Sənayenin istehsal proqrammasının resurs təminatını müəyyən etmək və əsaslandırmaq üçün hansı göstəricilərdən istifadə olunur? (Çəki: 1)

- kəmiyyət və keyfiyyət göstəriciləri;
 - texnolojilik göstəriciləri;
 - məhsulun estetik göstəriciləri;
 - iqtisadi göstəricilər;
 - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi;
 - istehsal, satış, idxal və ixrac;
 - aqreqat, istehsal-texniki və texnoloji;
 - konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat
 - aqreqat, mexaniki, texniki.
-

Sual: Lizinq müqaviləsində nə nəzərdə tutulmur? (Çəki: 1)

- müqavilənin tərəfləri, onların hüquq və vəzifələri;
 - icarəyə verilən əmlakın tərkibi və dəyəri;
 - zəruri hallarda ijarəçinin lizinq obyektini olan əmlak üçün təminatı;
 - lizinqə götürülən əmlakdan istifadə zamanı əldə edilən gəlirlərin maksimum səviyyəsinə qoyulan tələblər;
 - lizinq haqqının məbləği, onun ödənilmə müddəti və qaydası.
-

Sual: Françayzinq nədir? (Çəki: 1)

- istehsal texnologiyasından istifadə hüququnun satılması;
 - maşın və avadınlıqların icarəyə verilməsi;
 - istehsal edilən əmtəələrin satılması;
 - firma nişanından istifadə hüququnun satılması;
 - torpaqdan istifadə hüququnun satılması.
-

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- konstruktiv qurluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalının məhdud sayda müəssisələrdə təmərküzləşməsidir
 - müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir
 - müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır.
 - müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir.
 - müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır
-

Sual: İxtisaslaşdırma necə meydana çıxır? (Çəki: 1)

- istehsalın iri müəssisələrdə cəmlənməsi nəticəsində;
 - müəssisələrin ölçüsünün böyüməsi nəticəsində;
 - əmək bölgüsünün inkişafı və dərinləşməsi nəticəsində
 - müxtəlif istehsalların bir müəssisədə birləşməsi nəticəsində;
 - müəssisələr arasında uzunmüddətli təsərrüfat əlaqələrinin yaranması nəticəsində.
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinəlaşmə mümkün deyildir? (Çəki: 1)

- ağac emalı sənayesi
 - metallurgiya
 - yeyinti sənayesi
 - hasilat sənayesi
 - emal sənayesi
-

Sual: Müəssisədə kadrların idarə olunmasına aid deyil: (Çəki: 1)

- kadrlara tələbatın planlaşdırılması;
 - kadrların seçilməsi;
 - əməyin fondla silahlanma səviyyəsinin artırılması;
 - əmək haqqının və güzəştlərin müəyyən olunması;
 - əmək fəaliyyətinin qiymətləndirilməsi.
-

Sual: Sənaye müəssisələrində əməyin normalaşdırılmasında hansı normalardan istifadə olunmur? (Çəki: 1)

- vaxt norması;
 - istehsal norması;
 - xidmət norması;
 - say norması;
 - sürət norması;
-

Sual: Sənaye müəssisələrində çalışan kuryerlər sənaye-istehsal heyətin hansı kateqoriyasına aiddir? (Çəki: 1)

- şagirdlər;
 - fəhlələr;
 - mühəndis-texniki işçilər;
 - qulluqçular;
 - kiçik xidmətedici heyət.
-

Sual: İnvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır? (Çəki: 1)

- xalis cari dəyər;
 - kapital qoyuluşunun qaytarılma müddəti;
 - maya dəyəri
 - məhsulun kapital tutumu
 - məhsulun əmək tutumu;
-

Sual: Sənayenin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir? (Çəki: 1)

- elmi-texniki tərəqqi
 - istehsal edilən məhsulun mürəkkəblilik dərəcəsi
 - kadrların idarə edilməsinin təkmiləşdirilməsi
 - istehsalın təmərküzləşmə səviyyəsi
 - istehsalın ixtisaslaşma səviyyəsi
-

Sual: Sənayenin əsas fondlarına nə aid deyil? (Çəki: 1)

- Binalar
 - Hazır məhsul anbarında olan avadanlıq
 - Sexdə qurulmuş avadanlıq
 - Nəqliyyat vasitələri
 - Zavoddaxili su kəmərləri
-

Sual: Sənayenin istehsalının istehlak etdiyi xammal və materiallara nələr daxildir? (Çəki: 1)

- bitməmiş məhsul, hazır məhsul, material
 - mineral xammal, kənd təsərrüfatı xammalı, süni materiallar
 - xammal, material, dəstləşdirici məmulatlar, hazır məhsul
 - süni və mintetik məhsullar, dəri əvəzləyiciləri və istehlak şeyləri
 - istehsal vasitələri və istehlak şeyləri
-

Sual: Məsrəf normasına daxil olmayan nədir? (Çəki: 1)

- texnoloji tullantılar
 - texnoloji itkilər
 - xalis məsrəf
 - təchizat itkiləri
 - texniki-təşkilati itkilər
-

Sual: Maddi-texniki təminat nədir? (Çəki: 1)

- müəssisəni zəruri həcmdə maliyyə resursları ilə təmin edilməsi prosesidir;
 - müəssisədə istehsalın yüksək ixtisaslı karlarla təmin edilməsi prosesidir;
 - müəssisədə istehsalın material resurslar və texniki vasitələrlə təmin edilməsi prosesidir;
 - müəssisədə innovasiya prosesinin həyata keçirilməsinin təmin edilməsi prosesidir;
 - müəssisədə investisiya fəaliyyətinin tələb olunan həcmdə maliyyələşməsinin təmin edilməsi prosesidir;
-

Sual: Aşağıdakılardan hansı maddi-texniki təminatın əsas funksiyalarına aid deyil? (Çəki: 1)

- material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanması işləri üzrə nəzarətin təşkil edilməsi;
- müəssisənin idarəetmə aparatının işini təkmilləşdirmək;
- səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması;
- material resurslarına sifarişləri yoxlamaq üçün ümumiləşdiriji hesablamaların aparılması və yekun sifarişlərin tərtibi;
- istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara

tələbatın – sifarişlərin müəyyən edilməsi;

Sual: Sənaye müəssisəsinin maddi-texniki təminatının V mərhələsinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- sifarişlər zənbilinə (istehsal proqramına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi;
 - seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışıqların aparılması və kontraktın bağlanması;
 - potensial məhsul göndərənlərin siyahısının işlənilib hazırlanması;
 - təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması;
 - müəyyən parametrlərinə görə məhsul göndərənlərdən ən əlverişlisinin seçilməsi.
-

Sual: Əmtəə birjasında ticarət qaydaları hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- birjanın prezidenti;
 - birjanın idarə heyəti;
 - birjanın ümumi yığıncağı;
 - birjanın kotirovka komissiyası;
 - birjanın arbitraj komissiyası.
-

Sual: Əmtəə birjasında idarə heyətinin səlahiyyətinə aid deyil: (Çəki: 1)

- uçotun təşkili və aparılması, müəyyən edilmiş statistik hesabatların hazırlanması, birjanın təsərrüfat-maliyyə fəaliyyətinin təmin olunması;
 - birja əmlakının əldə edilməsi və satılması və birja komitəsinin sərənjamı ilə onun adından digər hüquqi əməliyyatların həyata keçirilməsi;
 - birja üzvlüyünə qəbul olunma, birja üzvlüyündən azad olunma məsələlərinin nəzərdən keçirilməsi və həll olunması;
 - muzzla işləyən və birja üzvü olmayan işçilərin və qulluqçuların işə qəbulunun və işdən azad olunmasının həyata keçirilməsi;
 - birjanın kommersiya məlumatlarının dərij olunması və reklam fəaliyyətinin təşkili.
-

Sual: Ticarət vasitəçilərinə aid deyil: (Çəki: 1)

- agentlər;
 - dilerlər;
 - distributerlər;
 - kommivoyajerlər;
 - konsaltinq təşkilatı.
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisələrində əmək haqqının səviyyəsinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- İşin xarakteri ilə əlaqədar amillər;
 - Əmək bazarında mövcud olan konyunktura;
 - Müəssisənin istehsal quruluşu ilə əlaqədar olan amillər;
 - Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər;
 - İstehsal heyəti ilə əlaqədar amillər.
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin təmin edilməsi ilə əlaqədar olan xərclərə aid deyil? (Çəki: 1)

- keyfiyyətə nəzarəti həyata keçirən laboratoriya və digər xidmət sahələrinin saxlanması xərcləri
 - məhsulun satışı ilə əlaqədar olan xərclər
 - zay məhsulla əlaqədar olan xərclər
 - reklamasiya hesabına məhsulun qiymətinin aşağı düşməsi
 - yoxlama və sınaqların keçirilməsi ilə əlaqədar olan xərclər
-

Sual: Aşağıdakılardan hansı keyfiyyətin idarə edilməsi prosesinə aid deyil? (Çəki: 1)

- məhsulun layihələndirilməsi və müqavilələrin bağlanması;
 - istehsalçı və istehlakçıların davranışları, istifadə ediləcək avadanlıq və materialların müəyyən edilməsi;
 - tətbiq olunacaq texnoloji istehsal üsulu, sınaqların aparılması;
 - hazır məhsulun qablaşdırılması və qorunması;
 - işçilərə olan tələbatın müəyyən edilməsi.
-

Sual: Məhsulun maya dəyəri: (Çəki: 1)

- məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərini əks etdirir;
 - məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amortizasiya ayırmalarının və s. xərclərin məcmusunu əks etdirir;
 - məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmusunu əks etdirir;
 - məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala çəkilən xərclərin və əsas fondlardan amortizasiya ayırmalarının məcmusunu əks etdirir;
 - rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətdir.
-

Sual: Məhsulun tam maya dəyərinin müəyyən olunması aşağıdakı hansı məsələlənin həlli üçün zəruri deyil: (Çəki: 1)

- marketing tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
 - məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
 - qiymətin əmələgəlməsi
 - müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
 - işin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.
-

Sual: Hansı xərclər şərti sabit xərclərə aiddir? (Çəki: 1)

- əsas istehsal fəhlələrin əmək haqqı
 - texnoloji ehtiyaclar üçün yanacaq xərcləri
 - satın alınmış dəstləşdirici məmulatlar və yarımfabrikatların alınması xərcləri
 - əsas xammal və materiala xərclər
 - əsas fondların amortizasiyası xərcləri
-

Sual: Maya dəyərinin aşağıda sadalanan xərc maddələrindən biri müstəqim xərcdir.
(Çəki: 1)

- ümumi zavod xərcləri
 - ümum sex xərcləri
 - texnoloji ehtiyaclar üçün elektrik enerjisinə sərf edilən xərclər;
 - sex binasının işıqlandırılması üçün elektrik enerjisinə sərf edilən xərclər;
 - inzibati idarə binasının işıqlandırılması üçün elektrik enerjisinə sərf edilən xərclər.
-

Sual: Realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən nə ilə fərqlənir? (Çəki: 1)

- fərq yoxdur;
 - realizə olunmuş məhsulun maya dəyərində tədavül xərcləri daxil edilmir;
 - realizə olunmuş məhsulun maya dəyərində amortizasiya xərcləri daxil edilmir;
 - realizə olunmuş məhsulun maya dəyərində sosial sığortaya ayırmalar daxil edilmir;
 - realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən göndərilmiş, lakin hələ haqqı ödənilmiş məhsulun məbləği qədəri az olur.
-

Sual: Əmtəlik məhsulun 1 manatına düşən xərclərin dəyişməsi aşağıda sadalanan amillərindən hansının təsiri altında olmur? (Çəki: 1)

- material resurslarına qiymətin dəyişməsi
 - müəssisənin debitor borclarının dəyişməsi
 - buraxılan məhsulların quruluşundakı dəyişiklik
 - məhsulun topdan satış qiymətinin dəyişməsi
 - məhsul istehsalına çəkilən xərclərə qənaət
-

Sual: Mənfəətin funksiyalarına aiddir: (Çəki: 1)

- alıcılar bağlanmış sazişlərə əməl edirlər və aldıkları əmtəələrin dəyərini ödəyirlər; borcalanlar kredit müqavilələrinin tələblərini pozdıkları və öz borclarını ödəyirlər;
 - müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir, müəssisənin maliyyə resurslarının əsas elementidir, müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşması mənbəyidir;
 - vergiödəyiciləri vergiləri ödəyirlər; müəssisə və şirkətlər öz məsrəflərini əldə etdikləri gəlirlər hesabına ödəyirlər;
 - ümumi maliyyə təhlili və qiymətləndirilməsi, müəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;
 - ümumi maliyyə təhlili və qiymətləndirilməsi; maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması;
-

Sual: Realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən nə ilə fərqlənir? (Çəki: 1)

- fərq yoxdur;
- realizə olunmuş məhsulun maya dəyərində tədavül xərcləri daxil edilmir;
- realizə olunmuş məhsulun maya dəyərində amortizasiya xərcləri daxil edilmir;
- realizə olunmuş məhsulun maya dəyərində sosial sığortaya ayırmalar daxil edilmir;
- realizə olunmuş məhsulun maya dəyəri məhsulun tam maya dəyərindən

göndərilmiş, lakin hələ haqqı ödənilmiş məhsulun məbləği qədəri az olur.

Sual: Sənaye müəssisələrində istehsalın rentabelliği necə hesablanır? (Çəki: 1)

- mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin fərqiə bölüb yüzə vurmaqla;
 - mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin hasilinə bölüb yüzə vurmaqla;
 - mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyəri ilə normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinin cəminə bölüb yüzə vurmaqla;
 - mənfəətin həcmi istehsal əsas fondlarının orta illik dəyərinə bölüb yüzə vurmaqla;
 - mənfəətin həcmi normalaşdırılan dövriyyə vəsaitlərinin dəyərlərinə bölüb yüzə vurmaqla;
-

Sual: İstehsal xərcləri nədir? (Çəki: 1)

- məhsulun istehlakçıya çatdırılmasınadək çəkilən bütün xərclər
 - məcmu ictimai məhsulun xüsusiləşmiş hissəsi, məhsul istehsalına çəkilmiş xərclərin məcmusudur
 - məhsulun istehsalına çəkilən bütün xərclərin cəmidir
 - maya dəyəri ilə amortizasiya ayırmalarının cəmidir.
 - maya dəyəri ilə reklam və mühafizə xərclərinin cəmidir
-

Sual: Sənaye müəssisəsinin balansının passiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- müəssisənin əmlakının tərkibini;
 - müəssisənin əmlakının yaranma mənbəyini;
 - müəssisənin mənfəətinin bölgüsü qaydalarını;
 - müəssisənin işçilərinin və avadanlıqlarının sayını;
 - müəssisənin pul vəsaitlərini.
-

Sual: Sənaye müəssisəsinin balansının aktiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- müəssisənin əmlakının tərkibini;
 - müəssisənin əmlakının yaranma mənbəyini;
 - müəssisənin mənfəətinin bölgüsü qaydalarını;
 - müəssisənin işçilərinin sayını;
 - müəssisənin öhdəliklərini.
-

Sual: Sənaye müəssisəsində xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- istiqrazların satışından daxil olan vəsaitlər
 - kreditor borjları
 - bank kreditləri
 - səhmlərin satışından daxil olan vəsaitlər
 - müəssisənin əmək haqqı üzrə borc öhdəlikləri
-

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir

- dövlət qeydiyyatına alınarkən müəyyən edilir
 - müəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
 - vergi orqanı tərəfindən müəyyən edilir
 - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
-

Sual: Sənaye müəssisələrində məhsulun maya dəyərini aşağı salınması ehtiyatlarına aid deyil: (Çəki: 1)

- müəssisədə işçilərin əmək haqlarının və onların sosial inkişafına xərclərin artırılması;
 - müəssisədə istehsaldankənar xərclərinin azaldılması;
 - müəssisədə əmək məhsuldarlığının artırılması;
 - müəssisədə məhsulun fondtutumunun aşağı salınması;
 - müəssisədə məhsulun istehsalına çəkilən material xərclərinin aşağı salınması.
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasında müəssisələrin dövlət büdcəsinə ödədikləri vergilərə aid deyil? (Çəki: 1)

- əlavə dəyər vergisi;
 - mənfəət vergisi;
 - əmlak vergisi;
 - torpaq vergisi;
 - gəlir vergisi.
-

Sual: Aşağıdakılardan hansı xərc maddəsi fabrik-zavod maya dəyərini tərkibinə aid deyil? (Çəki: 1)

- əsas xammal və materiallara sərf edilən xərclər;
 - istehsal fəhlələrinin əmək haqqı;
 - texnoloji avadanlıqlar üzrə amortizasiya ayırmaları;
 - ümum sex xərcləri;
 - məhsulun satışı ilə əlaqədar xərclər.
-

Sual: Aşağıdakılardan hansı xərc maddəsi şərti-dəyişən xərclərə aiddir? (Çəki: 1)

- ümum sex xərcləri;
 - ümumzavod xərcləri;
 - müəssisənin idarə edilməsi xərcləri;
 - istehsal fəhlələrinin əsas əmək haqqı;
 - sexin idarəetmə aparatının əmək haqqını.
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisəsinin cəlb edilmiş vəsaitlərin əsas mənbələrinə aid deyil? (Çəki: 1)

- bank kreditləri;
 - borc vəsaitləri;
 - kreditor borcları;
 - istiqrazların satışından daxil olan vəsaitlər;
 - hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);
-

Sual: Məcmuu (ümumi) xərclər nədir? (Çəki: 1)

- istehsal və tədavül xərclərinin cəmi
 - xammal, material və əmək haqqı fondu xərcləri
 - təsisçilərə ödənilən mənfəətlə sosial ayırmaların məcmuu
 - sənaye – istehsal heyətinin əmək haqqı
 - kredit üçün ödənişlər və tədavül xərcləri
-

Sual: Məhsul vahidinin kalkulyasiyasının xərc maddələri hansılardır? (Çəki: 1)

- material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
 - xammal və əsas materiallar, yanacaq, nəqliyyat xərcləri, amortizasiya ayırmaları, sex və ümumzavod xərcləri;
 - qeyri-istehsal xərcləri, sex xərcləri, idarəetmə xərcləri, sosial sığortaya ayırmalar, nəqliyyat və rabitə xərcləri;
 - icarə, nəqliyyat, rabitə, reklam, texniki və texnoloji xərclər, sair istehsal və qeyri-istehsal xərcləri;
 - xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri.
-

Sual: Sənayenin fondtutumlu sahələrində maya dəyərini aşağı salınmasında aşağıdakı istiqamətlərin hasından istifadə olunmur? (Çəki: 1)

- istehsal güclərindən istifadənin yaxşılaşdırılması;
 - növbədaxili boşdayanmaları azaltmaq;
 - növbəboyu boşdayanmaları azaltmaq;
 - işçilərin sayının azaldılması;
 - texnoloji və digər avadanlıqların maksimum yüklənməsi.
-

Sual: Sənaye müəssisəsinin maliyyəsinin funksiyaları hansıdır? (Çəki: 1)

- vergiödəmə, əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə qiymətləndirilməsi, tələb olunan maliyyə resurslarının həjmi, kredit alma imkanlarının təhlili
 - ümumi maliyyə təhlili və planlaşdırılması, müəssisənin maliyyə resursları ilə təmin edilməsi, maliyyə resurslarının bölgüsü
 - dövriyyə vəsaitlərinin optimallığı, ümumi maliyyə təhlili
 - müəssisənin istehsal potensialının formalaşdırılması və artırılması, onun optimal strukturunun təmin edilməsi, cari maliyyə-təsərrüfat fəaliyyətinin əmin edilməsi
 - ümumi maliyyə təhlili, tələbolunan maliyyə resurslarının təhlili və planlaşdırılması
-

Sual: Sənaye müəssisəsinin maliyyə siyasətinin işlənilib hazırlanmasının əsas istiqamətlərinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- müəssisənin vergi siyasətinin müəyyən edilməsi
 - müəssisənin kredit siyasətinin işlənilib hazırlanması
 - müəssisənin elmi-texniki siyasətinin seçilməsi
 - müəssisənin amortizasiya siyasətinin seçilməsi
 - müəssisənin mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi
-

Sual: Sənaye müəssisəsinin maliyyə xidmətinin başlıca vəzifələrinə aiddir: (Çəki: 1)

- ümumi maliyyə təhlili və qiymətləndirilməsi; müəssisənin maliyyə resursları ilə təmin; maliyyə resurslarının bölgüsü;
 - müəssisənin maliyyə resursları ilə təmin edilməsi, müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili, müəssisənin kredit siyasətinin işlənilib hazırlanması;
 - uçot və vergi siyasətinin müəyyən edilməsi; istehsal xərclərinin idarə edilməsi;
 - ümumi maliyyə təhlili və qiymətləndirilməsi, maliyyə resurslarının bölgüsü; dövriyyə vəsaitlərinin idarə olunması
 - müəssisənin maliyyə resursları ilə təmin; mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi.
-

Sual: Sənaye müəssisəsinin balansı nəyi göstərir? (Çəki: 1)

- müəssisənin əmlakının tərkibini və bu əmlakın istifadə istiqamətlərini göstərir;
 - müəssisənin əmlakının tərkibini və bu əmlakın yaranma mənbəyini göstərir;
 - müəssisənin mənfəətinin bölgüsü qaydalarını göstərir;
 - müəssisənin işçilərinin və avadanlıqlarının sayını göstərir;
 - müəssisənin mənfəəti və zərərini göstərir;
-

Sual: Sənaye müəssisələrində istehsal xərcləri smetası: (Çəki: 1)

- kalkulyasiya maddələri üzrə hesablanır və məhsul vahidinin istehsalına çəkilən xərcləri göstərir;
 - sex maya dəyərini hesablamaq üçün tərtib edilir;
 - istehsaldankənar xərcləri əhatə edir;
 - müəssisədə şərti-sabit xərcləri müəyyən etmək üçün tərtib edilir;
 - istehsal proqramını yerinə yetirmək üçün müəssisənin sərf edəcəyi xərclərin cəmini göstərir.
-

Sual: Sənaye iqtisadiyyatında hansı əsas qiymət növləri mövcuddur? (Çəki: 1)

- auksion, azad, pərakəndə satış və müqayisəli qiymətlər
 - istehlak qiyməti, məzənnə qiyməti, sabit qiymət, idxal və ixrac qiymətləri
 - birdəfəlik, iş, transfert, sabit qiymətlər və bazar qiyməti
 - mövsümi, müqavilə, topdansatış və pərakəndə satış qiymətləri
 - müəssisənin topdansatış qiyməti, sənayenin topdansatış qiyməti və məhsulun pərakəndə satış qiyməti
-

Sual: Məhsulun tam maya dəyərini müəyyən olunması aşağıdakı hansı məsələlənin həlli üçün zəruri deyil: (Çəki: 1)

- marketinq tədqiqatları və bunun əsasında ən az xərclə yeni məhsul istehsalına başlamaq haqqında qərarın qəbulu;
 - məhsulun maya dəyərinə ayrı-ayrı xərc maddələrinin təsirini müəyyən etmək;
 - qiymətin əmələgəlməsi
 - müəssisədə əmək məhsuldarlığını və fondverimini hesablamaq;
 - işin maliyyə nəticələrini, uyğun olaraq vergini və mənfəəti düzgün müəyyən etmək.
-

Sual: Məhsulun materialtutumluğu nədir? (Çəki: 1)

- məhsul vahidinin istehsalına nə qədər material işlədildiyini göstərir;
 - müəssisə anbarının nə qədər material tutumu olduğunu göstərir;
 - müəssisədə anbarların hazır məhsul tutma qabiliyyətidir;
 - məhsul vahidinə işlədilən material həcmindən tullantı həcmi çıxıldıqdan sonra qalan hissədir;
 - məhsulun maya dəyərində material xərclərinin nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
-

Sual: Məhsulun fondtutumluğu nədir? (Çəki: 1)

- məhsul vahidinin düşən istehsal fondlarının dəyərini göstərir;
 - əsas fondların orta illik dəyərinin məhsulun maya dəyərində nisbətini göstərir;
 - istehsal edilmiş məhsulun 1 manatına düşən əsas fondların orta illik dəyərini göstərir;
 - əsas fondların 1 manatına orta illik dəyərini istehsal edilmiş məhsulun 1 manatına düşən istehsal edilmiş məhsulun həcmi göstərir;
 - məhsulun maya dəyərində amortizasiya ayırmalarının nisbətən böyük xüsusi çəkiyə malik olduğunu göstərir.
-

Sual: İstehsal ehtiyatlarının növləri hansılardır? (Çəki: 1)

- cari, mövsümü, müddətli, hazırlıq
 - uzun müddətli, qısamüddətli, cari, hazırlıq
 - cari, hazırlıq, sığorta, mövsümü
 - cari, istehsal, satış, sığorta
 - istehsal, satış, xidmət, cari
-

Sual: Sənaye müəssisələrində adətən gələcək dövrün xərcləri dövriyyə fondlarının neçə faizini təşkil edir? (Çəki: 1)

- 25;
 - 20;
 - 15;
 - 10;
 - 5.
-

Sual: Sənaye müəssisələrində normalaşdırılmış dövriyyə vəsaitin hansı elementi dövriyyə fondlarının strukturunda ən aşağı xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- istehsal ehtiyatları
 - bitməmiş istehsal və yarımfabrikatlar
 - gələcək dövrün xərcləri
 - anbarda olan hazır məhsul
 - hesablarda olan vəsaitlər
-

Sual: Sənaye müəssisələrində normalaşdırılmış dövriyyə vəsaitin hansı elementi dövriyyə fondlarının strukturunda daha çox xüsusi çəkiyə malikdir? (Çəki: 1)

- istehsal ehtiyatları
- bitməmiş istehsal və yarımfabrikatlar
- gələcək dövrün xərcləri
- anbarda olan hazır məhsul

hesablarda olan vəsaitlər

Sual: Sənaye müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
 - müəssisənin öz pul vəsaitinin fasiləsiz dövrəninə təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yarınmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
-

Sual: Sənaye müəssisəsində bir il ərzində məmulat istehsalında dövriyyə fondlarının bitməmiş istehsalda olan məbləği 189540 min manat olarsa onda günlük bitməmiş istehsalın məbləği nə qədər olar? (Çəki: 1)

- 519,3 min manat;
 - 520,7 min manat;
 - 522,1 min manat;
 - 523,6 min manat;
 - 526,5 min manat;
-

Sual: Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə olunmur? (Çəki: 1)

- coğrafi əlamətlər
 - demoqrafik əlamətlər
 - təşkilati əlamətlər
 - psixografik əlamətlər
 - məhsula ehtiyac əlamətlər
-

Sual: Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə olunur? (Çəki: 1)

- texnoloji əlamətlər
 - texniki əlamətlər
 - təşkilati əlamətlər
 - iqtisadi əlamətlər
 - psixografik əlamətlər
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslı deyil? (Çəki: 1)

- istehsal tsiklinin uzunluğundan;
 - reallaşdırılmış məhsulun həcmindən;
 - istehsal olunan məhsulun həcmindən;
 - istehsal prosesində xərclərin artma xarakterindən;
 - məhsulun maya dəyərindən.
-

Sual: İki məhsulgöndərmə arasındakı vaxt intervalında müəssisənin normal işini təmin etmək üçün hansı növ ehtiyat yaradılır? (Çəki: 1)

- sığorta ehtiyatı
 - cari ehtiyat
 - hazırlıq ehtiyatı
 - mövsümü ehtiyat
 - müəssisədaxili ehtiyat
-

Sual: Maddi resursların təfəssildirmə dərəcəsinə görə məsrəf normaları necə qruplaşdırılır? (Çəki: 1)

- iriləşdirilmiş və kütləvi normalar
 - müfəssəl və qrup normaları
 - iriləşdirilmiş və müfəssəl normalar
 - qrup və iriləşdirilmiş normalar
 - perspektiv və müfəssəl normalar
-

Sual: Sənaye müəssisəsinin avadanlığa ehtiyacı hansı hallarda yaranmır? (Çəki: 1)

- avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəldikdə;
 - əməyin stimullaşdırılmasına ehtiyac yarandıqda
 - müəssisənin buraxdığı məhsulun komplektləşdirilməsi (dəstləşdirilməsi) zəruriliyi yarandıqda
 - avadanlıqlar mənəvi cəhətdən köhnəldikdə
 - müəssisənin istehsal gücünü artırmaq zərurəti yarandıqda.
-

Sual: Ən çox enerji istehlak edən maddi istehsal sahəsi hansıdır? (Çəki: 1)

- ictimai iaşə
 - rabitə
 - tikinti
 - kənd təsərrüfatı
 - sənaye
-

Sual: Bunlardan hansı ETT-nin istiqaməti deyil (Çəki: 1)

- mexanikləşdirmə
 - mütərəqqi texnologiyanın yaradılması
 - struktur dəyişiklikləri, yeni müəssisələrin yaradılması
 - elektriklişdirmə, yeni enerji növlərinin tapılması
 - sənayenin kimyalaşdırılması
-

Sual: Hansı sahə ETT-nin maddi əsası və bələdçisidir? (Sürət 23.04.2015 11:02:03) (Çəki: 1)

- yüngül
- yeyinti
- maşınqayırma
- metallurjiya

yanacaq

Sual: Sənayedə elmi-texniki tərəqqinin əsas istiqamətləri aid deyil? (Çəki: 1)

- sənaye istehsalının elektricləşdirilməsi
 - istehsalın kimyalaşdırılması
 - istehsalın kompleks mexanikləşdirilməsi
 - sənaye istehsalının avtomatlaşdırılması
 - sənaye istehsalının tərəküzləşdirilməsi
-

Sual: Sənayedə elmi-texniki tərəqqinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- sənaye istehsalının elektricləşdirilməsi, tərəküzləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması
 - istehsalın tərəküzləşdirilməsi, ixtisaslaşdırılması və kimyalaşdırılması
 - istehsalın tərəküzləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - sənaye istehsalının elektricləşdirilməsi, kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - sənaye istehsalının elektricləşdirilməsi, tərəküzləşdirilməsi və ixtisaslaşdırılması
-

Sual: Aşağıdakı variantlardan hansı ən səmərəli variantdır? (Çəki: 1)

- məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği 2000 mln. man;
 - məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği 2200 mln. man;
 - məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği 1650 mln. man;
 - məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği 1800 mln. man;
 - məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği 1600 mln. man;
-

Sual: Elmi-texniki potensial nədir? (Çəki: 1)

- elmi məlumatlar toplusu və istehsal elementlərinin məcmusudur;
 - elmi məlumatlar toplusu və istehsal amillərinin məcmusudur;
 - elmi idarəetmə təşkilatlarının və maliyyə resurslarının məcmusudur;
 - elmin maddi-texniki bazası, elmi kadrlar, elmi məlumatlar toplusu və elmi idarəetmə təşkilatlarının məcmusudur;
 - sənaye müəssisələrinin kadrlarının məcmusudur;
-

Sual: Elmi-texniki tərəqqinin hansı istiqaməti ictimai istehsalın maddi ünsürlərindən olan yalnız əmək predmetləri ilə təmasda olur? (Çəki: 1)

- kimyalaşdırma;
 - elektricləşdirmə;
 - avtomatlaşdırma;
 - robotlaşdırma;
 - elektricləşdirmə və avtomatlaşdırma;
-

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- kimya sənaye müəssisələrində fondveriminin səviyyəsi;
- kimya sənaye müəssisələrində rentabellik göstəricisinin səviyyəsi;

- hər hansı məhsulun maya dəyərində istehlak edilmiş süni və sintetik materialların xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrindəki əsas fondların dəyərini ölkə sənayesindəki əsas fondların dəyərində xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrində işləyənlərin sayının ölkə sənayesində işləyənlərin sayındakı xüsusi çəkisi;
-

Sual: İstehsalın kimyalaşdırılması səviyyəsi hansı göstərici ilə müəyyən olunur? (Çəki: 1)

- kimya sənaye müəssisələrinin sayı;
 - sənaye məhsulunun istehsalı texnologiyasında kimyəvi metodların xüsusi çəkisi;
 - kimya sənaye müəssisələrində işləyənlərin sayı;
 - kimya sənaye müəssisələrində əsas fondların dəyəri;
 - kimya sənaye müəssisələrində əmək məhsuldarlığının səviyyəsi;
-

Sual: İnkubasiya dövrü nədir? (Çəki: 1)

- elmi ideyanın söylənməsindən sınaqdan keçirilməsinə qədər olan müddətdir;
 - xammal-materialın üzərində texnoloji əməliyyatların həyata keçirilməsi müddətidir;
 - elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - elmi ideyanın söylənməsindən tətbiqinə qədər olan müddətdir;
 - istehsal tsiklinin bir hissəsidir.
-

Sual: Əməyin elektrik silahlılığı əmsalı necə hesablanır? (Çəki: 1)

- texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi fəhlələrin sayına nisbəti;
 - elektrik enerjisi istehlakının ümumi həcmi fəhlələrin sayına nisbəti
 - fəhlələrin sayının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə nisbəti;
 - fəhlələrin sayının qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminə vurmaqla;
 - qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin fəhlələrin sayına nisbəti.
-

Sual: Əməyin mexanikləşdirmə səviyyəsi göstəricisi necə hesablanır? (Çəki: 1)

- fəhlələrin ümumi sayından əməyi mexanikləşdirilmiş fəhlələrin sayının çıxmaqla;
 - əməyi mexanikləşdirilmiş fəhlələrin sayının fəhlələrin ümumi sayına nisbəti kimi;
 - əməyi mexanikləşdirilmiş fəhlələrin sayının fəhlələrin ümumi sayına vurmaqla;
 - fəhlələrin ümumi sayının əməyi mexanikləşdirilmiş fəhlələrin sayına nisbəti
 - fəhlələrin ümumi sayı ilə əməyi mexanikləşdirilmiş fəhlələrin sayının cəmi kimi;
-

Sual: Aşağıdakılardan hansı elmi-texniki inqilabın əlamətlərinə aid deyil? (Çəki: 1)

- elmlə praktikanın ənənəvi nisbətlərinin dəyişməsi
 - elmin məhsuldar qüvvələrinin ünsürünə çevrilməsi
 - elmi informasiyanın yeni üsullarla işlənməsi;
 - elmi tədqiqatların ənənəvi üsullarla yerinə yetirilməsi
 - avtomatlaşdırma
-

Sual: Elektrik enerjisinin istehlak quruluşu necə hesablanır? (Çəki: 1)

- texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcmninin cəmi;
 - texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi ilə elektrik enerjisi istehlakının ümumi həcmninin hasilini;
 - texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmninin elektrik enerjisi istehlakının ümumi həcmninə nisbəti;
 - elektrik enerjisi istehlakının ümumi həcmindən texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmi çıxılır;
 - elektrik enerjisi istehlakının ümumi həcmninin texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmninə nisbəti.
-

Sual: İstehsalın elektrikleşdirilməsi əmsalı necə hesablanır? (Çəki: 1)

- il ərzində istehlak edilmiş bütün enerjinin (elektrik, istilik və s.) həcmninin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcmninə nisbəti kimi;
 - il ərzində istehlak edilmiş elektrik enerjisinin həcmninin il ərzində istehlak edilmiş bütün enerjinin həcmninə nisbəti kimi;
 - qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş elektrik enerjisinin həcmninə nisbəti kimi;
 - qurulmuş elektrik mühərriklərinin texniki güclərinin cəminin il ərzində istehlak edilmiş bütün enerjinin həcmninə nisbəti kimi;
 - texnoloji ehtiyaclara istehlak olunan elektrik enerjisinin həcmninin elektrik enerjisi istehlakının ümumi həcmninə nisbəti kimi.
-

Sual: Məhsul vahidinin istehsalına "gətirilmiş xərclər" in illik məbləği necə hesablanır? (Çəki: 1)

- əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasilini kimi;
 - əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
 - əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalı ilə məhsul vahidinin maya dəyərinin hasilini kimi;
 - əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalının hasilini ilə məhsul vahidinin maya dəyərinin cəmi kimi;
 - əsas fondlara əsaslı vəsait qoyuluşunun həcmi ilə məhsul vahidinin maya dəyərinin cəminin əsaslı vəsait qoyuluşunun normativ səmərəlilik əmsalına nisbəti kimi;
-

Sual: Sənaye müəssisələrində gətirilmiş ümumi vaxt məsrəfi necə hesablanır? (Çəki: 1)

- mexanikleşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərinin nisbəti kimi;
 - mexanikleşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərinin hasilini kimi;
 - mexanikleşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərinin cəmi kimi;
 - mexanikleşdirilmiş üsulla əməliyyatların icrasına vaxt məsrəflərinin fəhlələrin sayına nisbəti kimi;
 - mexanikleşdirilmiş üsulla proseslərin və əl ilə əməliyyatların icrasına vaxt məsrəflərinin fərqi kimi;
-

Sual: Sənaye müəssisələrində məhsuldarlıq əmsalı necə hesablanır? (Çəki: 1)

- ən aşağı məhsuldarlığı olan universal dəzqahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzqah üçün əməktutumu ilə hasili kimi;
 - ən aşağı məhsuldarlığı olan universal dəzqahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzqah üçün əməktutumuna nisbəti kimi;
 - ən aşağı məhsuldarlığı olan universal dəzqahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzqah üçün əməktutumu ilə cəmi kimi;
 - ən aşağı məhsuldarlığı olan universal dəzqahda hazırlanan hissənin əməktutumunun onun (hissənin) fəaliyyətdə olan dəzqah üçün əməktutumu ilə fərqi kimi;
 - ən aşağı məhsuldarlığı olan universal dəzqahla fəhlələrin sayının hasili kimi;
-

Sual: Yeni texnikanın səmərəliliyi necə hesablanır? (Çəki: 1)

- bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
 - yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
 - bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin fərqlərinin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
 - köhnə texnikanın tətbiqi üçün gətirilən xərclərin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına hasili kimi;
 - bazis və yeni texnikanın tətbiqi üçün gətirilən xərclərin cəminin natural ölçüdə yeni texnikanın tətbiqindən sora istehsal olunan məhsulun miqdarına nisbəti kimi;
-

Sual: Aşağıdakılardan hansı sənaye müəssisəsində idarəetmə funksiyalarına aid deyil? (Çəki: 1)

- planlaşdırma
 - təşkilətmə
 - operativ tənzipləmə
 - uçot və nəzarət
 - əməyin stimullaşdırılması
-

Sual: Elmi-texniki tərəqqinin planlaşdırılmasında planlaşdırmanın hansı metodu geniş tətbiq olunur? (Çəki: 1)

- balans metodu
 - program məqsədli metod
 - normativ metod
 - qrafik metodu
 - şəbəkə metodu
-

Sual: İdarəetmənin metodları hansılardır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-psixoloji;
- inzibati; texnoloji
- iqtisadi; təşkilati;

- sosial-psixoloji, texnoloji;
- iqtisadi; texnoloji, operativlik

Sual: Sənayə müəssisədə idarəetmə prosesinin mərhələlərini hansıdır? (Çəki: 1)

- proqnozlaşdırma, təşkil etmə, tənzimləmə;
- planlaşdırma, planların reallaşdırılması və nəzarət;
- təşkil, idarəetmə, tənzimləmə;
- planlaşdırma, proqnozlaşdırma, tənzimləmə
- təşkil etmə, stimullaşdırma, nəzarət.

Sual: Sənayə müəssisəsində idarəetmə funksiyaları hansılardır? (Çəki: 1)

- mərkəzləşmə və qeyri-mərkəzləşmə formalarının optimal uzlaşdırılması
- planlaşdırma və proqnozlaşdırma, təşkil etmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət
-) hüquq, vəzifə və məsuliyyətin uzlaşdırılması, operativ tənzimləmə və dispetçerləşdirmə, stimullaşdırma
- icarənin demokratikləşdirilməsi, planlaşdırma, təşkil etmə; operativ tənzimləmə və dispetçerləşdirmə; uçot və nəzarət
- bazarda tələbatın müəyyənləşdirilməsi, bazarın segmentləşdirilməsi, inzibati və iqtisadi metodların tətbiqi

Sual: Sənayedə idarəetmə nədir? (Çəki: 1)

- əvvəlcədən nəzərdə tutulmuş və dərk edilmiş məqsədə nail olmaq üçün əmək kollektivinə, onların fəaliyyətinin təşkili və uzlaşdırılması işinə məqsədyönlü təsiretmə tədbirləridir
- bazardakı tələbi öyrənilib, onu ödənilməsi üzrə fəaliyyətidir
- qanunvericilikdə nəzərdə tutulmuş bütün fəaliyyət növlərinin məcmusudur
- əmək vasitələrinin, texnoloji proseslərin təkmilləşdirilməsi, əmək cisimlərinin keyfiyyətə yaxşılaşdırılması, əməyin təşkilinin təkmilləşdirilməsi üzrə fasiləsiz və qanunauyğun prosesdir;
- sənayə sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbətidir.

BÖLMƏ: MASINQAYIRMANIN İQTİSADİYYATI SON

Ad	masinqayırmanın iqtisadiyyatı son
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinə aid deyil: (Çəki: 1)

- sənayenin iqtisadiyyatı
- aqrar-sənayə kompleksinin iqtisadiyyatı

- maşınqayırmanın iqtisadiyyatı
 - nəqliyyatın iqtisadiyyatı
 - əməyin iqtisadiyyatı
-

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansılar aiddir? (Çəki: 1)

- yüngül və yeyinti sənayesi sahələri
 - maşınqayırma və yeyinti sənayesi sahələri
 - kənd təsərrüfatı
 - maşınqayırma sənaye sahəsi
 - tikinti və nəqliyyat sahələri
-

Sual: «Maşınqayırmanın iqtisadiyyatı» kursunun predmeti hansıdır? (Çəki: 1)

- istehsal edilən məhsulun iqtisadi təyinatı, istehlak olunan əmək cisimlərinin və tətbiq edilən əmək vasitələrinin ümumiliyi, texnoloji istehsal üsulunun mahiyyətinə görə oxşar olan müəssisələrin məcmusudur
 - müəssisə birlikləri, sənaye sahələri, milli iqtisadiyyatın davamlı inkişaf məsələlərinin öyrənilməsidir
 - müəssisələr, onların istehsal təsərrüfat fəaliyyəti və dövlət budcəsinin gəlirlərinin araşdırılmasıdır
 - maşınqayırma sənayesində mövcud iqtisadi qanunların fəaliyyəti və təzahür formalarını, bazarın tələbatlarını ödəmək məqsədilə optimal xərclə yüksək təsərrüfat nəticələrini təmin edən amilləri, sahə iqtisadiyyatının tənzimləmə qayda və vasitələrini, sahənin səmərəlilik göstəricilərini yaxşılaşdırmaq üçün onun idarə edilməsinin metod və üsullarını öyrənməkdir
 - mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi qanunauyğunluqların, tgləb və təklifin səviyyəsinə təsir edən amillərin öyrənilməsidir
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin.... (Çəki: 1)

- tərkib hissəsidir;
 - davamıdır;
 - maddi əsasıdır;
 - analoqudur;
 - mərhələlərindən biridir
-

Sual: Maşınqayırma: (Çəki: 1)

- istehsal vasitələri istehsal edən sahədir;
 - əmək vasitələri istehsal edən sahədir;
 - maşın və avadanlıqlar istehsal edən sahədir;
 - əmək jisimləri istehsal edən sahədir;
 - nəqliyyat və qurğular istehsal edən sahədir.
-

Sual: Maşınqayırma iqtisadiyyatın (Çəki: 1)

- müstəqil sahələrindən biridir;
- fondyaradan sahələrindən biridir;
- xammal bazalarından biridir;

- aqrar sektoruna xidmət edən sahəsidir
 - mühüm istehsal infrastrukturudur
-

Sual: Maşınqayırmanın təkamül tarixinin başlanğıcı (Çəki: 1)

- elm məhsuldar qüvvələrin ünsürünə çevriləndə;
 - elmi-texniki inqilabdan sonra;
 - maşının maşınla istehsal olunduğu vaxtdan;
 - elmlə texnika vəhdət təşkil etdiyi vaxtdan;
 - elmi-texniki inqilaba qədər
-

Sual: Maşınqayırma sənayesi əmək bölgüsünün hansı formasında yaranmışdır? (Çəki: 1)

- xüsusi əmək bölgüsü;
 - ümumi əmək bölgüsü;
 - fərdi əmək bölgüsü;
 - texniki əmək bölgüsü;
 - texnoloji əmək bölgüsü;
-

Sual: Maşınqayırma sahəsinə daxil olan müəssisələr aşağıdakı şərtlərdən hansına cavab verməlidir? (Çəki: 1)

- həmciins xammal və material istehlak etmirlər;
 - yalnız səhmdar cəmiyyət formasında yaradılırlar;
 - oxşar maşınlar sistemi (avadanlıqlarının texnoloji quruluşu ciddi fərqlənməyən) və texnoloji istehsal üsulu tətbiq edirlər;
 - xüsusi peşə-ixtisas tərkibinə malik mühəndis-texniki və fəhlə kadrlara malik olurlar;
 - iş şəraitinin ümumi cəhətlərinə görə fərqlənirlər.
-

Sual: Aşağıdakı hansı göstəricilərdən maşınqayırmanın sahə quruluşunu təhlil etmək üçün istifadə edirlər? (Çəki: 1)

- maşınqayırma sahələrində çalışan işçilərin əmək məhsuldarlığı göstəricisindən;
 - maşınqayırma sahələrindəki fondverimi göstəricisindən
 - maşınqayırma sahələrinin rəqabət qabiliyyətlilik göstəricisindən;
 - maşınqayırma sənayesinin rentabellik göstəricisindən;
 - sahənin qabaqlama əmsalı.
-

Sual: İdarəetmənin metodları hansılardır? (Çəki: 1)

- inzibati, iqtisadi, sosial-psixoloji;
 - inzibati; texnoloji;
 - iqtisadi; təşkilatı;
 - sosial-psixoloji, texnoloji;
 - iqtisadi; texnoloji, operativlik
-

Sual: Strategiya nədir? (Çəki: 1)

- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli

yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur;

- dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin məcmusudur;
 - uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının məcmusudur;
 - müəssisənin istehsal və maliyyə planlarının məcmusudur;
 - məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məjmusunu özündə əks etdirən sənəddir.
-

Sual: Aşağıdakı əlamətlərdən hansından planların növlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- əhatə etdiyi dövrə görə;
 - funksional baxımdan;
 - istehsalın həcminə görə;
 - idarəetmə iyerarxiyasına görə;
 - planlaşdırma iyerarxiyasına görə.
-

Sual: Kvalimetriya nədir? (Çəki: 1)

- ixtisas dərəcəsinin ölçüsüdür;
 - keyfiyyətin kəmiyyətə öyrənilməsidir;
 - avadanlığın texniki parametridir
 - heyətin keyfiyyət stukturudur;
 - standartlaşdırma anlayışıdır.
-

Sual: Hansı ifadə düz deyil? (Çəki: 1)

- ETT - dinamik sosial-iqtisadi inkişafı təmin edir
 - ETT - istehsal tullantılarından istifadəyə imkan yaradır
 - ETT - infilyasiyanı aşağı salan amildir
 - ETT - məhsulun rəqabət qabiliyyətliliyini yüksəldir
 - ETT- innovasiya proseslərini gücləndirir
-

Sual: Aqreqat təmərküzləşməsi necə baş verir? (Çəki: 1)

- müəssisədə qurulmuş aqreqat və avadanlıqlardan istismarda olanların sayının artırılması yolu ilə;
 - aqreqat və avadanlıqların texnoloji strukturunda daha güclülərin, məhsuldarlığı yüksək olanların payının artması yolu ilə;
 - qurulmuş avadanlıqların sayca çoxaldılması yolu ilə;
 - müəssisədə köməkçi və xidmətedici bölmələrin sayının artırılması yolu ilə;
 - köməkçi və xidmətedici təsərrüfatlarda avadanlıqların sayının artırılması yolu ilə.
-

Sual: Əsas fondların hansı ünsürü daha aktivdir? (Çəki: 1)

- güj maşınları və avadanlıqları

- iş maşınları və avadanlıqları
 - nəzarət-ölçü cihazlar
 - ötürüjü mexanizmlər
 - nəqliyyat vasitələri
-

Sual: İstehsal vasitələri ilə əsas fondlar arasındakı kəmiyyət fərqi nədən ibarətdir? (Çəki: 1)

- əsas fondlar istehsal vasitələrindən genişdir;
 - istehsal vasitələri əsas fondlardan genişdir;
 - belə bir fərq yoxdur;
 - istehsal vasitələri əsas fondların tərkibinə aiddir;
 - əsas fondlar istehsal vasitələrinin tərkibinə aid deyil;
-

Sual: Sənaye müəssisələrində «elektrik, istilik və buxarla işləyən dərəcələr» istehsal əsas fondların hansı qrupuna aiddir? (Çəki: 1)

- «Təsərrüfat inventarları»;
 - «Nəqliyyat vasitələri»;
 - «Maşın və avadanlıqlar»;
 - «İstehsal ləvazimatları»;
 - «Alətlər»;
-

Sual: Məsrəf norması nədir? (Çəki: 1)

- məhsul istehsalına materialdan maksimum məsrəfdir
 - məhsul vahidinin istehsalına materialdan istifadənin minimum həddidir
 - materialdan məhsul istehsalına sərf edilən faydalı (xalis) hissədir
 - məhsul vahidinə sərf olunan faydalı hissə ilə texnologi tullantının jəmidir
 - təşkilati tullantılarla sərf edilmiş faydalı hissəsinin jəmidir
-

Sual: Məsrəf normaları tətbiq miqyasına görə necə qruplaşdırılır? (Çəki: 1)

- fərdi və kütləvi normalar
 - fərdi və qrup normaları
 - müfəssəl və fərdi normalar
 - kütləvi və iriləşdirilmiş normalar
 - perspektiv və müfəssəl normalar
-

Sual: Əmək məhsuldarlığının formaları. (Çəki: 1)

- fərdi və ictimai
 - müəssisə, sahə və sənaye
 - fərdi, şəxsi, kollektiv və ictimai
 - fərdi və kollektiv
 - şəxsi və ictimai
-

Sual: İstehsal xərcləri nədir? (Çəki: 1)

- məhsulun istehlakçıya çatdırılmasınadək çəkilən bütün xərclər
- məcmu ictimai məhsulun xüsusiləşmiş hissəsi, məhsul istehsalına çəkilmiş xərclərin

məcmusudur

- məhsulun istehsalına çəkilən bütün xərclərin cəmidir
 - maya dəyəri ilə amortizasiya ayırmalarının cəmidir.
 - maya dəyəri ilə reklam və mühafizə xərclərinin cəmidir
-

Sual: Mənfəət nədir? (Çəki: 1)

- müəssisənin ehtiyat fondunun əsas mənbəyi olub, xərclərlə gəlirin fərqinə bərabərdir;
 - müəssisənin məcmu gəliridir;
 - müəssisənin gəlirinin təsisçilər tərəfindən ehtiyat fonduna yenidən qoyduğu vəsaitdir;
 - müəssisə gəlirindən xərclər və dövlət vergiləri və rüsumları ödənildikdən sonra qalan hissədir;
 - müəssisə gəlirindən material və əmək haqqı fondu xərcləri çıxıldıqdan sonra qalan pul vəsaitidir.
-

Sual: Aşağıdakılardan hansı məhsulun qiymətində güzəştlər sistemində aiddir? (Çəki: 1)

- məhsulun qiymətinin nağd pulla, avansla və ya əvvəlcədən ödənilməsini stimullaşdıran güzəştlər
 - məhsulun istehsalı planının işçilər tərəfindən yerinə yetirilməsini stimullaşdıran güzəştlər
 - əmək məhsuldarlığını yüksəltmək üçün işçilərin əməyini stimullaşdıran güzəştlər
 - məhsulun qiymətlərinin artırılmasını nəzərdə tutan güzəştlər
 - rəqib məhsulların qiymətini artıran güzəştlər
-

Sual: Müəssisənin qiymət siyasətinin hazırlanması mərhələlərinə nə aiddir? (Çəki: 1)

- əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə təhlili və qiymətləndirilməsi
 - tələbin müəyyən edilməsi
 - maliyyə resurslarının səmərəli istifadəsinə nəzarət sisteminin qiymətləndirilməsi
 - maliyyə qoyuluşlarının səmərəliliyinin qiymətləndirilməsi
 - maliyyə resurslarının əldə edilməsi formalarının müəyyən edilməsini
-

Sual: Müəssisənin qiymət strategiyasının hazırlanma prosesində rəqabətin təhlilində məqsəd nədən ibarətdir? (Çəki: 1)

- müəssisənin qiymət strategiyasının həyata keçirilməsinə dövlət orqanlarının atacağı addımların, görəcəyi tədbirlərin təsirini müəyyən etməkdir
 - maliyyə məqsədləri, yəni mənfəət normasının səviyyəsi dəqiqləşdirməkdir
 - müəssisənin qiymət dəyişikliklərinə rəqiblərin mümkün münasibətlərinin qiymətləndirilməsi və bu zaman onların həyata keçirəcəyi tədbirləri proqnozlaşdırmaqdır
 - maliyyə resurslarının əldə edilməsi formalarını müəyyən etməkdir
 - resursların əldə oluna bilmə dərəcəsi və verilməsi müddətlərinin müəyyən etməkdir
-

Sual: Aşağıdakılardan hansı hasiledici sənaye sahəsinə aid deyil? (Çəki: 1)

- neft hasilatı;
- apatit hasilatı;

- ağac məmulatları istehsalı;
 - tikinti materialları istehsalı;
 - kimiyəvi xammal hasilatı
-

Sual: Hansı təsnifat əlamətinə görə sənaye müəssisələri hasiledici və emaledici qruplara bölünür? (Çəki: 1)

- idarəçilik və tabeçilik əlamətinə görə;
 - məhsulun aldığı iqtisadi təyinatına görə;
 - əmək predmetinə təsiretmə xüsusiyyətinə görə;
 - iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - istehsal edilən məhsulların istehlak yerinə görə
-

Sual: Maşınqayırma sənayesi əmək bölgüsünün hansı formasında yaranmışdır? (Çəki: 1)

- xüsusi əmək bölgüsü;
 - ümumi əmək bölgüsü;
 - fərdi əmək bölgüsü;
 - texniki əmək bölgüsü;
 - texnoloji əmək bölgüsü;
-

Sual: Maşınqayırma sahəsi nədir? (Çəki: 1)

- texniki xarakteristikasına görə həmcins materiallar istehlak edən müəssisələrin məcmusudur;
 - məhsulunun iqtisadi təyinatı, texnoloji istehsal üsulu, heyətinin peşə tərkibinə görə eyni olan müəssisələrin məcmusudur.
 - istehsalın təşkili metodları və ictimai təşkili formaları oxşar olan müəssisələrin
 - eyni ərazidə yerləşən və müxtəlif məhsul istehsal edən müəssisələrin cəmi;
 - xammalı kompleks emal edən müəssisələrin məcmusudur;
-

Sual: Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir? (Çəki: 1)

- texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - məhsulun aldığı iqtisadi təyinatına, işçi qüvvəsinin sayına, idarəçilik və tabeçilik əlamətinə, inkişaf səviyyəsinə görə;
 - məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, idarəçilik və tabeçilik əlamətinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - texnoloji istehsal üsuluna, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə, iqtisadi özünəməxsusluq əlamətinə görə;
 - texnoloji istehsal üsuluna, məhsulun aldığı iqtisadi təyinatına, əmək predmetinə təsiretmə xüsusiyyətinə, inkişaf səviyyəsinə görə.
-

Sual: Əmtəlik məhsula daxil edilmir: (Çəki: 1)

- reallaşdırılmış məhsul;
- plan ilinin əvvəli üçün hazır məhsul qalığı;
- plan ilinin axırı üçün hazır məhsul qalığı;
- ilin əvvəli və axırı üçün pulu ödənilməyən satılmış məhsul;

- bitməmiş istehsal qalığının dəyişməsi.
-

Sual: Aşağıdakı əlamətlərdən hansından planların növlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- əhatə etdiyi dövrə görə;
 - funksional baxımdan;
 - istehsalın həcminə görə;
 - idarəetmə iyerarxiyasına görə;
 - planlaşdırma iyerarxiyasına görə.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisələrinin fəaliyyətinin planlaşdırılması prinsiplərinə aid olunmur? (Çəki: 1)

- paralellik prinsipi;
 - komplekslik prinsipi;
 - sabillik prinsipi
 - qənaətlilik prinsipi;
 - prioritetlərin müəyyən olunması prinsipi;
-

Sual: Funksional əlamətə görə planlar hansı növlərə ayrılır? (Çəki: 1)

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
 - strateji, taktiki, operativ planlar;
 - satış, istehsal, maddi-texniki təminat planlar;
 - plan, proqram, proqnoz;
 - inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: İstehsal proqramının natural göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - ümumi məhsul;
 - reallaşdırılmış məhsul;
 - məhsulun nomenklaturası;
 - xalis məhsul;
-

Sual: Plan nədir? (Çəki: 1)

- məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr üçün yerinə yetirilməsi nəzərdə tutulan iş və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir;
- müəssisənin inkişafı üçün zəruri olan sənədlərin məjmusudur;
- uzun müddət üçün müəyyən edilmiş, rəqabət üstünlüklərinin və səmərəliliyin artırılması əsasında stabil iqtisadi göstəricilərə və bu göstəricilərin artımına nail olmağa imkan verən istiqamətlərin, fəaliyyət qaydaları və normalarının, idarəetmə funksiyalarının məcmusudur;
- dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur;
- perspektiv dövr üçün iqtisadi inkişaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarına, strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələrin yerinə

yeterilməsinə dair elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur.

Sual: Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- təşkilati metodu;
 - təcrübi-eksperimental metodu;
 - inzibati metodu;
 - iqtisadi metodu;
 - ekspert qiymətləndirmə metodu.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisələrində planlaşdırmanın metodlarına aid deyil? (Çəki: 1)

- "Nail olunmuş səviyyədə" planlaşdırma;
 - iqtisadi-statistik metodlar;
 - təcrübi-eksperimental metodu;
 - normativ metod;
 - balans merodu.
-

Sual: Aşağıdakılardan hansı maşınqayırma müəssisəsinin inkişaf planının bölmələrinə aid deyil? (Çəki: 1)

- investisiya və yeni texnikanın tətbiqi planı;
 - əmək haqqı və kadrlar planı;
 - sığorta işinin planı;
 - məhsulun istehsalı və reallaşdırılması planı;
 - əmək kollektivinin sosial inkişaf planı.
-

Sual: İstehsal proqramması hansı amillərlə əsaslandırılır? (Çəki: 1)

- istehsal ediləcək məhsula bazardakı tələbin həcmi, istehsal güclərindən istifadə səviyyəsi, yeni istehsal güclərinin işə salınması və əsaslı tikinti işləri üzrə nəzərdə tutulan tədbirlər.
 - istehsal ediləcək məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların quruluşu
 - müəssisənin istehsal gücü, maddi-texniki təminat səviyyəsi, beynəlxalq əlaqələri, innovasiya fəaliyyəti, idarəetmə işçilərinin sayı
 - istehsal meydançalarının sahəsi, alınacaq xammalın həcmi, cəlb ediləcək kreditlərin məbləği,
 - məhsulun maya dəyəri, işçilərin əmək haqqı, əsas fondların texniki səviyyəsi, alınacaq materialların keyfiyyəti.
-

Sual: Məhsulun istehsalı və reallaşdırılması xərcləri planda: (Çəki: 1)

- müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
- işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar

nəzərdə tutulur;

- planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Maliyyə planında: (Çəki: 1)

- ayrı-ayrı məhsul növlərinin istehsalı üzrə natural və dəyər ifadəsində tapşırıqlar nəzərdə tutulur;
 - işçilərin zəruri sayı, əmək haqqı fondunun həjmi müəyyən olunur, əmək məhsuldarlığının artırılması, kadrların hazırlanması və yenidən hazırlanması üzrə tapşırıqlar öz əksini tapır;
 - planda reallaşdırılan və əmtəəlik məhsulun maya dəyəri, ayrı-ayrı məhsulların maya dəyəri üzrə tapşırıqlar öz əksini tapır;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir.
-

Sual: Operativ-istehsal planlaşdırılması? (Çəki: 1)

- müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - müəssisədə istehsal heyətinin əmək şəraitinin, məişət və istirahət problemlərinin həlli üzrə tədbirləri özündə əks etdirir;
 - müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları özündə əks etdirir;
 - müəssisədə mənfəət və rentabellik planlaşdırılmasını özündə əks etdirir;
 - müəssisədə yeni bölmələrin tikintisi, elmi-tədqiqat işlərinin aparılması, innovasiya işləmələri, yeni məhsulların mənimsənilməsi, mütərəqqi texnologiyanın tətbiqi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması və s. üzrə tapşırıqları özündə əks etdirir;
-

Sual: Planlaşdırmanın fasiləsizliyi: (Çəki: 1)

- istehsal-texniki vəzifələrin həllinin alternativ variantlarının hazırlanması ilə əldə edilir;
 - uzunmüddətli və qısamüddətli planların qarşılıqlı əlaqələndirilməsi yolu ilə təmin edilir;
 - müəssisənin pul mədaxili və məxaricini, büdcə, bank və digər subyektlərlə hesablaşmaları əks etdirir;
 - hər bir istehsal vahidi planının digər bölmələrin fəaliyyət planları arasında qarşılıqlı əlaqə, planlaşdırılan obyektin və onunla əlaqədar olan bölmələrin fəaliyyətilə bağlı olan bütün işlərin planda tam əks olunması deməkdir;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir.
-

Sual: Sənayenin planlaşdırılmasında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- analitik-hesablama metodu;
- təcrübi-eksperimental metodu;
- iqtisadi metodu;

- balans metodu;
 - inzibati metodu;
-

Sual: "Nail olunmuş səviyyədən" planlaşdırma: (Çəki: 1)

- müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - istehsal-təsərrüfat tapşırıqlarının müəssisənin fəaliyyətini əks etdirən göstərijilərin faktiki formalaşmış dinamikası əsasında müəyyən olunmasına əsaslanır;
 - planların tərtib olunmasının elmi bazası olan norma və normativlərə əsaslanır;
 - müəssisənin inkişaf planının məkan və zaman baxımından konkretləşdirilməsinə yönəldilmiş tədbirlər sistemini özündə əks etdirir;
 - müəssisənin ayrı-ayrı bölmələri arasında ən səmərəli proporsiya və kəmiyyət əlaqələrini müəyyən.
-

Sual: Aşağıdakılardan hansı operativ-istehsal planlaşdırılmasının vəzifələrinə aid deyil? (Çəki: 1)

- istehsal proqramının və müəssisənin inkişaf planının digər göstərijilərinin vaxta görə yerinə yetirilməsinin dəqiqləşdirilməsi;
 - yerinə yetirilməsi müddətləri göstərilməklə tapşırıqların konkretləşdirilməsi və sex, sahə, briqada və iş yerlərinə göndərilməsi;
 - müəssisənin mənfəətinin bölgüsü qaydalarının hazırlanması;
 - əlaqəli sex, sahə, briqada və iş yerlərinin fəaliyyətlərinin əlaqələndirilməsi;
 - istehsal prosesinin gedişinə nəzarət və onun tənzimlənməsi.
-

Sual: Maşınqayırma müəssisələrində normaların işlənilib hazırlanmasında aşağıdakı hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- qənaətli, kompleks və funksional;
 - analitik-hesablama, funksional və qənaətli;
 - iqtisadi, texnoloci və operativ;
 - məmulat üzrə, hissə üzrə və oxşarlığa görə hesablama metodları;
 - analitik-hesablama, təcrübi-eksperimental və statistik.
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- texnolojilik göstəriciləri
 - məhsulun nəql olunma qabiliyyəti
 - məhsulun maya dəyəri
 - məhsulun estetik göstəriciləri
 - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Bunlardan hansı ETT-nin istiqaməti deyil? (Çəki: 1)

- mexanikləşdirmə
 - mütərəqqi texnologiyanın yaradılması
 - struktur dəyişiklikləri, yeni müəssisələrin yaradılması
 - elektrikləşdirmə, yeni enerji növlərinin tapılması
 - sənayenin kimyalaşdırılması
-

Sual: Hansı sahə ETT-nin maddi əsası və bələdçisidir? (Çəki: 1)

- yüngül
 - yeyinti
 - maşınqayırma
 - metallurgiya
 - yanacaq
-

Sual: İnkubasiya dövrü nədir? (Çəki: 1)

- elmi ideyanın söylənməsindən sınaqdan keçirilməsinə qədər olan müddətdir;
 - xammal-materialın üzərində texnoloji əməliyyatların həyata keçirilməsi müddətidir;
 - elmi ideyaların istehsalda tətbiq müddətinin getdikcə azalmasıdır;
 - elmi ideyanın söylənməsindən tətbiqinə qədər olan müddətdir;
 - istehsal tsiklinin bir hissəsidir.
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusudur
 - məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusudur
 - məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və materialtutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusudur
 - məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliğini qiymətləndirməyə imkan verən göstəricilərin məcmusudur
 - məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istehsalçı üçün əhəmiyyətli olan xassələrin məcmusudur
-

Sual: Maşınqayırma məhsulunun keyfiyyətinə aid olmayan göstərici hansıdır? (Çəki: 1)

- məhsulun tətbiq sahəsinin düzgün seçilməsi;
 - ergonomik göstəricilər
 - ekoloji təhlükə
 - etibarlılıq;
 - estetik.
-

Sual: Maşınqayırmada elmi-texniki tərəqqinin əsas istiqamətləri aid deyil? (Çəki: 1)

- istehsalının elektricləşdirilməsi
 - istehsalın kimyalaşdırılması
 - istehsalın kompleks mexanicləşdirilməsi
 - istehsalının avtomatlaşdırılması
 - istehsalının təmərkləşdirilməsi
-

Sual: Maşınqayırmada elmi-texniki tərəqqinin əsas istiqamətləri hansılardır? (Çəki: 1)

- istehsalının elektricləşdirilməsi, təmərkləşdirilməsi, kompleks mexanicləşdirilməsi və avtomatlaşdırılması
- istehsalın təmərkləşdirilməsi, ixtisaslaşdırılması və kimyalaşdırılması
- istehsalın təmərkləşdirilməsi, kompleks mexanicləşdirilməsi və

avtomatlaşdırılması, kimyalaşdırılması

- istehsalının elektriklişdirilməsi, kompleks mexaniklişdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması
 - sənaye istehsalının elektriklişdirilməsi, təmərküzləşdirilməsi və ixtisaslaşdırılması
-

Sual: Sertifikasiya: (Çəki: 1)

- məhsullar üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyətdir
 - məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə cavab verməsini sınaqdan keçirilməsidir
 - məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
 - məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
 - məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Standartlaşdırma: (Çəki: 1)

- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
 - məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə cavab verməsini sınaqdan keçirilməsidir
 - məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
 - normaların işlənilib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
 - məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Kombinəlanmış istehsalların təmərküzləşməsi aşağıdakılardan hansına təminat vermir? (Çəki: 1)

- texnoloji proseslərin yerinə yetirilməsinin ardıcılığını təmin edir;
 - xammalın kompleks emalını təmin edir;
 - aralıq məhsul və tullantılardan istifadə edilməsini təmin edir;
 - ətraf mühitin çirklənməsinin azalmasını təmin edir;
 - müəssisənin mənfəətinin düzgün bölüşdürülməsini təmin edir.
-

Sual: Ərazi və sahə üzrə təşkil baxımından istehsalın kooperasiyalaşdırılmasının hansı formaları vardır? (Çəki: 1)

- ölkədaxili, ölkələrarası, bölgədaxili
 - sahədaxili, ölkədaxili, rayondaxili
 - ölkələrarası, ölkədaxili, sahələr arası, sahədaxili,
 - rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası
 - rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası
-

Sual: Ərazi və sahələr üzrə kooperativləşmə formalarından hansı səhvdir? (Çəki: 1)

- rayondaxili;
- outsourcing;

- sahələrarası;
 - rayonlararası;
 - sahədaxili.
-

Sual: Əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclər: (Çəki: 1)

- əsas istehsal fondlarının ilkin dəyəridir
 - əsas istehsal fondlarının bərpa dəyəridir
 - əsas istehsal fondlarının qalıq dəyəridir
 - əsas istehsal fondlarının ləğvetmə dəyəridir
 - əsas istehsal fondlarının tam dəyəridir
-

Sual: Əsas fondların bərpa dəyəri nədir? (Çəki: 1)

- müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların ilkin dəyəri nədir? (Çəki: 1)

- müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Əsas fondların ləğvetmə dəyəri nədir? (Çəki: 1)

- müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclərdir, yenidən qiymətləndirmə zamanı tətbiq edilir
 - əsas fondların alınması, gətirilməsi və quraşdırılmasına çəkilən xərclərdir
 - əsas fondların balans dəyəri ilə onların aşınma dəyəri arasındakı kəmiyyət fərqidir
 - aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri
 - ilin əvvəlinə və il ərzində daxil olan və sıradan çıxan əsas istehsal fondlarının ümumi dəyəri
-

Sual: Anbarlar: (Çəki: 1)

- binalardır
 - qurğulardır
 - ötürücü qurğulardır
 - istehsal və təsərrüfat inventarlarıdır
 - digər əsas fondlardır
-

Sual: Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır? (Çəki: 1)

- məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi;
 - məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
 - məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
 - eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
 - eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.
-

Sual: Aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- İstehsalın ictimai təşkili formaları ilə istehsalın səmərəliliyinin artırılması arasında birbaşa əlaqə yoxdur;
 - İstehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və kombinləşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır;
 - İstehsalın ictimai təşkili formaları ictimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldilməsinin amilidir;
 - İstehsalın ictimai təşkili formaları ictimai əmək bölgüsünün dərinləşməsinin nəticəsidir;
 - İstehsalın təmərküzləşməsi istehsalın ictimai təşkili formaları arasında daha mürəkkəbidir.
-

Sual: Aşağıdakı sənaye sahələrinin hansında kombinləşmə mümkün deyildir? (Çəki: 1)

- ağac emalı sənayesi
 - metallurgiya
 - yeyinti sənayesi
 - hasilat sənayesi
 - emal sənayesi
-

Sual: Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil? (Çəki: 1)

- istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;
 - iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərfatlarının kompleks inkişafı.
-

Sual: Aşağıdakılardan hansı sənaye istehsalının yerləşdirməsinin əsas prinsiplərinə daxil deyil? (Çəki: 1)

- istehsalın yaşayış yerlərindən uzaqlaşdırılması;
 - iqtisadiyyatın beynəlmilləşdirilməsi və beynəlxalq əmək bölgüsündə iştirakın zəruriliyi;
 - istehsalın xammal mənbələrinə və istehlak rayonlarına yaxınlaşdırılması;
 - sənaye istehsalının ölkənin ərazi üzrə dirqərarda yerləşdirilməsi;
 - iqtisadi rayonlar arasında səmərəli əmək bölgüsü və onların təssərfatlarının kompleks inkişafı.
-

Sual: Aşınmış və ya istismardan çıxarılmış əsas istehsal fondlarının dəyəri: (Çəki: 1)

- əsas istehsal fondlarının ilkin dəyəridir
 - əsas istehsal fondlarının bərpa dəyəridir
 - əsas istehsal fondlarının qalıq dəyəridir
 - əsas istehsal fondlarının ləğvetmə dəyəridir
 - əsas istehsal fondlarının tam dəyəridir
-

Sual: Avtomat telefon stansiyalarının avadanlıqları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- güc maşın və avadanlıqları
 - İş maşın və avadanlıqları
 - Avtomat maşın və avadanlıqlar
 - Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - digər maşın və avadanlıqlar
-

Sual: Buxar maşın və turbinləri əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- güc maşın və avadanlıqları
 - İş maşın və avadanlıqları
 - Avtomat maşın və avadanlıqlar
 - Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - digər maşın və avadanlıqlar
-

Sual: Fərdi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
 - ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - müəssisə miqyasında istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələrinə – sex və istehsal sahələrinə - ayrılmasıdır;
 - müəssisə miqyasında istifadə olunan insan əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksiya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
-

Sual: İctimai əmək bölgüsünün formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı, kütləvi;
 - mütləq, nisbi, inteqrallaşdırılmış;
 - fərdi, texniki, texnoloji;
 - ümumi, xüsusi, fərdi;
 - fiziki, mexaniki, texnoloji.
-

Sual: İxtisaslaşdırma nədir? (Çəki: 1)

- konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir.
- müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir.
- müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır

- müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir.
 - müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır.
-

Sual: İnformasiyanın yığılması və ötürülməsi avadanlıqları əsas fondların hansı altqrupuna aiddir? (Çəki: 1)

- güc maşın və avadanlıqları
 - İş maşın və avadanlıqları
 - Avtomat maşın və avadanlıqlar
 - Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya avadanlıqları
 - hesablama texnikası
-

Sual: İstehsal laboratoriyaları: (Çəki: 1)

- binalardır
 - qurğulardır
 - ötürücü qurğulardır
 - istehsal və təsərrüfat inventarlarıdır
 - digər əsas fondlardır
-

Sual: Ümumi əmək bölgüsü nədir? (Çəki: 1)

- iqtisadiyyatın iri sahələrə – sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsidir;
 - ölkənin beynəlxalq bazarlarda bir məhsul üzrə ixtisaslaşmasıdır;
 - istehsal proseslərində müasir texnika və texnologiyanın tətbiq edilməsidir
 - sənayenin, kənd təsərrüfatının və başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin) əmələ gəlməsidir;
 - ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sahənin uyğunlaşdırılmasıdır.
-

Sual: Universallıq səviyyəsinə görə dəzgahlar hansı qruplara ayrılır? (Çəki: 1)

- torna, deşmə (burğu), cilalayıcı və kombinəlanmış
 - universal, ixtisaslaşmış, xüsusi
 - yarım avtomat və avtomat dəzgahlar
 - normal dəqiq dəzgahlar, yüksək dəqiq dəzgahlar, xüsusi dəqiq və ya usta-dəzgahlar
 - yiv açan, frezer, yonucu
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- fərdi, seriyalı və kütləvi;
 - istehsal, satış, idxal və ixrac;
 - aqreqat, istehsal-texniki və texnoloji;
 - konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;
 - aqreqat, mexaniki, texniki.
-

Sual: Su nasos stansiyaları: (Çəki: 1)

- binalardır
 - qurğulardır
 - ötürücü qurğulardır
 - istehsal və təsərrüfat inventarlarıdır
 - digər əsas fondlardır
-

Sual: Soyuducu istehsalını həyata keçirən maşınqayırma müəssisəsi hansı formada ixtisaslaşmış sayılır? (Çəki: 1)

- istehsal-texniki formada
 - hissə formasında
 - əşya formasında
 - texnoloji mərhələ üzrə
 - avadanlıq formasında
-

Sual: Sexlərarası boru kəmərləri və kanalları: (Çəki: 1)

- binalardır
 - qurğulardır
 - ötürücü qurğulardır
 - istehsal və təsərrüfat inventarlarıdır
 - digər əsas fondlardır
-

Sual: Sahədaxili kooperativləşdirmə nədir? (Çəki: 1)

- belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
 - belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
 - belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - belə kooperativləşdirmə ayrı-ayrı ölkələrdə olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
-

Sual: Rayonlararası kooperativləşdirmə nədir? (Çəki: 1)

- kooperativləşdirmənin bu formasında təsərrüfat əlaqələri müxtəlif rayonlarda yerləşdirilmiş müəssisələr arasında baş verir
 - belə kooperativləşdirmə iqtisadi rayonun daxilində olan müəssisələr arasında təsərrüfat əlaqələrinin yaradılmasına əsaslanır
 - belə kooperativləşdirmə zamanı 2 qonşu ölkənin sərhəd rayonlarında olan müəssisələr arasında təsərrüfat əlaqələri yaranır
 - belə kooperasiya əlaqələri eyni sahənin iki və daha çox müəssisələri arasında yaranır
 - belə kooperasiya əlaqələri müxtəlif sahələrin müəssisələri arasında yaranır
-

Sual: Rabitə xətləri: (Çəki: 1)

- binalardır
- qurğulardır

- ötürücü qurğulardır
 - istehsal və təsərrüfat inventarlarıdır
 - digər əsas fondlardır
-

Sual: Müasir şəraitdə əsas fondların təkrar istehsalına çəkilən xərclər, yenidən qiymətləndirmə zamanı tətbiq edilir: (Çəki: 1)

- əsas istehsal fondlarının ilkin dəyəridir
 - əsas istehsal fondlarının bərpa dəyəridir
 - əsas istehsal fondlarının qalıq dəyəridir
 - əsas istehsal fondlarının ləğvetmə dəyəridir
 - əsas istehsal fondlarının tam dəyəridir
-

Sual: Müəssisə miqyasında ixtisaslaşdırma nədir? (Çəki: 1)

- ictimai və ya şəxsi tələbatı ödəmək üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun dövr üçün bir sahədə cəmləşməsidir;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tətbiq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul istehsalının bir müəssisədə təmərküzləşməsidir;
 - müəyyən texnoloji əməliyyatların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri arasında bölüşdürülərək cəmləşdirilməsidir;
 - eyni adlı məhsulların bazarda satışının yalnız bir müəssisədə cəmləşməsidir;
 - özünün konstruksiyasına, hazırlanma texnologiyasına görə fərqli olan istehsalların bir müəssisədə cəmləşməsidir.
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- əsas fondların dəyərindəki artım
 - mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
 - əsas fondların yeniləri ilə əvəz olunma faizi
 - aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
 - əsas fondların satışından gələn gəlirdir
-

Sual: Əsas fondların aşınma növləri hansılardır? (Çəki: 1)

- fiziki, mənəvi, sosial, iqtisadi
 - fiziki, texniki, mənəvi, sosial
 - texniki, texnoloji, fiziki, mənəvi
 - mənəvi, psixoloji, sosial, iqtisadi
 - texniki , mənəvi, sosial, siyasi
-

Sual: Əsas fondların hansı ünsürü daha aktivdir? (Çəki: 1)

- güj maşınları və avadanlıqları
 - iş maşınları və avadanlıqları
 - nəzarət-ölçü cihazlar
 - ötürücü mexanizmlər
 - nəqliyyat vasitələri
-

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ilkin dəyərinə və təzələnmə əmsalına görə
 - qalıq və satış dəyərində görə
 - ilkin və bərpa dəyərində görə
 - köhnəlmə və amortizasiya dəyərində görə
 - işləmə müddəti və satış dəyərində görə
-

Sual: Alınmış yarımfabrikatlar aiddir: (Çəki: 1)

- istehsal ehtiyatlarına
 - bitməmiş istehsala
 - gələcək dövrün xərclərinə
 - əsas materiallara
 - köməkçi materiallara
-

Sual: Əsas fəhlələrə xidmət edən köməkçi fəhlələrin əmək haqqlarının təşkilində tətbiq edilir? (Çəki: 1)

- birbaşa işəməzd
 - mükafatlı işəməzd
 - mütərəqqi işəməzd
 - dolaylı işəməzd
 - akkord
-

Sual: Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitlərinin dövretmə sürətinə təsir göstərir? (Çəki: 1)

- işçilərin sayı
 - əsas fondların orta illik dəyəri
 - mənfəətin həcmi
 - işçilərin axını
 - istehsal tsiklinin uzunluğu
-

Sual: Aşağıdakı ödəniş sistemlərindən hansı qısa müddət ərzində əmək məhsuldarlığını artırmaq məqsədilə tətbiq edilir? (Çəki: 1)

- birbaşa işəməzd
 - mükafatlı işəməzd
 - mütərəqqi işəməzd
 - dolaylı işəməzd
 - akkord
-

Sual: Bitməmiş istehsaldakı dövriyyə vəsaitlərinin normativi aşağıdakı amillərin hansından aslıdır? (Çəki: 1)

- istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən;
- istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən
- istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan;
- istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və

əməyin təşkilindən;

istehsal tsiklinin uzunluğundan, məhsulun maya dəyərindən və istehsal prosesində xərclərin artma xarakterindən.

Sual: Dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi;
 - dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi;
 - dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi;
 - istehsal edilmiş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi.
-

Sual: Dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- dövrüyyə fondlarının həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
 - topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığın dövriyyə fondlarının həcminə nisbəti kimi
-

Sual: Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı necə hesablanır? (Çəki: 1)

- topdansatış qiymətində realizə olunmuş məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
 - dövriyyə vəsaitlərinin bir dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisinin tərsi kimi
 - dövriyyə vəsaitlərinin orta illik qalığının topdansatış qiymətində realizə olunmuş məhsulun həcminə nisbəti kimi
 - dövriyyə vəsaitlərinin dövretmə sürətinin dövrdəki günlərin sayına nisbəti kimi
 - istehsal edilmiş məhsulun həcmnin tədavül fondlarının həcminə nisbəti kimi
-

Sual: Maşınqayırma müəssisələrində dövriyyə vəsaitlərinin ayın əvvəlinə qalığı 360 min man, ayın axırına qalığı 120 min man-a, reallaşdırılmış məhsulun həcmi 1200 min manatdırsa, onda ay üzrə dövriyyə vəsaitlərinin yüklənmə əmsalı nəyə bərabərdir? (Çəki: 1)

- 0,1;
 - 0,2;
 - 0,3;
 - 0,4;
 - 0,6.
-

Sual: Müəssisədə bitməmiş istehsalın həcminə hansı amil təsir göstərmir? (Çəki: 1)

- istehsal olunan məhsulun həcmi və tərkibi;

- debitor borclərinin həcmi və tərkibi;
 - istehsal tsiklinin uzunluğu;
 - məhsulun maya dəyəri;
 - istehsal prosesində xərclərin artma xarakteri.
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin iqtisadi amillərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- əmək məhsuldarlığının artırılması məqsədilə elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın idarə edilməsinin təkmilləşdirilməsi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə işçilər üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
 - əmək məhsuldarlığının artırılması məqsədilə istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi;
 - əmək məhsuldarlığının artırılması məqsədilə yeni texnologi proseslərin işlənməsi və tətbiqi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin maddi-texniki amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövjud avadanlıqların modernləşdirilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi;
 - istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövjud avadanlıqların modernləşdirilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;
 - yeni texnologi proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili;
 - istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, məhsulun keyfiyyətinin yüksəldilməsi;
 - mövcud avadanlıqların modernləşdirilməsi, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
-

Sual: Əmək məhsuldarlığını yüksəltməyin təşkilati amillərinə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- istehsalın mexanikləşdirilməsi və mövjud avadanlıqların modernləşdirilməsi, kadrların mədəni-texniki və mənəvi səviyyəsinin yüksəldilməsi, istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi artırılması;
- istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnikanın tətbiqi və mövjud avadanlıqların modernləşdirilməsi
- yeni texnoloji proseslərin işlənməsi və tətbiqi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş yerlərinin səmərəli təşkili, kollektivin əmək məhsuldarlığını yüksəltməsi üçün əlverişli maliyyə və digər iqtisadi stimulların yaradılması;
- istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsinin yüksəldilməsi, sağlam, təhlükəsiz və estetik cəhətdən əlverişli əmək şəraitinin yaradılması, istehsalın fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərəcəsinin yüksəldilməsi;
- mövcud avadanlıqların modernləşdirilməsi, məhsulun keyfiyyətinin yüksəldilməsi, yeni texnoloji proseslərin işlənməsi və tətbiqi;

Sual: Sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinə hansı aid deyil? (Çəki: 1)

- elektroenergetika sahəsi
 - yeyinti sənayesi
 - neft-kimiya sənayesi
 - maşınqayırma sahəsi
 - kimiya sənayesi
-

Sual: Maşınqayırma elmi-texniki tərəqqinin..... (Çəki: 1)

- alternatividir;
 - bələdçisidir;
 - təkamül başlanğıcıdır
 - nəticəsidir
 - texniki-iqtisadi göstərijisidir
-

Sual: Maşınqayırma məhsulunun maya dəyərinə daxildir: (Çəki: 1)

- istehsala çəkilən cari xərclər
 - əsaslı məsrəflər
 - pul formasında məhsul istehsalı və satışına məsrəflər
 - xammal, material və işçilərin əməkhaqqına çəkilən məsrəflər
 - avadanlıqlara çəkilən məsrəflər
-

Sual: Dəyişən xərclərə aiddir: (Çəki: 1)

- material məsrəfləri
 - məhsul satışı üzrə xərclər
 - amortizasiya ayırımları
 - sex xərcləri
 - inzibati və idarə etmə xərcləri
-

Sual: Məhsulun istehsal maya dəyərinə aşağıdakı məsrəflər aiddir: (Çəki: 1)

- verilmiş məhsulla bağlı sex xərcləri
 - sex maya dəyəri və ümumizavod xərcləri
 - məhsul istehsalı və satışına çəkilən xərclər
 - texnoloji maya dəyəri
 - kommersioniya maya dəyəri
-

Sual: Maşınqayırmada əsas istehsal fondların istifadə səviyyəsini xarakterizə edir: (Çəki: 1)

- rentabellik
 - fondverimi, fondtutumluğu
 - fəhlələrin əməyinin fondasilahlanması
 - mənfəət
 - fəhlələrin əmək məhsuldarlığı
-

Sual: avadanlıqlardan intensiv istifadəni səciyyələndirir: (Çəki: 1)

- növbəlik əmsalı
- fondverimi
- işçilərin əməyinin fondasilahlandırılması
- verilmiş avadanlıq növünün məhsuldarlığı
- avadanlıqlardan intensiv istifadə əmsalı

Sual: Məhsulun materialtutumluğu xarakterizə edir: (Çəki: 1)

- istehsalın texniki səviyyəsini
- materiallardan qənaətlə istifadə edilməsini
- amortizasiya ayırımlarını
- məhsulun hazırlanmasına material məsrəfləri normasını
- məhsulun hazırlanmasına sərf edilən materiallarının ümumi çəkisi

Sual: Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini xarakterizə edir: (Çəki: 1)

- mənfəət
- istehsal rentabelliği
- dövretmə əmsalı, bir dövriyyənin orta uzunluq müddəti
- fondverimi
- əməyin fontutumluğu

Sual: Maşınqayırma müəssisənin istehsal proqramının dəyər göstəricisinə daxildir: (Çəki: 1)

- əmtəəlik, satılacaq və ümumi məhsul
- əsas fondların dəyəri
- əmtəəlik məhsulun 1 manata çəkilən xərclər
- dövriyyə fondlarının dəyəri
- istehsal resursları

Sual: Əmək məhsuldarlığı səviyyəsi xarakterizə edir: (Çəki: 1)

- fonverimini
- bir işçiyə düşən hasilatı, məhsulun əməktutumluğunu
- məhsulun fondtutumluğunu
- əməyin fondasilahlandırılmasını
- mənfəəti

BÖLMƏ: NEFT SENAYESİNİN İQTİSADİYYATISON

Ad	neft senayesinin iqtisadiyyatison
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	5 %

Sual: Neft və qaz ona görə "karbohidrogenlər" adlandırılır ki: (Çəki: 1)

- Neft və qazın tərkibi yalnız karbon və hidrogendən ibarətdir
 - Neft və qazın tərkibinin 80 – 90 faizini karbon və hidrogenlər təşkil edir
 - Neft və qazın tərkibində çoxlu sayda digər komponentlərlə yanaşı həm də bir qədər (təqribən 20 faizədək) karbohidrogenlər var
 - Neft və qazın tərkibi əsasən karbohidrat və fosfat qarışıqlarından ibarətdir
 - Neft və qazın tərkibinin 80 – 90 faizini karbon və hidrogenlər, qalanını isə təsirsiz qazlar və ağır metallar təşkil edir
-

Sual: Neftin sıxlığı ilə bağlı aşağıdakı fikirlərdən hansı biri yanlıştır? (Çəki: 1)

- neftin sıxlığı 0,65 – 1,05 q/sm³ intervalında dəyişir
 - sıxlığı 0,830 q/sm³-dən aşağı olan neftlər yüngül neftlərdir
 - sıxlığı 0,831 – 0,860 q/sm³ arasında olan neftlər orta neftlərdir
 - sıxlığı 0,861 q/sm³-dən yuxarı olan neftlər ağır neftlərdir
 - sıxlığı 1,05 q/sm³-dən yuxarı olan neftlər super-ağır neftlərdir
-

Sual: Neftin mənşəyi haqqında aşağıdakı fikirlərdən hansı doğrudur: (Çəki: 1)

- Elm neftin üzvi mənşəli olduğunu təsdiqləyib
 - Elm neftin qeyri-üzvi mənşəli olduğunu təsdiqləyib
 - Neftin həm üzvi mənşəli, həm də qeyri-üzvi mənşəli olması haqqında nəzəriyyələr var
 - Neftin mənşəyi haqqında elmi araşdırmalar hələ aparılmayıb
 - Neft üzvi və ya qeyri-üzvi mənşəli ola bilməz
-

Sual: Hansı neftlərdə karbohidrogen qarışığının payı daha çox olur? (Çəki: 1)

- yüngül neftlərdə
 - orta neftlərdə
 - ağır neftlərdə
 - parafinli neftlərdə
 - kükürlü neftlərdə
-

Sual: Aşağıdakı sahələrdən hansı neft-qaz sənayesinə daxil deyildir? (Çəki: 1)

- neft və qaz yataqlarının kəşfiyyatı
 - neft-qaz quyularının qazılması
 - neft və qazın hasilatı və emalı
 - xam neftin, neft məhsullarının və təbii qazın nəql edilməsi
 - neft və neft məhsullarının pərakəndə satışı
-

Sual: Sənaye istehsalının sahə strukturu nəyi müəyyən edir? (Çəki: 1)

- ayrı-ayrı sənaye sahələrində istehsal edilən məhsulların tərkibini
- ayrı-ayrı sənaye sahələrində istehsal edilən məhsulların dəyərinin dəyişməsinə
- ayrı-ayrı sənaye sahələrində istehsal edilən məhsulun artmasını
- sənayedə istehsal edilən bütün məhsullarının çeşid tərkibinin ayrı-ayrı sənaye sahələri üzrə qruplaşdırılmasını

- sənayenin ümumi məhsulunda ayrı-ayrı sənaye sahələrinin payını (xüsusi çəkisini)
-

Sual: Neft-qaz ehtiyatlarının geoloji öyrənilmə səviyyəsinin qiymətləndirilməsinin A kateqoriyasına hansı ehtiyatlar aid edilir? (Çəki: 1)

- proqnoz resurslar
 - ehtimal edilən ehtiyatlar
 - qiymətləndirilmiş ehtiyatlar
 - müəyyənləşdirilmiş ehtiyatlar
 - təsdiq edilmiş ehtiyatlar
-

Sual: Elektrobur nədir? (Çəki: 1)

- qazma alətidir
 - quyu dibində elektrik mühərriki ilə işləyən və valında qazma baltası olan maşındır
 - quyunun ağzında elektrik mühərriki ilə işləyən və valında qazma baltası olan maşındır
 - baltanı hərəkətə gətirmək üçün quyudan uzaqda yerləşdirilən elektrik mühərrikidir
 - boruları quyuya endirmək və quyudan çəkib şıxarmaq üçün texniki vasitədir
-

Sual: Neft və qaz quyuları funksiyalarına görə aşağıdakı qruplara ayrılır? (Çəki: 1)

- geoloji, axtarış, kəşfiyyat, istismar, artezian
 - axtarış, kəşfiyyat, istismar, təmir və artezian
 - geoloji, axtarış, kəşfiyyat, istismar və inyeksiya
 - geoloji, kəşfiyyat, istismar və inyeksiya
 - axtarış, kəşfiyyat, istismar və inyeksiya
-

Sual: Layın neftvermə əmsalı hansı intervalda dəyişir? (Çəki: 1)

- 0,5 - 1,0 arasında
 - 0,1 - 0,3 arasında
 - 0,3 - 0,7 arasında
 - 0,7 - 0,9 arasında
 - 0,6 - 0,8 arasında
-

Sual: Neft emalı nədir? (Çəki: 1)

- neftin yer səthin çıxarılması və ilkin təmizlənməsi prosesidir;
 - neftin mexaniki qatışıqlardan təmizlənməsi və zənginləşdirilməsi prosesidir;
 - neftin şıxarılması, distillə edilməsi, fraksiyalara ayrılması və nəql edilməsi prosesidir;
 - neftin mexaniki qatışıqlarından təmizlənilib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesidir;
 - neftin lazımi fraksiyalara ayrılması yolu ilə alınan məhsulların istehlakçılara çatdırılması prosesidir.
-

Sual: Hər bir fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün meyar nədir? (Çəki: 1)

- fəaliyyətin məqsədinə uyğun nəticəsi;
- fəaliyyətə çəkilən xərclər;
- istehsalın həcmi

- fəaliyyətin icrasından alınan birbaşa məhsulun həcmi;
 - məhsulun satışından əldə edilən gəlir.
-

Sual: Sənayedə ixtisaslaşdırma nədir? (Çəki: 1)

- konstruktiv quruluşuna, hazırlanma texnologiyasına və iqtisadi təyinatına görə həmcins məhsul istehsalın məhdud sayda müəssisələrdə təmərküzləşməsidir
 - müəssisənin həmişə eyni məhsul göndərənlərlə işləməsidir
 - müəssisənin həmişə eyni istehlakçılara xidmət göstərməsi və məhsul satmasıdır
 - müəssisənin nisbətən uzun müddətə müəyyən bazar segmentinə uyğun fəaliyyətidir
 - müəssisənin mümkün olan bütün fəaliyyət sferalarına daxil olmasıdır
-

Sual: Sənaye istehsal heyyyəti nədir? (Çəki: 1)

- bilavasitə sənaye və digər istehsal sahələrində çalışan və istehsala xidmət sahələrinin işçiləridir
 - sənaye müəssisələrində istehsalın təşkili və istehsala normal gedişinə şərait təmin edən kadrların məcmusudur
 - ancaq idarəetmə heyəti – sahibkar, menecer və baş mühəndislərdir
 - sənaye müəssisələrinin tərkibində olan istehsal və sosial bölmələrdə çalışan bütün işçilərin ümumi sayıdır
 - yalnız bilavastə istehsalda çalışan fəhlə heyətidir
-

Sual: “Bina və tikililər”in neft sənayesindəki təyinatı nədən ibarətdir? (Çəki: 1)

- istehsal prosesində bilavasitə iştirak etməklə xammal və materialların yerdəyişməsinə xidmət edir
 - istehsal prosesində bilavasitə iştirak etməsə də məhsulun yaradılmasında əsas komponentdir
 - müəssisənin fəaliyyətinin təmin edilməsi üçün yalnız ofis funksiyasını daşıyır
 - normal əmək şəraitini, mal-material qiymətlilərinin saxlanması üçün zəruri şəraiti təmin edir
 - avadanlıq və material ehtiyatlarının toplanması və saxlanmasına xidmət edir
-

Sual: Aşağıdakı istehsal əsas fond ünsürlərindən hansıları “Qurğular və ötürücü qurğular” qrupuna aid deyil? (Çəki: 1)

- neft və qaz quyuları, texnoloji qurğular, rezervuarlar, dəniz estekadaları, dayaqlar, kollektorlar, yollar, körpülər, keçidlər və s.
 - boru kəmərləri, qaz şəbəkəsi, su kəmərləri, zavoddaxili ötürücü kəmərlər
 - elektrik ötürmə xəttləri, telefon-teleqraf xəttləri, istilik ötürmə sistemi
 - magistral boru kəmərləri
 - qazma qurğuları, mancanaq dəzgahları, elektroburlar
-

Sual: Aşağıdakı göstəricilərdən hansı dövriyyə vəsaitinin səmərəlilik göstəricisi deyil? (Çəki: 1)

- dövriyyə vəsaitinin dövretmə sürəti
- dövriyyə vəsaitinin dövretmə əmsalı
- dövriyyə vəsaitinin yüklənmə əmsalı
- dövriyyə vəsaitinin artım tempi

- dövriyyə vəsaitinin bir dövriyyəsinin uzunluğu
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hansı müəssisələrin bazasında yaradılıb? (Çəki: 1)

- Dənizdə və Quruda Neft və Qazçıxarma İstehsalat Birlikləri
 "Azərineft" Dövlət Konserni və Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyi
 "Azərneft" Dövlət Konserni və "Azərneftkimya" İstehsalat Birliyi
 "Azərneftkimya" Dövlət Konserni və Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyi
 "Azərneftkimya" İstehsalat Birliyi və Quruda Neft və Qazçıxarma İstehsalat Birliyi
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquqi statusu nədir? (Çəki: 1)

- mərkəzi icra hakimiyyəti qurumudur
 dövlət kommərsiya şirkətidir
 dövlət səhmdar cəmiyyətidir
 dövlət idarəetmə orqanıdır
 şaquli inteqrasiyalı neft korporasiyasıdır
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurası: (Çəki: 1)

- Şirkətin Ali idarəetmə orqanıdır
 Şirkətin ali icra orqanıdır
 Şirkətin prezidenti yanında fəaliyyət göstərən kollegial orqandır
 Şirkətin prezidenti yanında fəaliyyət göstərən müşahidə orqanıdır
 Şirkətin müşahidə şurasıdır
-

Sual: Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı ilk hasilatın pay bölgüsü sazişi hansıdır? (Çəki: 1)

- "Şahdəniz" strukturunun işlənilməsi layihəsi
 "Qarabağ" strukturunun işlənilməsi layihəsi
 "Dan Ulduzu-Əşrəfi" strukturunun işlənilməsi layihəsi
 "Savalan", "Dalğa", "Lerik-Dəniz" və "Cənub" yataqlarının işlənilməsi layihəsi
 "Azəri", "Çıraq" və "Günəşli (dərın sulu hissəsi)" yataqlarının işlənilməsi layihəsi
-

Sual: Hasilatın pay bölgüsü sazişlərinin növləri hansılardır? (Çəki: 1)

- xalis, standart və ənənəvi;
 xalis, tipik və tamhüquqlu;
 hasilatın birbaşa bölüşdürülməsinə əsaslanan və mənfəət neftinin bölüşdürülməsinə əsaslanan;
 risklərin tam bölüşdürülməsinə əsaslanan və mənfəət neftinin bölüşdürülməsinə əsaslanan;
 xərclərin bölüşdürülməsinə əsaslanan və mənfəət neftinin bölüşdürülməsinə əsaslanan.
-

Sual: OPEK nə vaxt yaradılıb? (Çəki: 1)

- 1950-ci ildə
 1955-cı ildə

- 1960-cı ildə
 - 1965-ci ildə
 - 1970-ci ildə
-

Sual: OPEK-in üzvləri: (Çəki: 1)

- şirkətlərdir
 - ölkələrdir
 - beynəlxalq təşkilatlardır
 - həm ölkələr, həm də şirkətlərdir
 - qeyri-hökumət təşkilatlarıdır
-

Sual: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ən uzun hissəsi hansı ölkənin ərazisinə düşür? (Çəki: 1)

- Azərbaycan
 - Gürcüstan
 - Türkiyə
 - Rusiya
 - İran
-

Sual: Ceyhan neft terminalı hansı dənizə çıxır? (Çəki: 1)

- Qara dəniz
 - Xəzər dənizi
 - Mərmərə dənizi
 - Aralıq dənizi
 - Qırmızı dəniz
-

Sual: "Holland sindromu"nun əsas əlamətləri hansılardır? (Çəki: 1)

- iqtisadi artım templərinin yüksəlməsi və işsizliyin azaldılması;
 - inflyasiya səviyyəsinin yüksəlməsi və işsizliyin artması;
 - iqtisadiyyatın bütün sahələrinin proporsional inkişafı və tədiyə balansında kəsinin artması;
 - milli valyutanın məzənnə kursunun möhkəmlənməsi və iqtisadiyyatın birtərəfli inkişafı;
 - iqtisadiyyatın hərtərəfli inkişafı və neft gəlirlərinin səmərəli istifadəsi.
-

Sual: Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır? (Çəki: 1)

- "Azeri Light";
 - "Azeri-oil";
 - "Urals";
 - "Brent";
 - "Azeri Black" .
-

Sual: Neft Fondunun investisiya portfeli dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)
- Fondun idarə edilməsi ilə bağlı xərclər smetası çərçivəsində təsdiq edilmiş xərclər

- Fondun bütün vəsaitində milli və xarici valyutanın xüsusi çəkisi
 - Fondun vəsaitinin istifadə istiqamətləri və layihələr üzrə strukturu
 - Fondun xarici valyutada ifadə olunmuş vəsaitlərinin valyuta tərkibi və strukturu
-

Sual: "Əsrin müqaviləsi" adlandırılan hasilatın pay bölgüsü sazişi nə vaxt imzalanıb? (Çəki: 1)

- 1993-cü ilin sentyabrın 20-də
 - 1994-cü ilin iyunun 16-da
 - 1994-cü ilin sentyabrın 20-də
 - 1994-cü ilin oktyabrın 16-da
 - 1995-ci ilin oktyabrın 20-də
-

Sual: "Bakı Kommunası" tərəfindən milliləşdirilmiş neft mədənləri və zavodların, Xəzər ticarət donanmasının gəmilərinin sahiblərinə qaytarılması haqqında dekret AXC hökuməti tərəfindən nə vaxt verilib? (Çəki: 1)

- 28 may 1918-ci il
 - 15 sentyabr 1918-ci il
 - 5 oktyabr 1918-ci il
 - 17 noyabr 1918-ci il
 - 29 noyabr 1918-ci il
-

Sual: Aşağıdakı müəyyənliklərdən hansı nefti daha dəqiq xarakterizə edir? (Çəki: 1)

- tərkibində karbon və hidrogenli birləşmələrin mürəkkəb qatışıqı olan və spesifik fiziki-kimyəvi xassələrə malik maddədir
 - tərkibində karbon, hidrogen, azot və oksigen kimi kimyəvi maddələrin, habelə bir sıra üzvi birləşmələrin bərabər hissələrindən ibarət olan spesifik iyli yanar maddədir
 - mühüm təbii enerji mənbələrindən biri olmaqla kimyəvi tərkibi əsasən azot və hidrogendən, qismən isə karbon və oksigendən ibarət spesifik iyli, açıq qəhvəyi və ya tünd-qonur rəngli yanar mayedir
 - əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürəkkəb qarışıqından ibarət spesifik iyə malik əsasən açıq şabalıdı rəngli yanar mayedir
 - yerin dərin laylarında yerləşən, tərkibi əsasən hidratların və azot qarışığının karbonla birləşmələrindən ibarət spesifik rəngə və qoxuya malik yanar mayedir
-

Sual: Azərbaycanda hasil edilən neft əsasən hansı qrupa aiddir? (Çəki: 1)

- ağır neftlər
 - orta neftlər
 - yüngül neftlər
 - parafinli neftlər
 - kükürlü neftlər
-

Sual: Azərbaycanda ilk neft quyusu harada qazılmışdır? (Çəki: 1)

- Bibiheybətdə
- Sabuncuda
- Suraxanıda
- Balaxanıda

Binəqədidə

Sual: Hansı neftlərdə karbohidrogen qarışığının payı daha çox olur? (Çəki: 1)

- yüngül neftlərdə
 - orta neftlərdə
 - ağır neftlərdə
 - parafinli neftlərdə
 - kükürlü neftlərdə
-

Sual: Təbii qazın tərkibinin daha çox hissəsini təşkil edən qaz hansıdır? (Çəki: 1)

- metan (CH₄)
 - etan (C₂H₆)
 - propan (C₃H₈)
 - butan (C₄H₁₀)
 - kükürd qazı (H₂S)
-

Sual: Təbii qaz haqqında aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- yerin alt qatlarında üzvi maddələrin anaerob (oksigenin olmadığı şəraitdə) yerləşməsi şəraitində yaranan müxtəlif qazların qatışıdır
 - havadan yüngül olduğuna görə qaz axını baş verdikdə yuxarı toplanır
 - rəngsiz və iysizdir
 - standart şəraitdə yalnız qazaoxşar halında olur
 - xoşagəlməz kəskin iyli və rəngsiz maddədir
-

Sual: Neftin tərkibində parafinin miqdarı nə qədər çox olarsa: (Çəki: 1)

- neftin kristallaşma temperaturu bir o qədər yüksək olar
 - neftin kristallaşma temperaturu bir o qədər aşağı olar
 - neftin kristallaşma temperaturu dəyişməz
 - neftin qatılığı (özüllüyü) artar
 - neftin qatılığı (özüllüyü) azalar
-

Sual: Neftin kimyəvi tərkibində aşağıdakı birləşmələrdən hansı üstünlük təşkil edir? (Çəki: 1)

- karbohidratlar
 - karbohidrogenlər
 - həll olunmuş karbohidrogen qazları
 - azotlu, oksigenli və kükürlü heteroatomlu üzvi birləşmələr
 - müxtəlif minerallar
-

Sual: Aşağıdakılar mənbələrdən hansı biri üzrə əldə edilən vəsait Dövlət Neft Fonduna daxil olmur? (Çəki: 1)

- Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər
- neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

- karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər
 - neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər
 - hasilatın pay bölgüsü sazişlərində iştirak edən bütün xarici və yerli şirkətlərin gəlirlərindən ödənilən mənfəət vergisi
-

Sual: Aşağıdakılardan biri hökumətin neft və qaz gəlirlərinin mənbəyi deyil: (Çəki: 1)

- hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycanın payına düşən mənfəət nefti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun qanunvericiliklə müəyyən edilmiş digər gəlir mənbələri
 - hasilatın pay bölgüsü sazişlərinə əsasən sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi
 - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin və qazın hasilatı ilə bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər
 - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu neft və qaz hasilatı ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri
 - neft sazişləri üzrə xarici podratşısı və subpodratşısı şirkətlərin Azərbaycan ərazisindəki neft-qaz fəaliyyəti
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi nə vaxt təsdiq edilib? (Çəki: 1)

- 29 dekabr 1999-cu ildə
 - 29 dekabr 2000-ci ildə
 - 18 sentyabr 2002-ci ildə
 - 27 sentyabr 2004-cü ildə
 - 22 noyabr 2004-cü ildə
-

Sual: Azərbaycan Respublikasının Dövlət Neft Fondu təsis edilib: (Çəki: 1)

- Azərbaycan Respublikasının qanunu ilə
 - Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
 - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
 - Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
-

Sual: Bakı Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsinin maliyyələşdirilməsi (Çəki: 1)

- Bakı Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsinin maliyyələşdirilməsi
 - Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi
 - Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi
 - "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi
 - AÇG üzrə layihədə ARDNŞ-in iştirak payının tənzimlənməsi
-

Sual: Dövlət Neft Fondu hansı dövlət təsisatının qarşısında hesabat verir və məsuliyyət

daşıyır? (Çəki: 1)

- Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Dövlət Neft Fondunun Müşahidə Şurası
-

Sual: Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir? (Çəki: 1)

- 6 ay müddətinə
 - 1 il müddətinə
 - 2 il müddətinə
 - orta müddətli dövr üçün
 - uzun müddətli dövr üçün
-

Sual: Dövlət Neft Fondunun fəalliyətinə operativ rəhbərliyi kim həyata keçirir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Baş naziri
 - Azərbaycan Respublikasının Maliyyə Naziri
 - Fondun Müşahidə Şurası
 - Fondun İcraçı direktoru
-

Sual: Dövlət Neft Fondunun illik büdcəsi necə təsdiq edilir? (Çəki: 1)

- Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
 - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
 - Azərbaycan Respublikasının müvafiq Qanunu ilə
 - Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə
-

Sual: Dövlət Neft Fondunun İcraçı direktoru kimin tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Milli Məclisinin sədri
 - Azərbaycan Respublikasının Baş naziri
 - Azərbaycan Respublikasının Maliyyə Naziri
 - Fondun Müşahidə Şurası
-

Sual: Dövlət Neft Fondunun illik büdcəsi necə təsdiq edilir? (Çəki: 1)

- Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
 - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
 - Azərbaycan Respublikasının müvafiq Qanunu ilə
 - Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə
-

Sual: Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya hansı dövrü əhatə edir? (Çəki: 1)

- 2000 – 2015-ci illəri
 - 2000 – 2020-ci illəri
 - 2000 – 2025-ci illəri
 - 2005 - 2025-ci illəri
 - 2005 – 2030-cu illəri
-

Sual: Dövlət Neft Fondunun vəsaitinin istifadəsi ilə bağlı aşağıda qeyd edilənlərdən hansı doğrudur? (Çəki: 1)

- Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları əsasında həyata keçirilir
 - Fondun vəsaiti hesabına dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına kredit (borc) verilə bilər
 - Fondun vəsaiti dövlət müəssisə və təşkilatlarının borcunun girovu qismində istifadə oluna bilər
 - hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və illik hesabat mətbuatda dərc edilir
 - Fondun gəlirlərindən qanunvericiliyə uyğun olaraq vergi, rüsum və digər ödənişlər tutulur
-

Sual: Dövlət Neft Fondunun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət hansı təsisat tərəfindən həyata keçirilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Milli Məclisi
 - Azərbaycan Respublikasının Prezidenti
 - Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - Dövlət Neft Fondunun Müşahidə Şurası
-

Sual: Dövlət Neft Fondunun vəsaitinin ən çox hissəsinin istifadə edildiyi istiqamət aşağıdakılardan hansıdır? (Çəki: 1)

- Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəməri layihəsinin maliyyələşdirilməsi;
 - qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması
 - Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi
 - Samur-Abşeron kanalının rekonstruksiya edilməsi
 - Dövlət büdcəsinə transfertlər
-

Sual: Aşağıdakı istiqamətlərdən biri neft və qaz gəlirlərinin istifadə strategiyasına uyğun deyil: (Çəki: 1)

- iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı
 - yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli
 - iqtisadiyyatın xammal və material bazasının səviyyəsinin yüksəldilməsi
 - "insan kapitalı"nın inkişafı
 - ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi
-

Sual: Aşağıdakılar mənbələrdən hansı biri üzrə əldə edilən vəsait Dövlət Neft Fonduna daxil olmur? (Çəki: 1)

- Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər
 - neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)
 - karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına ödənilən akrhesabı ödənişlər
 - neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər
 - hasilatın pay bölgüsü sazişlərində iştirak edən bütün xarici və yerli şirkətlərin gəlirlərindən ödənilən mənfəət vergisi
-

Sual: Neft Fondunun valyuta vəsaitinin idarə edilməsinin məqsədi nədir? (Çəki: 1)

- Milli valyutanın mübadilə kursunun sabit saxlanması
 - Neft Fondunun valyuta vəsaitinin yüksək gəlirli layihələrə yönəltməklə gəlir əldə edilməsinin təmin edilməsi
 - Neft-qaz gəlirlərinin uzunmüddətli istifadə strategiyasına uyğun olaraq ölkənin strateji əhəmiyyətli sosial-iqtisadi inkişaf layihələrinə istifadə edilməsi
 - Neft-qaz gəlirlərinin uzunmüddətli istifadə strategiyasına uyğun olaraq vəsaitin dövlət büdcəsinə yönəldilməsi yolu ilə sosial-iqtisadi inkişaf problemlərinin həllinə nail olmaq
 - Neft Fondunun valyuta vəsaitinin təhlükəsiz saxlanması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması
-

Sual: "Holland sindromu"nın əsas əlamətləri hansılardır? (Çəki: 1)

- iqtisadi artım templərinin yüksəlməsi və işsizliyin azaldılması;
 - inflyasiya səviyyəsinin yüksəlməsi və işsizliyin artması;
 - iqtisadiyyatın bütün sahələrinin proporsional inkişafı və tədiyə balansında kəsinin artması;
 - milli valyutanın məzənnə kursunun möhkəmlənməsi və iqtisadiyyatın birtərəfli inkişafı;
 - iqtisadiyyatın hərtərəfli inkişafı və neft gəlirlərinin səmərəli istifadəsi.
-

Sual: Böyük neft-qaz ehtiyatlarına malik olan hansı ölkənin belə gəlirlərdən istifadə sahəsindəki təcrübəsi ən pis nümunə hesab olunur? (Çəki: 1)

- Nigeriya;
 - Ekvador;
 - Küveyt;
 - Norveç;
 - Venesuela.
-

Sual: Zəngin təbii (mineral) resurslardan əldə olunan gəlirlərin ölkənin sosial-iqtisadi durumuna təsiri ilk növbədə hansı amillərdən asılı olur? (Çəki: 1)

- cəmiyyətdə formalaşmış institutların keyfiyyətindən və hökumətin fəaliyyət qabiliyyətindən;
- ÜDM-in artım tempindən və Mərkəzi Bankın siyasətindən;
- ölkənin təbii-coğrafi yerləşməsindən və infrastrukturun vəziyyətindən;

- beynəlxalq təşkilatların dəstəyindən və hökumətin gücündən;
 - milli valyutanın məzənnə kursundan və əldə edilən gəlirlərin həcmindən.
-

Sual: Azərbaycan qazı əsasən hansı ölkələrə ixrac edilir? (Çəki: 1)

- Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya
 - Gürcüstan, Türkiyə, İran və Rusiya
 - Gürcüstan, Türkiyə və Şərqi Avropa ölkələri
 - Rusiya, İran, İraq və Yunanıstan
 - Türkiyə, Bolqarıstan, Gürcüstan, Ukrayna və Belarus
-

Sual: Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır? (Çəki: 1)

- "Azeri Light";
 - "Azeri-oil";
 - "Urals";
 - "Brent";
 - "Azeri Black" .
-

Sual: Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir? (Çəki: 1)

- Azərbaycan və Rusiya
 - Azərbaycan və Gürcüstan
 - Azərbaycan və Türkiyə
 - Azərbaycan, Gürcüstan və Türkiyə
 - Azərbaycan, Gürcüstan və Rusiya
-

Sual: Bakı-Supsa neft kəmərinin tikintisi ilə bağlı Azərbaycanla Gürcüstan arasında razılıq nə vaxt əldə edilib? (Çəki: 1)

- 1995-ci ilin yanvarında
 - 1995-ci ilin sentyabrında
 - 1996-cı ilin martında
 - 1996-cı ilin sentyabrında
 - 1996-cı ilin dekabrında
-

Sual: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri hansı ölkələrin ərazisindən keçir? (Çəki: 1)

- Azərbaycan və Gürcüstan
 - Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstan
 - Azərbaycan, Gürcüstan və Türkiyə
 - Azərbaycan və Türkiyə
 - Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyə
-

Sual: Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri hansı terminaldan başlayır? (Çəki: 1)

- Ələt
- Lökbatan
- Səngəçal

- Dübəndi
 - Sahil
-

Sual: Ceyhan neft terminalı hansı dənizə çıxır? (Çəki: 1)

- Qara dəniz
 - Xəzər dənizi
 - Mərmərə dənizi
 - Aralıq dənizi
 - Qırmızı dəniz
-

Sual: Aşağıdakı ölkələrdən hansı OPEK-in üzv deyil? (Çəki: 1)

- Rusiya
 - İran
 - Səudiyyə Ərəbistanı
 - İraq
 - Küveyt
-

Sual: Hazırda dünyanın ən çox neft istehlak edən ölkələri hansılardır (Çəki: 1)

- ABŞ və Rusiya
 - ABŞ və Yaponiya
 - ABŞ və Almaniya
 - ABŞ, Rusiya və Hindistan
 - ABŞ və Çin
-

Sual: OPEK nə vaxt yaradılıb? (Çəki: 1)

- 1950-ci ildə
 - 1955-cı ildə
 - 1960-cı ildə
 - 1965-ci ildə
 - 1970-ci ildə
-

Sual: OPEK-in üzvləri: (Çəki: 1)

- şirkətlərdir
 - ölkələrdir
 - beynəlxalq təşkilatlardır
 - həm ölkələr, həm də şirkətlərdir
 - qeyri-hökumət təşkilatlarıdır
-

Sual: Aşağıdakı ölkələrdən hansını təmsil edən neft şirkəti "Əsrin müaviləsi" sazişində iştirak etməyib? (Çəki: 1)

- ABŞ;
- İngiltərə;
- Norveç;
- Rusiya;

İran;

Sual: Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı ilk hasilatın pay bölgüsü sazişi hansıdır? (Çəki: 1)

- “Şahdəniz” strukturunun işlənməsi layihəsi
 - “Qarabağ” strukturunun işlənməsi layihəsi
 - “Dan Ulduzu-Əşrəfi” strukturunun işlənməsi layihəsi
 - “Savalan”, “Dalğa”, “Lerik-Dəniz” və “Cənub” yataqlarının işlənməsi layihəsi
 - “Azəri”, “Çıraq” və “Günəşli (dərın sulu hissəsi)” yataqlarının işlənməsi layihəsi
-

Sual: “Əsrin müqaviləsi” adlandırılan saziş hansı yataqların istismarını nəzərdə tutur? (Çəki: 1)

- “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərın hissəsi;
 - “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dayaz hissəsi;
 - “Qarabağ” və “Bahar” yataqları
 - “Azəri”, “Bahar” və “Şahdəniz” yataqları;
 - “Azəri”, “Çıraq” və “Bulla-dəniz” yataqları.
-

Sual: “Əsrin müqaviləsi” sazişi üzrə Çıraq-1 platformasından ilk neft nə vaxt çıxarılib? (Çəki: 1)

- 1995-ci il noyabrın 7-də;
 - 1997-ci il sentyabrın 5-də;
 - 1997-ci il noyabrın 7-də;
 - 1997-ci il noyabrın 12-də;
 - 1998-ci il martın 24-də.
-

Sual: “Əsrin müqaviləsi” sazişi üzrə çıxarılan ilkin neft hansı kəmərlə xarici bazarlara çıxarılib? (Çəki: 1)

- Bakı-Supsa;
 - Bakı-Tbilisi-Ceyhan;
 - Bakı-Tbilisi-Ərzurum;
 - Bakı-Novorossiysk;
 - Bakı-Batumi.
-

Sual: Aşağıdakı ölkələrdən hansılarını təmsil edən neft şirkətləri “Əsrin müqaviləsi” sazişini imzalayıblar, lakin hazırda konsorsiumda yoxdur? (Çəki: 1)

- Rusiya və Şotlandiya;
 - ABŞ və Türkiyə;
 - İngiltərə və Yaponiya;
 - Norveç və Səudiyyə Ərəbistanı;
 - Norveç və Rusiya.
-

Sual: Aşağıdakı şirkətlərdən hansı “Əsrin müqaviləsi” adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olmayıb, lakin hazırda konsorsiumun üzvüdür? (Çəki: 1)

- Amoco (ABŞ)
 - TPAO (Türkiyə)
 - LUKOİL (Rusiya)
 - Statoil (Norveç)
 - Inpex (Yponiya)
-

Sual: Aşağıdakı şirkətlərdən hansı "Əsrin müqaviləsi" adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olub, lakin hazırda konsorsiumda yoxdur? (Çəki: 1)

- Statoil (Norveç)
 - TPAO ((Türkiyə)
 - ARDNŞ (Azərbaycan)
 - BP (İngiltərə)
 - Lukoil (Rusiya)
-

Sual: Azərbaycanda hasilatın pay bölgüsü sazişləri hansı qanunla tənzimlənir? (Çəki: 1)

- Enerji resurslarından istifadə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə
 - Yerin təkisi haqqında Azərbaycan Respublikasının Qanunu ilə
 - Energetika haqqında Azərbaycan Respublikasının Qanunu ilə
 - Hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Qanunu ilə
 - hər bir saziş ayrılıqda Milli Məclisdə ratifikasiya edilməklə qanun qüvvəsi alır
-

Sual: Neft sənayesinin yerləşdirilməsinin mühüm prinsiplərindən biri budur: (Çəki: 1)

- istehsalın xammal mənbələrinə yaxınlaşdırılması
 - ucuz işçi qüvvəsinə yaxınlaşdırılması
 - nəqliyyat sistemində yaxınlaşdırılması
 - respublika ərazisi üzrə bərabər yerləşdirilməsi
 - əmək qabiliyyətli əhəlinin istehsalata cəlb edilməsi
-

Sual: Mənfəət neftinin şirkətlərə çatan hissəsi şirkətlər arasında necə bölünür? (Çəki: 1)

- bərabər bölünür
 - iştirak paylarına uyğun bölünür
 - rentabellik norması (İRR) əsasında bölünür
 - real ödəmə norması əsasında bölünür
 - investisiya xərclərinin bölünməsi hədlərinə uyğun bölünür
-

Sual: Hazırda "Əsrin müqaviləsi" sazişi üzrə fəaliyyət göstərən konsorsiumda şirkətlərinin birlikdə payı daha çox olan ölkə hansıdır? (Çəki: 1)

- Azərbaycan
 - İngiltərə
 - ABŞ
 - Yaponiya
 - Norveç
-

Sual: Aşağıdakı sənaye müəssisələrindən hansı xammal mənbələrinə yaxın yerləşdirilməlidir? (Çəki: 1)

- yeyinti sənayesi müəssisələri;
 - kimya müəssisələri;
 - süni liflər istehsal edən müəssisələr;
 - neft emalı müəssisələri;
 - qara və əlvan metallurjiya
-

Sual: Aşağıdakılardan hansı qeyri-filiz faydalı qazıntılar hesab olunur? (Çəki: 1)

- dəmir filizi və kobalt
 - qızıl və mis yataqları
 - alunit və xromit yataqları
 - daşduz, gips, bentonit gilləri, dolomit yataqları
 - qurğuşun-sink, molibden və civə
-

Sual: Birləşmiş Millətlər Təşkilatının (BMT) Çərçivə Təsnifatına əsasən mineral və enerji ehtiyatları və resurslarının təsnifləşdirilməsi neçə ölçülü sistemdir? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
 - 5
-

Sual: Hasilat müəssisələrini digər sənaye müəssisələrindən fərqləndirən əsas əlamət hansıdır? (Çəki: 1)

- hasilat müəssisələri bilavasitə mineral resursların yerləşdiyi ərazidə (sahədə) yaradılır
 - hasilat müəssisələri istehlakçılara yaxın yerləşdirilir
 - hasilat müəssisələri emal müəssisələrinə yaxın yerləşdirilir
 - hasilat müəssisələri iri yaşayış məntəqələrindən uzaqda yerləşdirilir
 - hasilat müəssisələri müvafiq iş qüvvəsinin mövcud olduğu yerlərdə yaradılır
-

Sual: Hasilat sənayesinin yerləşdirilməsinə aşağıdakı amillərdən hansının təsiri daha azdır? (Çəki: 1)

- təbii-coğrafi amillər və yerin relyefi
 - elmi-texniki tərəqqi və müasir texnologiyalar
 - nəqliyyat amili
 - demoqrafik amillər
 - ekologiya və ətraf mühitin mühafizəsi amilləri
-

Sual: Hasilat sənayesinin yerləşdirilməsinə aşağıdakı amillərdən hansının təsiri daha azdır? (Çəki: 1)

- təbii-coğrafi amillər və yerin relyefi;
- elmi-texniki tərəqqi və müasir texnologiyalar;
- nəqliyyat amili;
- demoqrafik amillər;

- ekologiya və ətraf mühitin mühafizəsi amilləri.
-

Sual: Ölkəmizdə daha böyük neft-qaz-kondensant yataqları hansı rayonlarda yerləşir? (Çəki: 1)

- Bakı arxipelaqları
 - Abşeron
 - Aşağı Küryanı
 - yuxarıdakıların hamısı
 - Şamaxı-Qobustan
-

Sual: Neft sənayesinin yerləşdirilməsinin mühüm prinsiplərindən biri budur: (Çəki: 1)

- istehsalın xammal mənbələrinə yaxınlaşdırılması;
 - ucuz işçi qüvvəsinə yaxınlaşdırılması;
 - nəqliyyat sistemində yaxınlaşdırılması;
 - respublika ərazisi üzrə bərabər yerləşdirilməsi;
 - əmək qabiliyyətli əhəlinin istehsalata cəlb edilməsi.
-

Sual: Neft emalı müəssisələrinin yerləşdirilməsi zamanı aşağıdakı amillərdən hansı nəzərə alınması vacib deyil? (Çəki: 1)

- istehlakçılara yaxınlıq
 - neft məhsulları bazarının həcmi
 - nəqliyyat şəbəkəsi və nəqletmə imkanları
 - yaşayış məntəqələrinə olan məsafə
 - yerli əhəlinin adət və ənənələri
-

Sual: Neft emalı müəssisələrinin yerləşdirilməsi zamanı aşağıdakı amillərdən hansı nəzərə alınması vacib deyil? (Çəki: 1)

- istehlakçılara yaxınlıq;
 - neft məhsulları bazarının həcmi;
 - nəqliyyat şəbəkəsi və nəqletmə imkanları;
 - yaşayış məntəqələrinə olan məsafə;
 - yerli əhəlinin adət və ənənələri.
-

Sual: 2011-ci ildə Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları nə qədər olub? (Çəki: 1)

- 1 milyard ton
 - 2 milyard ton
 - 3 milyard ton
 - 4 milyard ton
 - 5 milyard ton
-

Sual: Aşağıdakılardan hansıları neftli-qazlı rayonlar hesab olunur? (Çəki: 1)

- Abşeron və Şamaxı-Qobustan
- Bakı arxipelağı və Quba-Xəzəryanı
- Gəncə və Yevlax-Ağcabədi
- Aşağı Kür və Kür-Qabırçı çayları

- bunların hamısı
-

Sual: İxtisaslaşdırmanın formaları hansılardır? (Çəki: 1)

- əşya, hissə və texnoloji mərhələ üzrə;
 - əşya, detal və bazar üzrə;
 - sahə, istehsal və texnologiya üzrə;
 - istehsal, istehlak və bazar mərhələləri üzrə;
 - yerli, regional və beynəlxalq bazarlar üzrə.
-

Sual: İstehsalın təmərküzləşməsi nədir? (Çəki: 1)

- bütün sənaye müəssisələrinin birliyi;
 - istehsal həcmnin kiçik müəssisələrdə həyata keçməsi prosesinin genişlənməsi;
 - yerli müəssisələr tərəfindən sənaye istehsalının getdikcə artması;
 - sənaye sahəsində çoxlu sayda kiçik və orta müəssisələrin mövcudluğu;
 - məhsul istehsalı və satışının iri müəssisələrdə cəmləşməsi.
-

Sual: Kooperativləşdirmənin hansı formaları vardır? (Çəki: 1)

- ölkədaxili, ölkələrarası;
 - sahədaxili, ölkədaxili;
 - sahələr arası, sahədaxili, rayondaxili;
 - rayondaxili, rayonlararası, sahədaxili, sahələrarası;
 - rayondaxili, rayonlararası, ölkə daxili, ölkələrarası, sahədaxili, sahələrarası.
-

Sual: Neft sənayesinin yerləşdirilməsinin mühüm prinsiplərindən biri budur: (Çəki: 1)

- istehsalın xammal mənbələrinə yaxınlaşdırılması
 - ucuz işçi qüvvəsinə yaxınlaşdırılması
 - nəqliyyat sistemində yaxınlaşdırılması
 - respublika ərazisi üzrə bərabər yerləşdirilməsi
 - əmək qabiliyyətli əhəlinin istehsalata cəlb edilməsi
-

Sual: Təmərküzləşmənin formaları hansılardır? (Çəki: 1)

- istehsal və satış;
 - istehsal, satış, idxal və ixrac;
 - aqreqat, istehsal-texniki və texnoloji;
 - konstruksiya, texnoloji ardıcılıq, son məhsul istehsalı və təşkilati-təsərrüfat;
 - aşağı, orta və yuxarı səviyyəli.
-

Sual: Sənayedə kombinləşdirmə nədir? (Çəki: 1)

- istehsal imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif sənaye sahələri müəssisələrinin fəaliyyətlərinin vahid istehsal kompleksində birləşdirməsidir;
- istehsalın daha iri müəssisələrdə təmərküzləşməsi prosesidir;
- birlik və müəssisələrin istehsal etdiyi məhsulların növü, tipi, ölçüsü və modellərin sayının artması prosesidir;
- müəssisələrin fəaliyyətlərinin dövlət tərəfindən əlaqələndirilməsidir;
- sənaye istehsalının ölkənin ərazisi üzrə bir qərarla yerləşdirilməsidir.

Sual: Neft-qaz üzrə geoloji ehtiyatlar istismar mümkünlüyü baxımından necə qruplaşdırılır? (Çəki: 1)

- geoloji və sənaye ehtiyatları;
 - geoloji, sənaye və istismar ehtiyatları;
 - balans və balansarxası ehtiyatlar;
 - geoloji, sənaye, balans və balansarxası ehtiyatlar;
 - yerin təkində, quruda və dənizdə olan ehtiyatlar.
-

Sual: Neft və təbii qaz ehtiyatlarının kəşfolunma və sənaye üçün istifadəyə hazırlıq dərəcəsinə görə kateqoriyaları hansılardır? (Çəki: 1)

- geoloji və sənaye ehtiyatları
 - balans və balansarxası ehtiyatlar
 - kəşf edilmiş və istismar olunan ehtiyatlar
 - sənaye, balans və balansarxası ehtiyatlar
 - geoloji, sənaye, balans və balansarxası ehtiyatlar
-

Sual: Əmək haqqı nədir? (Çəki: 1)

- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
 - vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
 - işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
 - işgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
 - müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
-

Sual: Aşağıdakılardan biri istehsal ehtiyatlarına aid deyil: (Çəki: 1)

- mövsümü ehtiyat;
 - hazırlıq ehtiyatı;
 - əmtəəlik ehtiyat;
 - sığorta ehtiyatı;
 - cari ehtiyat.
-

Sual: Aşağıdakılardan hansı tədavül fondlarına aid deyil? (Çəki: 1)

- anbarda olan hazır məhsul;
 - yola salınmış, lakin dəyəri hələ ödənilməmiş (yolda olan) mallar;
 - bitməmiş istehsal;
 - hesablaşmalarda olan vəsaitlər;
 - müəssisənin bank hesabında və kassasında olan vəsaitlər.
-

Sual: Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır? (Çəki: 1)

- tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaitləri;
- yanacaq, təmir ehtiyatları və istehsal ehtiyatları;

- istehsal ehtiyatları, bitməmiş istehsal (o cümlədən, özünün istehsalı olan yarımfabrikatlar) və gələcək dövrün xərcləri;
 - pul vəsaitləri, azqiyətli tezköhnələn əşyalar, debitor borcları;
 - gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, xammal və materiallar.
-

Sual: Dövriyyə vəsaitlərinin dövriyyəsi: (Çəki: 1)

- bir istehsal mərhələsində başlayıb digər istehsal mərhələsində başa çatır;
 - istehsal sferasında başlayıb tədavül sferasında başa çatır;
 - tədavül sferasında başlayıb istehsal sferasında başa çatır;
 - tədavül sferasında başlayıb tədavül sferasında başa çatır;
 - istehsal sferasında başlayıb istehlak sferasında başa çatır.
-

Sual: Sənayenin dövriyyə vəsaitlərinə nələr aiddir? (Çəki: 1)

- istehsal ehtiyatları və tədavül fondları;
 - dövriyyə fondları və gələcək dövrün xərcləri;
 - xammal və materiallar, gələcək dövrün xərcləri və tədavül fondları;
 - dövrüyyə fondları və tədavül fondları;
 - pul vəsaitləri, xammal və materiallar.
-

Sual: Sənayenin dövriyyə fondları nədir? (Çəki: 1)

- öz formasını istehsal prosesində dəyişməyən istehsal fondlarıdır;
 - istehsal prosesində iştirakından asılı olmayaraq dəyərini itirən fondlardır;
 - öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlardır;
 - təbii olan bütün fondlar;
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
-

Sual: Sənaye müəssisələrində səmərəlilik meyarı hansıdır? (Çəki: 1)

- xalis gəlir
 - ümumi gəlir
 - ümumi məhsul
 - istehsal xərcləri
 - məhsulun maya dəyəri
-

Sual: Sənaye istehsalının ictimai təşkili formaları hansılardır? (Çəki: 1)

- təmərküzləşmə, inhisar və korporasiya
 - təmərküzləşmə, ixtisaslaşma, kooperativləşmə və kombinləşmə
 - inhisar, transmilli və milli korporasiyalar
 - trest, alyans, korporasiya, konsorsium
 - ixtisaslaşma, mərkəzləşmə, assosiasiyalaşma və kompleksləşmə
-

Sual: Sənaye istehsal heyətinin tərkibinə daxil olan kateqoriyalar hansılardır? (Çəki: 1)

- fəhlələr, mühəndis – texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafizə işçiləri

- sahibkarlar, menecerlər, qulluqçular, fəhlələr və kiçik xidmətedici heyət
 - menecerlər, marketoloqlar, mühasiblər, mühəndis-texniki işçilər
 - rəhbər işçilər, qulluqçular, fəhlələr, sosial xidmət işçiləri, mühafizə xidməti
 - mülkiyyətçi-sahibkarlar, menecerlər, orta səviyyəli rəhbərlər, fəhlələr, sair işçilər
-

Sual: Neftin bazar satışı qiyməti necə formalaşır? (Çəki: 1)

- dövlət müəyyən edir
 - istehsalçı şirkət müəyyən edir
 - hasilat və nəqletmə xərclərinin üzərinə 20 faizlik mənfəət əlavə edilməklə müəyyən edilir
 - dünya bazarında (əmtəə birjasında) müəyyən edilir
 - OPEK müəyyən edir
-

Sual: Mənfəət nədir? (Çəki: 1)

- müəssisənin ehtiyat fondunun əsas mənbəyi olub, xərclərlə gəlirin fərqinə bərabərdir;
 - müəssisənin məcmu gəliridir;
 - müəssisənin gəlirinin təsisçilər tərəfindən ehtiyat fonduna yenidən qoyduğu vəsaitdir;
 - müəssisənin ümumi gəlirindən bütün zəruri xərclər ödənildikdən sonra qalan xalis gəlirdir;
 - ümumi gəlirdən material və əmək haqqı fondu xərcləri çıxıldıqdan sonra qalan pul vəsaitidir.
-

Sual: Mədən vergisi nədir? (Çəki: 1)

- karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanına ödənilən vəsaitlərdir;
 - Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanına ödənilən mükafatlardır;
 - xarici şirkətlərlə bağlanmış sazişlər çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqqlardır;
 - Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə ödənilən vergidir
 - neftin Azərbaycan Respublikasının ərazisi ilə neft-qaz ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsi üçün edilən ödənişlərdir.
-

Sual: Aşağıdakı proseslərin hansından neft emalı zamanı istifadə edilmir? (Çəki: 1)

- yanma
 - termiki emal
 - qızcırma
 - presləmə
 - kimyəvi emal
-

Sual: Aşağıdakılardan hansı konversiya prosesinin növüdür? (Çəki: 1)

- distillə

- qızdırılma
- buxarlandırma
- ionlaşdırma
- kokslama

Sual: Azərbaycanda respublika daxilində neft məhsullarının qiymətləri: (Çəki: 1)

- sərbəstdir
- bazar tərəfindən tənzimlənir
- dövlət tərəfindən tənzimlənir
- dünya bazar qiymətlərinə uyğundur
- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən müəyyən edilir

Sual: Neft emalı nədir? (Çəki: 1)

- neftin yer səthin çıxarılması və ilkin təmizlənməsi prosesidir;
- neftin mexaniki qatışıqlardan təmizlənməsi və zənginləşdirilməsi prosesidir;
- neftin şıxarılması, distillə edilməsi, fraksiyalara ayrılması və nəql edilməsi prosesidir;
- neftin mexaniki qatışıqlarından təmizlənilib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesidir;
- neftin lazımi fraksiyalara ayrılması yolu ilə alınan məhsulların istehlakçılara çatdırılması prosesidir.

BÖLMƏ: MUESSISENIN İQT SON

Ad	Muessisenin iqt son
Suallardan	120
Maksimal faiz	120
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: "Firmanın iqtisadiyyatı" kursunun məqsədi nədir? (Çəki: 1)

- firmaya aid iqtisadi terminləri öyrənmək
- firmaların ölkənin iqtisadi inkişafındakı rolunu öyrənmək
- firmaların ölkənin sosial inkişafındakı rolunu öyrənmək
- firmanın iqtisadiyyatının nəzəri və praktiki məsələlərini, onun iqtisadiyyatının səmərəli idarə edilməsinin qayda və metodlarını öyrənməkdir
- mövcud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formalarının, mövcud olan ümumi qanunauyğunluqların öyrənmək

Sual: İqtisad elmi aşağıdakı elm sahələrinin hansına aiddir? (Çəki: 1)

- təbiət elmləri
- texniki elmlər
- ictimai elmlər
- siyasi elmlər

- dəqiq elmlər
-

Sual: "Firmanın iqtisadiyyatı" kursunun predmeti hansıdır? (Çəki: 1)

- firmalar, onların istehsal-təsərrüfat fəaliyyəti və dövlət büdcəsinin gəlirlərinin araşdırılması
- firmaların, sənaye sahələri, milli iqtisadiyyatın davamlı inkişaf məsələlərini öyrənilməsi
- firmaların dövlət tənziplənməsi, məşğulluq problemləri
- istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
- istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların firmanın təsərrüfat - kommersiya fəaliyyətindəki təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və idarə edilməsi məsələlərinin öyrənilməsi
-

Sual: «Firmanın iqtisadiyyatı» kursu aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- Makroiqtisadiyyat
- Mezoiktisadiyyat
- Meqoiktisadiyyat
- Mikroiktisadiyyat
- Makro və mezoiktisadiyyat
-

Sual: Aşağıdakı ifadələrdən hansı səhvdir? (Çəki: 1)

- firma innovasiya fəaliyyətini və qiymət siyasətini həyata keçirən şəxsdir
- firmanın tərkibi bir və ya bir neçə müəssisədən ibarətdir
- firma kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır
- firma məhsul istehsal edən, sənaye xarakterli iş görə və xidmətlər göstərən hüquqi şəxsdir
- firma yalnız kommersiya fəaliyyəti həyata keçirir
-

Sual: Aşağıdakılardan hansı firmaya aiddir, müəssisəyə aid deyil? (Çəki: 1)

- hüquqi şəxs statusunu almaq
- məhsul istehsal etmək
- kommersiya fəaliyyətini həyata keçirmək
- məqsədi mənfəət əldə etmək
- işçilərlə əmək müqaviləsi bağlamaq
-

Sual: Aşağıdakılardan hansı istehsalın resurs təminatını müəyyən edən amillərə aid deyil? (Çəki: 1)

- binalar;
- iş maşınları;
- iş qüvvəsi;
- idarəetmə;
- xammal.

Sual: İtalyan sözü olan "firma" sözü azərbaycan dilində hansı sözlərə uyğun gəlir? (Çəki: 1)

- "imza", "birlik"
 - "xidmət", "nişan"
 - "imza", "fond"
 - "imza", "nişan"
 - "nişan", "kollektiv"
-

Sual: İnstitusional nəzəriyyəyə görə firma (Çəki: 1)

- istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir;
 - istehsal (texnoloji) vahidi olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə ictimai təlabatı ödəmək kimi şərtləndirilir;
 - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən, məqsədi isə mənfəət əldə etmək olmayan mürəkkəb ierarxiya quruluşlu təşkilatdır;
 - mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır;
-

Sual: Fəaliyyət miqyasına görə sənaye müəssisələri bölünürülər: (Çəki: 1)

- kiçik, orta və iri müəssisələrə
 - kiçik, böyük, qarışıq müəssisələrə
 - xırda, böyük və transmilli müəssisələrə
 - kütləvi, seriyalı və fərdi müəssisələrə
 - axınlı, dəstəli və fərdi müəssisələrə
-

Sual: Adi səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
 - 100 faizini təşkil etməlidir
 - 50 faizindən çox ola bilməz
 - 75 faizindən az ola bilməz
 - hədd yoxdur
-

Sual: Firmanın təşkilati-hüquqi formalarına nələr daxildir? (Çəki: 1)

- kiçik, orta və iri müəssisələr
 - istehsal, kommersion və xidmət müəssisələri
 - məhdud məsuliyyətli müəssisə və səhmdar cəmiyyət
 - özəl müəssisə və müştərək müəssisə
 - dövlət müəssisəsi və xarici müəssisə
-

Sual: Qapalı tipli səhmdar cəmiyyətlərdə səhmdarların maksimum sayı nə qədər olmalıdır? (Çəki: 1)

- 55 nəfər;

- 40 nəfər;
 - 50 nəfər;
 - 49 nəfər;
 - 100 nəfər;
-

Sual: Aşağıdakı prinsiplərdən hansı istehsalın təşkili prinsiplərinə aid deyil? (Çəki: 1)

- fasiləsizlik prinsipi;
 - mütanasiblik prinsipi;
 - bərabərlik prinsipi;
 - ahəngdarlıq prinsipi;
 - paralellik prinsipi;
-

Sual: İstehsal prosesinə nə daxi deyil? (Çəki: 1)

- əsas əmək prosesi;
 - köməkçi əmək prosesi;
 - xidmətedici əmək prosesi;
 - tədavül prosesi;
 - təbii proseslər.
-

Sual: Müəssisənin hansı struktur bölməsi onun ilk əsas inzibati-istehsal vahididir? (Çəki: 1)

- istehsal sahəsi
 - iş yeri
 - sex
 - briqada
 - idarəetmə aparatı
-

Sual: Məhsulun hazırlanmasında maşınqayırma müəssisəsində aşağıdakı sexlərindən hansı əsas sex hesab edilir? (Çəki: 1)

- təmir sexi
 - alət sexi
 - yığma sexi
 - enerji sexi
 - tara sexi
-

Sual: Əmək haqqı nədir? (Çəki: 1)

- iş qüvvəsinin kəmiyyəti və keyfiyyətinə görə işçiyə müəssisə tərəfindən ödənilən pul vəsaitidir;
 - vaxtilə müəssisədə işləyib, lakin indi təqaüddə olan işçilərə müəssisələrin ödədiyi vəsait;
 - işçinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait;
 - işgötürənin işçi ilə bağladığı müqaviləyə görə onun işdən çıxdığı halda ödədiyi vəsait;
 - müəssisədə işçilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar;
-

Sual: İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil: (Çəki: 1)

- məhsulun keyfiyyətinə nəzarət edənlər;
 - müəssisə ərazisinə nəzarət edənlər;
 - əmək predmetini emal edənlər;
 - xammal və hazır məhsulu nəql edənlər;
 - təmir işini həyata keçirənlər.
-

Sual: Müəssisələrdə kadrların strukturu necə müəyyən edilir? (Çəki: 1)

- əsas fəhlələrin sayında heyətin orta siyahı sayının xüsusi çəkisinə görə
 - köməkçi fəhlələrin sayının əsas fəhlələrin sayına nisbətinə görə
 - heyətin orta siyahı sayının rəhbər və mütəxəssislərin sayına nisbətinə görə
 - mühafizə işçilərinin sayının əsas və köməkçi fəhlələrin ümumi sayında xüsusi çəkisinə görə
 - heyətin orta siyahı sayında müxtəlif kateqoriyalı işçilərin xüsusi çəkisinə görə
-

Sual: Sənaye fəhlələri ixtisas dərəcələrinə görə neçə qrupa bölünürlər? (Çəki: 1)

- 5
 - 3
 - 2
 - 6
 - 4
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- əsas fondların dəyərindəki artım
 - mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
 - əsas fondların yeniləri ilə əvəz olunma faizi
 - aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
 - əsas fondların satışından gələn gəlirdir
-

Sual: Əsas fondların qiymətləndirmə üsulları hansılardır? (Çəki: 1)

- ilkin dəyərinə və təzələnmə əmsalına görə
 - qalıq və satış dəyərinə görə
 - ilkin və bərpa dəyərinə görə
 - köhnəlmə və amortizasiya dəyərinə görə
 - işləmə müddəti və satış dəyərinə görə
-

Sual: İstehsalın əsas fondları nədir? (Çəki: 1)

- öz formasını istehsal prosesində dəyişəcək hazır məhsula çevrilən material qiymətliləridir.
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə bir il ərzində tamamilə keçirən əmək vasitələri və predmetləridir
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə

tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır

Sual: Aşağıdakılardan hansı müəssisənin istehsal ehtiyatlarına aid deyil? (Çəki: 1)

- xammal, əsas material və satın alınmış yarımfabrikatlar
 - yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar
 - köməkçi materiallar
 - tara və tara materialları
 - alətlər, təsərrüfat əşyaları və digər azqiymətli, tezköhnələn əşyalar
-

Sual: Tədavül fondlarına daxildir: (Çəki: 1)

- bitməmiş istehsal;
 - hazır məhsul;
 - maşın və avadanlıqlar;
 - gələcək dövrün xərcləri;
 - istehsal ehtiyatları.
-

Sual: Müəssisənin dövriyyə vəsaitləri nədir? (Çəki: 1)

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
 - öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar
 - müəssisənin dövriyyə fondları və tədavül fondlarının hasilidir;
 - müəssisənin öz pul vəsaitinin fasiləsiz dövrünü təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yaranmasına avans edilmiş pul vəsaitinin məcmusudur.
-

Sual: Material məsrəf normasının tərkibinə nələr daxildir? (Çəki: 1)

- dəstləşdirici məmulatlar, texnoloji tullantılar və itkilər, təşkilati-texniki tullantı və itkilər
 - xammal və yanacaq, material və dəstləşdirici məmulatlar, xalis (faydalı) məsrəf
 - xammal, təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf
 - təşkilati-texniki tullantı və itkilər, xalis (faydalı) məsrəf, texnoloji tullantılar və itkilər
 - xalis (faydalı) məsrəf, xammal, material və dəstləşdirici məmulatlar
-

Sual: Hazır məhsul: (Çəki: 1)

- normalaşdırılan dövriyyə fondlara aiddir
 - istehsal ehtiyatlarına aiddir
 - normalaşdırılmayan tədavül fondlarına aiddir
 - normalaşdırılan tədavül fondlarına aiddir
 - əsas fondlara aiddir
-

Sual: İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır? (Çəki: 1)

- xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və

zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;

- material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar və sair xərclər
 - material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
 - xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri;
 - material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.
-

Sual: Məhsulun sex maya dəyərində daxil edilməyən xərc növü hansıdır? (Çəki: 1)

- əsas və köməkçi materiallar
 - əsas fəhlələrin əmək haqqı
 - inzibati idarə işçilərinin əmək haqqı
 - texnoloji avadanlıqların saxlanılmasına və istismarına çəkilən xərclər
 - köməkçi fəhlələrin əmək haqqı
-

Sual: Maya dəyəri hansı göctərcinin hesablanmasında baza rolu oynaya bilmir? (Çəki: 1)

- mənfəətin;
 - əmək məhsuldarlığının;
 - məhsul vahidi rentabelliyyətinin;
 - qiymətin müəyyən edilməsində;
 - xalis mənfəətin
-

Sual: İqtisadi səmərə nədir? (Çəki: 1)

- Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi.
 - Ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar çəkilən xərclərin mütləq ölçüdə cəmi.
 - Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
 - Ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ölçüdə iqtisadi nəticə.
 - Ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il ərzində həyata keçirilən fəaliyyətlərin sayı.
-

Sual: İstehsal firmasının koomersiya işinin iqtisadi səmərəliliyi harada özünü büruzə verir? (Çəki: 1)

- istehsalda
 - bazarda
 - sexdə
 - istehlakçının məkanında
 - qiymətli kağızlar bazarında
-

Sual: Nisbi (müqaisəli) səmərəlilik nədir? (Çəki: 1)

- səmərənin əsaslı vəsait qoyuluşunun məbləğinə nisbətidir.
 - variantlar üzrə cari xərclərin fərqlinin əsaslı vəsait qoyuluşlarının fərqlinə nisbətidir
 - səmərəliliyin orta göstəricisidir.
 - istehsaldaxili ehtiyatlardan istifadə göstəricisidir.
 - əsaslı vəsait qoyuluşu həcmnin səmərəyə nisbətidir
-

Sual: Aşağıdakı əlamətlərin hansından bazar segmentinin öyrənilməsində istifadə olunmur? (Çəki: 1)

- coğrafi əlamətlər;
 - demoqrafik əlamətlər;
 - təşkilati əlamətlər;
 - psixografik əlamətlər;
 - məhsul ehtiyac əlamətlər.
-

Sual: Aşağıdakılardan hansı marketinqin funksiyalarına daxil deyil? (Çəki: 1)

- istehsalın optimal strukturunun müəyyən edilməsi;
 - məhsul çeşidinin planlaşdırılması;
 - satışdan sonrakı xidmətin təşkili;
 - yeni istehlakçıların tapılması və seçilməsi.
 - məhsul göndərənlərlə hesablaşmaların səmərəli təşkili.
-

Sual: Marketing nədir? (Çəki: 1)

- müəssisənin istehsal fəaliyyətini səmərəli maliyyələşdirilməsi mexanizmidir;
 - müəssisənin xammal və materiallarla təminatı prosesidir;
 - bazarın kompleks təhlili və proqnozlaşdırılması prosesidir;
 - bazarda məhsulun satışı ilə əlaqədar kontraktların bağlanması prosesidir;
 - idarəetmənin metodlarından biridir.
-

Sual: Aşağıdakı cəhətlərdən hansı təmərküzləşmə prosesinə xasdır? (Çəki: 1)

- məhsul istehsalının müəssisələr arasında bərabər bölünməsi;
 - məhsul istehsalının iri müəssisələrdə cəmləşməsi;
 - məhsul bazarının müəssisələr arasında bərabər bölünməsi;
 - eyni məhsulu istehsal edən müəssisələrin sayının artması;
 - eyni məhsulu istehsal edən müəssisələrin hamısının bir mərkəzdən idarə edilməsi.
-

Sual: İstehsalın təmərküzləşməsi aşağıdakılardan hansı biri ilə xarakterizə olunur? (Çəki: 1)

- müəssisələrin iriləşməsi;
 - müəssisədə işçilərinin sayının azalması;
 - müəssisənin ölçülərinin kiçilməsi;
 - texnoloji cəhətdən müxtəlif istehsalların bir müəssisədə uzlaşdırılması
 - əmək bölgüsünün dərinləşməsi.
-

Sual: Müəssisənin ölçüsü nədir? (Çəki: 1)

- Bu, istehsalın ölçüsüdür
 - İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin əldə etdiyi mənfəətin həcmi əks etdirir
 - istehsal prosesinin təşkili formalarının kəmiyyət xarakteristikasıdır və müəssisədə toplanmış maddələri və əmək resurslarının məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur
 - istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və ya dəyər göstəricilərində məhsulun kəmiyyəti ilə müəyyən olunur
 - İstehsal prosesinin nəticəsi olmaqla müəyyən dövr ərzində müəssisənin istehsal xərclərinin həcmi ilə müəyyən olunur
-

Sual: İnnovasiya layihəsinin bölmələri arasında beləsi yoxdur: (Çəki: 1)

- layihənin məqsədlər ağacı və onun reallaşdırılması üçün tədbirlər sistemi;
 - layihənin kompleks əsaslandırılması;
 - layihənin həyata keçirilməsinin resurs (kompleks) təminatı;
 - layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi;
 - məhsulun satış planı;
-

Sual: İntelektual mülkiyyətə nə daxildir? (Çəki: 1)

- kəşflər, ixtiralar, mal və xidmətlər, modellər, nəzəriyyələr, informasiya məhsulları, inventarlar;
 - kəşflər, ixtiralar, lisenziyalar, mülkiyyət hüquqları, modellər, nəzəriyyələr, informasiya məhsulları, avadanlıqlar;
 - kəşflər, ixtiralar, konsepsiyalar, sənaye məhsulları, xidmətlər, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), texnika;
 - kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), incəsənət əsərləri;
 - kəşflər, ixtiralar, konsepsiyalar, modellər, nəzəriyyələr, informasiya məhsulları (proqram məhsulları, radio və teleproqramlar), məişət xidməti, lisenziyalar;
-

Sual: Müəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarır? (Çəki: 1)

- məhsul istehsalının artmasına və satılmayan məhsulun cəxalmasına;
 - müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına;
 - əlavə xərclərin artmasına və mənfəətin azalmasına;
 - müəssisənin ölkədə və xaricdə tanınmağına;
 - müəssisənin sənədləşmə işlərinin artmasına;
-

Sual: Patent nədir? (Çəki: 1)

- ixtiraya müəllifliyi təsdiq edən və sahibinə bu ixtira ilə bağlı müstəsna hüquqlar verən sənəddir;
 - məhsulun keyfiyyətini təsdiq edən sənəddir;
 - məhsulun qiymətli və ya təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənəddir;
 - müəssisənin sahibkarlıq fəaliyyətlə məşğul olmasına isazə verildiyini təsdiq edən sənəddir;
 - müəssisənin dövlət qeydiyyatına alındığını təsdiq edən qeydiyyat şəhadətnaməsidir;
-

Sual: Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- idarəetmə və texnoloji innovasiyalar;
 - iqtisadi və təşkilati innovasiyalar;
 - məhsul və proses innovasiyaları;
 - məhsul və əməliyyat innovasiyaları;
 - təşkilati və proses innovasiyalar;
-

Sual: Yeniliklərin tətbiqində özəl şirkətlərin son məqsədi: (Çəki: 1)

- satış bazarlarını genişləndirməkdir;
 - məhsulun keyfiyyətini yüksəltməkdir;
 - öz mənfəətini artırmaqdır;
 - istehlakçıların tələbatını daha dolğun ödəməkdir;
 - rəqabət qabiliyyətini artırmaqdır;
-

Sual: Əhəmiyyəti, tətbiq miqyası və məsuliyyət dərəcəsinə görə standartlar hansı növlərə bölünür? (Çəki: 1)

- məhsul, xidmət, sənaye, ticarət standartlarına
 - beynəlxalq, regional, dövlətlərarası, milli standartlara
 - müəssisədaxili, müəsisələrarası, sahə, milli standartlara
 - material, hazır məhsul, xidmət standartlarına
 - analitik, ekperimental, statistik standartlara
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil? (Çəki: 1)

- texnolojilik göstəriciləri
 - məhsulun nəql olunma qabiliyyəti
 - məhsulun maya dəyəri
 - məhsulun estetik göstəriciləri
 - standartlaşdırma və eyniləşdirmə (unifikasiya) göstəriciləri
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq standartlar;
 - regional standartlar;
 - dövlətlərarası standartlar;
 - muhasibat standartları;
 - milli standartlar.
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- satış zamanı formalaşır
 - bazarda formalaşır
 - istehsal prosesində formalaşır
 - məhsula servis prosesində formalaşır
 - tədavul prosesində formalaşır
-

Sual: Məhsulun rəqabətqabiliyyəti: (Çəki: 1)

- yalnız onun qiyməti ilə müəyyən olunur
 - dövriyyə və tədavul fondları istifadə göstərijiləri ilə müəyyən olunur
 - reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.
 - onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, özünəməxsus xassələrin məjmusu ilə müəyyən olunur
 - alijıların müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsinə təmin edən xassələrin məjmusu ilə müəyyən olunur
-

Sual: Standartlaşdırma: (Çəki: 1)

- məhsulların istehsalı üçün müəyyən edilmiş normalar əsasında kadrlara tələbatın hesablanmasına yönəldilmiş fəaliyyətdir
 - məhsul keyfiyyətinin standartlarda öz əksini tapmış tələblərə javab verməsini sınaqdan keçirilməsidir
 - məhsulların istehsalı üçün məsrəf normalarının işlənilib hazırlanmasına yönəldilmiş fəaliyyətdir
 - normaların işlənilib hazırlanması (yaradılması) üzrə fəaliyyətdir
 - məmulatların konstruksiyasına daxil olan müvafiq hissələrin eyniləşdirilməsinə yönəldilmiş fəaliyyətdir
-

Sual: Aşağıdakılardan hansı muəssisənin qiymət siyasətinin koməyi ilə nail olmaq istədiyini məqsədlərə aid olunmur? (Çəki: 1)

- Mənfəətin maksimumlaşdırılması
 - Muəssisənin likvidliyinin (odəməqabiliyyətinin) təmin olunması məqsədi
 - Muəssisənin bazarda öz satış payını artırması məqsədi
 - İşçilərin sayının azaldılmasına nail olmaq məqsədi
 - Bazarda muəssisənin stabil movqeyinin saxlanması məqsədi
-

Sual: Qiymət funksiyalarına aiddir: (Çəki: 1)

- ucot, stimullaşdırma və nəzarət
 - analitik, müşahidə və eksperimental
 - nəzarət, stimullaşdırma və bölgü
 - ucot, stimullaşdırma və bölgü
 - stimullaşdırma, bölgü və tənziqləmə
-

Sual: Qiymətlərin novlərinə aid deyil? (Çəki: 1)

- topdansatış qiyməti
 - tikinti məhsuluna qiymət
 - nəqliyyat tarifləri
 - qarışıq qiymətlər
 - pərakəndəsətış qiymətləri
-

Sual: Məhsuluna qiymətinə hansı amil təsir etmir? (Çəki: 1)

- məhsulun maya dəyəri
- məhsulun əvəzedicilərinin qiyməti

- inflyasiyanın səviyyəsi
 - analogi məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları
 - hazır məsul anbarının həcmi
-

Sual: Müəssisə öz məhsuluna qiymət müəyyən edərkən aşağıdakı amillərdən hansını nəzərə almalıdır? (Çəki: 1)

- məhsulun maya dəyərini
 - işçilərin rəyini
 - əsas fondların mənəvi köhnəlməsini
 - təhcizticilərin etibarlılığını
 - hazır məsul anbarının həcmi
-

Sual: Oliqopolik sahə: (Çəki: 1)

- təbii inhisarın mövcud olduğu sahədir
 - nisbətən az sayda müəssisənin əmtəə və xidmətlər bazarında hakimlik etdiyi sahədir
 - eyni olmayan, lakin oxşar məhsullar istehsal edən nisbətən çoxlu sayda müəssisələrin mövcud olduğu sahədir
 - standart və ya eynicinsli məhsullar istehsal edən çoxlu sayda müəssisələrin mövcud olduğu sahədir
 - müəyyən məhsul istehsal edən və xidmət göstərən bir müəssisənin mövcud olduğu sahədir
-

Sual: Aşağıdakılardan hansı müəssisənin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil? (Çəki: 1)

- mənfəət
 - amortizasiya ayırmaları
 - kreditor borcları
 - səhm buraxılışından daxil olan vəsaitlər
 - nizamnamə kapitalı
-

Sual: Müəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- əlavə kapital
 - yığılmış mənfəət
 - ehtiyat kapitalı
 - mulkiyyətçi tərəfindən verilən kapital
 - istiqrazların satışından daxil olan vəsaitlər
-

Sual: Müəssisədə xüsusi maliyyə resurslarının formalaşması mənbələrinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- istiqrazların satışından daxil olan vəsaitlər
- kreditor borcları
- bank kreditləri
- səhmlərin satışından daxil olan vəsaitlər
- müəssisənin əmək haqqı üzrə borc öhdəlikləri

Sual: Muəssisənin balansının aktiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- muəssisənin əmlakının tərkibini;
 - muəssisənin əmlakının yaranma mənbəyini;
 - muəssisənin mənfəətinin bölgüsü qaydalarını;
 - muəssisənin işçilərinin sayını;
 - muəssisənin öhdəliklərini.
-

Sual: Muəssisənin balansının passiv hissəsi nəyi göstərir? (Çəki: 1)

- muəssisənin əmlakının tərkibini;
 - muəssisənin əmlakının yaranma mənbəyini;
 - muəssisənin mənfəətinin bölgüsü qaydalarını;
 - muəssisənin işçilərinin və avadanlıqlarının sayını;
 - muəssisənin pul vəsaitlərini.
-

Sual: Nizamnamə kapitalının (fondunun) həcmi: (Çəki: 1)

- dövlət qeydiyyatına alındıqdan sonra müəyyən edilir
 - dövlət qeydiyyatına alınarkən müəyyən edilir
 - muəssisə fəaliyyət göstərərkən onun rəhbərliyi tərəfindən müəyyən edilir
 - vergi orqanı tərəfindən müəyyən edilir
 - Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir
-

Sual: Hansı variant gəmrük rəsumu növünə aid deyil? (Çəki: 1)

- advalor rəsum
 - strateji rəsum
 - xüsusi rəsum
 - kompensasiya rəsumu
 - spəsifik rəsum
-

Sual: Muəssisə idxal əməliyyatlarını həyata keçirərkən gəmrük orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- əmtənin keyfiyyət sertifikatı
 - gəmrük yük bəyannaməsi
 - invoys
 - dövlət qeydiyyatı şəhadətnaməsi
 - əmtənin mənşəyini təsdiq edən sənəd
-

Sual: Muəssisə ixrac əməliyyatlarını həyata keçirərkən gəmrük orqanlarına hansı sənədi təqdim etmir? (Çəki: 1)

- muəssisənin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu
 - xarici şəxslərlə bağlanmış müqavilə
 - ixrac olunan məhsulların mənşəyi haqqında sənəd
 - muəssisənin nizamnaməsi
 - gəmrük yük bəyannaməsi
-

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyəti novlərinə nələr daxil deyil? (Çəki: 1)

- ixrac və idxal
 - birbaşa investisiya və portifel investisiyası
 - planlaşdırma və proqramlaşdırma
 - idarəetmə kontraktları və «qıfılaltı» kontraktlar
 - lisenziyalaşdırma və francayzinq
-

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə nə daxildir? (Çəki: 1)

- nizamnamə fondunun azaldılması
 - işçilərin əmək haqqının yüksəldilməsi
 - əsas fondların ekstensiv istifadə əmsalının artırılması
 - təchizat və satış mənbələrinin diversifikasiyası
 - muəssisənin əmək haqqı üzrə borclarının azaldılması
-

Sual: Muəssisənin xarici iqtisadi fəaliyyətində əsas tutduğu məqsədlərə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- resursların əldə olunması
 - satışın artırılması
 - satış mənbələrinin diversifikasiyası
 - təchizat mənbələrinin diversifikasiyası
 - əmək haqqının artırılması
-

Sual: Əsas fondların amortizasiyası nədir? (Çəki: 1)

- əsas fondların dəyərindəki artım
 - mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
 - əsas fondların yeniləri ilə əvəz olunma faizi
 - aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
 - əsas fondların satışından gələn gəlirdir
-

Sual: «Müəssisənin iqtisadiyyatı» kursunun obyektı hansıdır? (Çəki: 1)

- müəssisədə baş verən iqtisadi proseslərin qanunauyğunluqlarının öyrənilməsi
 - müəssisə birlikləri, sənaye sahələri
 - müəssisələr, onların istehsal təsərrüfat fəaliyyəti
 - müəssisələrin dövlət tənzimlənməsi, məşğulluq problemləri
 - Mövjud istehsal münasibətlərinin doğurduğu obyektiv iqtisadi qanunların müəssisənin təsərrüfat fəaliyyətindəki təzahür formalarının öyrənilməsi
 - [yeni cavab]
-

Sual: Adi səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilməz
- 100 faizini təşkil etməlidir
- 50 faizindən çox ola bilməz
- 75 faizindən az ola bilməz

- hədd yoxdur
-

Sual: Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil? (Çəki: 1)

- bina
 dəzgah
 məmulat
 qurğu
 nəqliyyat vasitəsi
-

Sual: Aşağıdakı əlamətlərdən hansından planların novlərini təsnifləşdirərkən istifadə edilmir? (Çəki: 1)

- əhatə etdiyi dövrə görə;
 funksional baxımdan;
 istehsalın həcminə görə;
 idarəetmə iyerarxiyasına görə;
 planlaşdırma iyerarxiyasına görə.
-

Sual: Aşağıdakı cəhətlərdən hansı həm kombinəlməyə, həm də tərəküzləşməyə şamil olunur? (Çəki: 1)

- müəssisələrin ölçüsünün böyüməsi
 müəssisələrin istehsal etdiyi məhsul digəri üçün xammaldır;
 işçilərin sayının azalması
 müxtəlif istehsalların birliyi;
 anoloji məhsullar istehsal edən müəssisələrin birliyi;
-

Sual: Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz? (Çəki: 1)

- iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləmələrin yerinə yetirilməsi;
 innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
 intellektual mulkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, ötürülməsi və qorunması;
 yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalaşdırılması;
 istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;
-

Sual: Aşağıdakı göstəricilərin hansı kooperasiyalaşma səviyyəsini təhlilində istifadə edilir? (Çəki: 1)

- məhsul bahidinin material tutumu
 məhsul vahidinin maya dəyərində enerji məsrəflərinin xüsusi çəkisi
 müəssisənin pərakəndə satış şəbəkəsinə verdiyi məhsulun həcmi
 ixtisaslaşmış sex və istehsal sahələrinin xüsusi çəkisi
 məhsul vahidinin maya dəyərində "satın alınmış yarım-fabrikat və məmulatlar" adlı xərc maddəsinin xüsusi çəkisi
-

Sual: Aşağıdakı göstəricilərin hansından kombinləşmənin səviyyəsini qiymətləndirmək üçün istifadə edilir? (Çəki: 1)

- kombinatda bir iş yerinə düşən hissə-əmaliyyatların sayı
 - kombinatla kooperasiya əlaqələrinə girmiş müəssisələrin sayı
 - kombinatın müəyyən dövrdə əldə etdiyi mənfəət
 - kombinatın müəssisələrində olan avadanlıqların orta gücü
 - kombinatlarda birləşdirilən texnoloji mərhələ və sahələrin sayı
-

Sual: Aşağıdakı prinsiplərin hansından marketinq şöbəsi yaradılarkən istifadə edilmir? (Çəki: 1)

- ahəngdarlıq prinsipi üzrə təşkil;
 - əmtəə-bazar prinsipi üzrə təşkil;
 - bazar prinsipi üzrə təşkil;
 - əmtəə istehsalı prinsipi üzrə təşkil;
 - funksional prinsip üzrə təşkil.
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil? (Çəki: 1)

- intizam prinsipi;
 - ahəngdarlıq prinsipi;
 - qayda prinsipi;
 - ədalət prinsipi;
 - istiqamətlərin vəhdəti prinsipi.
-

Sual: Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə ola bilər? (Çəki: 1)

- yeni yaradılmış və ya modernləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mulkiyyət hüququ və əqli mulkiyyət hüququ
 - əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına cəkilən xərclər, binaların tikintisi
 - əsas fondlarının yeniləşdirilməsi, dövrüyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
 - yeni tikinti, istehsalın modernizasiyası, vergi xərcləri, müəssisənin quruluşunun dəyişdirilməsi
 - işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin quruluşunun dəyişdirilməsi
-

Sual: Aşağıdakılardan hansı idarəetmənin prinsiplərinə aid deyil? (Çəki: 1)

- intizam prinsipi;
 - ahəngdarlıq prinsipi;
 - qayda prinsipi;
 - ədalət prinsipi;
 - istiqamətlərin vəhdəti prinsipi.
-

Sual: Aşağıdakılardan hansı məhsulun keyfiyyəti standartlarının növlərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq standartlar;
- regional standartlar;

- dovlətlərarası standartlar;
 - muhasibat standartları;
 - milli standartlar.
-

Sual: Aşağıdakılardan hansı marketinqin funksiyalarına daxil deyil? (Çəki: 1)

- istehsalın optimal strukturunun müəyyən edilməsi;
 - məhsul çeşidinin planlaşdırılması;
 - satışdan sonrakı xidmətin təşkili;
 - yeni istehlakçıların tapılması və seçilməsi.
 - məhsul göndərənlərlə hesablaşmaların səmərəli təşkili.
-

Sual: Aşağıdakılardan hansı müəssisədə planlaşdırmanın metodlarına aid deyil? (Çəki: 1)

- "Nail olunmuş səviyyədə" planlaşdırma;
 - iqtisadi-statistik metodlar;
 - təcrubi-eksperimental metodu;
 - normativ metod;
 - balans merodu.
-

Sual: Aşağıdakılardan hansı müəssisənin xarici iqtisadi fəaliyyətinə təsir edən amillərə aid deyil? (Çəki: 1)

- coğrafi amillər;
 - sosial amillər;
 - tarixi amillər;
 - siyasi və iqtisadi amillər;
 - huquqi və mədəni amillər;
-

Sual: Aşağıdakılardan hansı müəssisənin xüsusi vəsaitlərinin formalaşdırılması mənbələrinə aid deyil? (Çəki: 1)

- mənfəət
 - amortizasiya ayırmaları
 - kreditor borcları
 - səhm buraxılışından daxil olan vəsaitlər
 - nizamnamə kapitalı
-

Sual: Aşağıdakılardan hansı səmərəlilik baxımından iri müəssisənin üstünlüyünü şərtləndirən amil hesab edilmir? (Çəki: 1)

- İri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan avadanlıqlar tətbiq etmək mümkündür;
- İri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formalarına keçmək daha asan olur;
- İri istehsalda hazırlanan məhsulun maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur
- İri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü konstruktor büroları yaratmaq mümkün olur;
- İstehsalın iri müəssisələrdə cəmlənməsi daxili bazarda rəqabət iştirakçılarının

sayının artmasına gətirib çıxarır.

Sual: Aşağıdakılardan hansı satışın planlaşdırılmasına aid edilir? (Çəki: 1)

- maddi-texniki təminat planlarının tərtib etmək;
 - əlavə xidmətlərin, xarici ticarət əməliyyatlarının, reklam fəaliyyətinin planlaşdırılması;
 - müəssisədə innovasiya prosesinin planlaşdırılması,
 - əmək haqqının müəyyənləşdirilməsi;
 - müəssisənin əmək resurslarına olan tələbatın planlaşdırılması.
-

Sual: Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar: (Çəki: 1)

- yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının yaradılması;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi;
 - yeniliyin texnoloji potensialının reallaşdırılması üçün onun iqtisadi potensialının yaradılması.
-

Sual: Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar: (Çəki: 1)

- yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının yaradılması;
 - yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi;
 - yeniliyin texnoloji potensialının reallaşdırılması üçün onun iqtisadi potensialının yaradılması.
-

Sual: Buraxılan məhsulun iqtisadi təyinatına görə firmalar bölünürlər: (Çəki: 1)

- kiçik və orta müəssisələrə
 - istehsal və kommertiya müəssisələrinə
 - əl əməyinə əsaslanan və avtomatlaşdırılmış müəssisələrə
 - istehlak şeyləri və istehsal vasitələri istehsal edən müəssisələrə
 - ixtisaslaşdırılmış və universal müəssisələrə
-

Sual: Dairəvi reyslər sxemində sexlərin xammal və materiallarla təminatı necə həyata keçirilir? (Çəki: 1)

- eyni zonada yerləşən bir neçə istehlakçı sex xammal və materiallarla bir reyslə təchiz edilir;
- nəqliyyatın hər bir sexə doğru sərəfəri yüklə, anbara qayıdanda boş, yaxud tara ilə olur;

- anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onları ayrı-ayrılıqda xammal və materiallarla təchiz edilir;
 - müxtəlif zonalarda yerləşən istehsalçı sexlər xammal və materiallarla ayrı-ayrı reyslərlə təchiz edilir;
 - anbar bir deyil, bir neçə sexlə fərdi şəkildə əlaqə saxlayır və onlar xammal və materiallarla müxtəlif reyslərlə təchiz edilir.
-

Sual: Dövriyyə zadeli nə vaxt yaradılır? (Çəki: 1)

- bir iş yerində əməliyyata sərf olunan vaxtın başqasına nisbətən fərqləndiyi halda yaradılır;
 - ayrı-ayrı iş yerlərində, istehsal sahələrində istehsalın həcmnin artırılması üçün yaradılır;
 - bir iş yerində əməliyyata sərf olunan vaxtın başqasına bərabər olduğu halda yaradılır;
 - iş yerlərinin əvvəlcədən nəzərdə tutulmuş boşdayanmalar yarandığı və zay məhsulların buraxıldığı təqdirdə sığortalanmaq üçün yaradılır;
 - zadellərə olan günlük minimum tələbatı ödəmək üçün yaradılır.
-

Sual: Firma birbaşa satış sisteminin üstünlüyünə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- əlaqələrin sayının azalması;
 - əmtəənin hərəkəti ilə bağlı risklərin azalması;
 - əmtəə ehtiyatlarının yaradılması ilə əlaqədar istehsaldankənar xərclərin azalması;
 - məhsulun son istehlakçıya bilavasitə çatdırılması ilə əlaqədar xərclərin azalması;
 - son istehlakçılarla mü-tə-madi olaraq sıx əlaqələr saxlanması.
-

Sual: Fondverimi göstəricisinin səviyyəsinin artırılması tapşırıqları muəssisənin inkişaf planının hansı bolməsinə aiddir? (Çəki: 1)

- istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi planı;
 - məhsulun istehsalı və reallaşdırılması xərcləri planı;
 - məhsulun istehsalı və reallaşdırılması planı;
 - maliyyə planı;
 - investisiya və yeni texnikanın tətbiqi planı.
-

Sual: Funksional əlamətə görə planlar hansı novlərə ayrılır? (Çəki: 1)

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
 - strateji, taktiki, operativ planlar;
 - satış, istehsal, maddi-texniki təminat planlar;
 - plan, proqram, proqnoz;
 - inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: Funksional əlamətə görə planlar hansı novlərə ayrılır? (Çəki: 1)

- qısamüddətli, ortamüddətli, uzunmüddətli planlar inzibati, iqtisadi, sosial-iqtisadi planlar;
- strateji, taktiki, operativ planlar;
- satış, istehsal, maddi-texniki təminat planlar;

- plan, proqram, proqnoz;
 - inzibati, iqtisadi, sosial-iqtisadi planlar.
-

Sual: Hanısı variant gomruk rusumu novunə aid deyil? (Çəki: 1)

- advalor rusum
 - strateji rusum
 - xususi rusum
 - kompensasiya rusumu
 - spesifik rusum
-

Sual: Hanısı variant gomruk rusumu novunə aid deyil? (Çəki: 1)

- advalor rusum
 - strateji rusum
 - xususi rusum
 - kompensasiya rusumu
 - spesifik rusum
-

Sual: Hissə (detal) üzrə hesablama metodu ilə materiala tələbat necə hesablanır? (Çəki: 1)

- hissənin (detalın) istehsal proqramında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidi üzrə material məsrəfi normasına vurulur;
 - hissənin (detalın) istehsal proqramında nəzərdə tutulmuş həcmi həmin hissə (detal) növünün vahidinin material tutumu göstəricisinə vurulur;
 - hissənin (detalın) istehsal proqramında nəzərdə tutulmuş həcmnin həmin hissə (detal) növünün vahidinin material məsrəfi normasına nisbəti kimi;
 - hissənin (detalın) sayının həmin hissə (detal) növünün vahidinin material tutumu göstəricisinə nisbəti kimi;
 - hissənin (detalın) hər vahidi üzrə material məsrəfi norması hissənin (detalın) istehsal proqramında nəzərdə tutulmuş həcmə nisbəti kimi.
-

Sual: İdarəetmə funksiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- idarəetmə məqsədlərinin və istehsalın təşkilli prinsiplərinin məcmusu başa düşülür
 - idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa düşülür;
 - idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;
 - idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;
 - idarəetmə vəzifələrini yerinə yetirmək usulları və vasitələrinin məcmusu başa düşülür.
-

Sual: İdarəetmə funksiyası dedikdə nə başa düşülür? (Çəki: 1)

- idarəetmə məqsədlərinin və istehsalın təşkilli prinsiplərinin məcmusu başa düşülür
 - idarəetmə vəzifələrinin və metodlarının məcmusu başa düşülür;
 - idarəetmə məqsədlərinin və vəzifələrinin məcmusu başa düşülür;
 - idarəetmə məqsədlərinin və metodlarının məcmusu başa düşülür;
 - idarəetmə vəzifələrini yerinə yetirmək usulları və vasitələrinin məcmusu başa düşülür.
-

Sual: İdarəetmədə qaşuya qoyulan məqsədlər hansı tələbə cavab verməyə bilər? (Çəki: 1)

- məqsədlərin uzlaşması, vəhdətdə olması və bir-birinə zidd olmaması;
 - real olması (yerinə yetirilməsinin mümkün olması);
 - təhcizatçıların mənafeyinə tabe olması;
 - icracılar üçün aydın olması;
 - çevik olması.
-

Sual: İdarəetmənin funksiyası olan planlaşdırmanın mərhələlərinə aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- matris sxemi;
 - koordinasiya;
 - Təşəbbüskarlıq;
 - məqsədlərin müəyyən edilməsi;
 - lisenziyalaşdırma.
-

Sual: İxtisaslaşdırılma dərəcəsinə görə müəssisələr müəssisələr bölünürülər: (Çəki: 1)

- ixtisaslaşdırılmı, ixtisaslaşdırılmı, kombinələmiş müəssisələrə
 - istehsal, kommersiya və xidmət müəssisələrinə
 - ixtisaslaşdırılmı, universal və qarışıq müəssisələrə
 - kütləvi, seriyalı və fərdi müəssisələrə
 - ixtisaslaşdırılmı, axınlı və fərdi müəssisələrə
-

Sual: İmtiyazlı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilər
 - 100 faizini təşkil etməlidir
 - 50 faizindən çox olmalıdır
 - 75 faizindən az ola bilər
 - hədd yoxdur
-

Sual: İmtiyazlı səhmlər səhmdar cəmiyyətin Nizamnamə kapitalının: (Çəki: 1)

- 25 faizindən çox ola bilər
 - 100 faizini təşkil etməlidir
 - 50 faizindən çox olmalıdır
 - 75 faizindən az ola bilər
 - hədd yoxdur
-

Sual: İntestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılması nədir? (Çəki: 1)

- müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin sosial-psixoloji, siyasi-iqtisadi və ekoloji imkanlarının tədqiqidir;
- müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir;
- müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin istehsal güclərinin artımına təsirinin tədqiqidir;
- müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin

mənəvi aspektlərinin tədqiqidir;

müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin fondveriminin yüksəldilməsinə təsirinin tədqiqidir;

Sual: İnvestisiyanın rentabellik indeksi necə hesablanır? (Çəki: 1)

- illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məharicinin cari dəyəri arasındakı fərq kimi;
 - illər üzrə material xərclərinin cari dəyəri kimi;
 - illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məhariclərinin cari dəyərinə nisbəti kimi;
 - illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərinə nisbəti kimi;
 - illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyəri kimi.
-

Sual: İstehsal məsrəfləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır? (Çəki: 1)

- xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər;
 - material xərcləri (geri qaytarılan tullantıların dəyəri çıxılmaqla), amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar və sair xərclər
 - material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər;
 - xammal və materiallar, texnoloji ehtiyaclar üçün yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sax xərcləri, ümumzavod xərcləri;
 - material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri.
-

Sual: İstehsal proqramının dəyər göstəricisi hansıdır? (Çəki: 1)

- əmtəəlik məhsul;
 - 1 manatlıq əmtəəlik məhsula cəkilən xərc;
 - əsas istehsal fondlarının tərkibi;
 - dövriyyə vəsaitlərinin dəyəri;
 - məhsulun maya dəyəri.
-

Sual: İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə hansı amil təsir göstərmir? (Çəki: 1)

- elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi;
 - istehsalın təmərküzləşməsi, kombinəlaşməsi, ixtisaslaşması və kooperativləşməsi;
 - istehsalın və idarəetmənin təşkilinin təkmilləşdirilməsi;
 - işçilərin günlük iş vaxtının və növbəlilik əmsalının azaldılması;
 - işçilərin ixtisas səviyyəsinin artırılması və əməyin təşkilinin yaxşılaşdırılması.
-

Sual: İşlərinin xarakterinə görə fəhlələr qrupuna aid deyil: (Çəki: 1)

- məhsulun keyfiyyətinə nəzarət edənlər;

- müəssisə ərazisinə nəzarət edənlər;
 - əmək predmetini emal edənlər;
 - xammal və hazır məhsulu nəql edənlər;
 - təmir işini həyata keçirənlər.
-

Sual: Qiymətlərin novlərinə aid deyil? (Çəki: 1)

- topdansatış qiyməti
 - tikinti məhsuluna qiymət
 - nəqliyyat tarifləri
 - qarışıq qiymətlər
 - pərakəndəsətış qiymətləri
-

Sual: Məhsulun keyfiyyəti: (Çəki: 1)

- satış zamanı formalaşır
 - bazarda formalaşır
 - istehsal prosesində formalaşır
 - məhsula servis prosesində formalaşır
 - tədavul prosesində formalaşır
-

Sual: Məhsulun rəqabətqabiliyyəti: (Çəki: 1)

- yalnız onun qiyməti ilə müəyyən olunur
 - dövriyyə və tədavul fondları istifadə göstərijiləri ilə müəyyən olunur
 - reallaşdırılmaya çəkilən xərjlərin həmi ilə müəyyən olunur.
 - onun öz təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən, özünəməxsus xassələrin məjmusu ilə müəyyən olunur
 - alijilərin müəyyən qrupu üçün maraq kəsb edən və onların müəyyən tələbatlarının ödənilməsinə təmin edən xassələrin məjmusu ilə müəyyən olunur
-

Sual: Məhsuluna qiymətinə hansı amil təsir etmir? (Çəki: 1)

- məhsulun maya dəyəri
 - məhsulun əvəzedicilərinin qiyməti
 - inflyasiyanın səviyyəsi
 - analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları
 - hazır məsul anbarının həcmi
-



